

0401_az_qiyqbiQ2017_Yekun imtahan testinin sualları

Fənn : 0401 Bank işi

1 30.Səhmlərin yerləşdirilmə üsuludur:

- d. onların əmlakda yerləşdirilməsi
- a) Hesablanmış ancaq ödənilməmiş dividendlərin kapitallaşdırılması
- c. onların əmanətə yerləşdirilməsi
- b onların yalnız xarici valyutaya satışı

2 29.Səhmlər yolu ilə yerləşdirilir.

- d. yalnız əmlak
- c) ölkə və xarici ölkə valyutasına satışı
- b. yalnız xarici valyutaya satışı
- a. yalnız həmin ölkənin valyutasına satışı

3 28.Kredit təşkilatının buraxdığı səhmlər dövlət qeydiyyatı keçirilir:

- d. kommersiya banklarında
- c) Mərkəzi Bankda
- b. Nazirlər Kabinetində
- a. Maliyyə Nazirliyi tərəfindən

4 27.Səhmlər qərarı ilə buraxılır.

- d. Müşahidə Şurasının
- c) səhmdarların ümumi yığıncağının
- b. direktorlar şurası
- a. bankın idarə heyətinin

5 26.Banklar səhm buraxmaq hüququna malikdirmi:

- d. buraxmaq hüququ yoxdur
- c) adı və imtiyazlı səhm
- b. yalnız imtiyazlı səhm
- a. yalnız adı səhm

6 25.Səhm buraxmaq yolu ilə banklar:

- d. qiymətli kağızlarla əməliyyat aparmaq hüququ əldə edirlər
- b) nizamnamə kapitalını formalaşdırırlar
- c. qiymətli kağızlar bazarında iştirak edirlər
- a. bank fəaliyyətinə lisenziya alırlar

7 24.Qiymətli kağızların emissiyasında məqsəd:

- d. bankın fəaliyyəti haqqında məlumat vermək
- b) xüsusi kapitalı formalaşdırmaq
- c. qiymətli kağızlar bazarında iştirak
- a. mənfəət əldə etmək

8 23.Qiymətli kağızlar bazarına xidmət ilə əlaqədar bankın ənənəvi əməliyyatı hesab edilir:

- d.qiymətli kağızlar saxlanması xidməti
- b) qiymətli kağızların əldə edilməsi və girovuna görə kreditlərin verilməsi
- c.klirinq fəaliyyəti

- a. qiymətli kağızlar bazarına xidmət

9 22. Bankların qiymətli kağızlar bazarında iştirakı təmin olunur:

- d. səhmdarların ümumi yığıncağının qərarı ilə
 c) Mərkəzi Bankın lisenziyası ilə
 b. hökumətin qərarı ilə
 a. Maliyyə Nazirliyinin qərarı ilə

10 21. Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyəti hesab edilir:

- d. əldə olunmuş qiymətli kağızların girovuna görə kredit alınması
 b) depozitar fəaliyyət
 c. xüsusi qiymətli kağızların emissiya əməliyyatı
 a. cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi

11 20. Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bankın fəaliyyətidir:

- d. bankın müflisləşməsi prosesində kreditör və səhmdar qismində iştirak
 c) klirinq fəaliyyəti
 b. səhm sahiblərinin bankın idarə edilməsində iştirakına şərait yaratmaq
 a. faiz və dividendlərin ödənilməsi

12 19. Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyətidir:

- d. xüsusi qiymətli kağızların emissiyası
 a) brokerlik
 c. əldə edilmiş qiymətli kağızların girovu müqabilində kreditlər cəlb etmək
 b. səhm sahiblərinin bankın idarəçiliyində iştirakına şərait yaratmaq

13 18. Bankın investor fəaliyyətidir:

- d. vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişi
 c) cəmiyyətin ləğvi zamanı çatası əmlak payının alınması
 b. diler fəaliyyəti
 a. broker fəaliyyəti

14 17. Bankın investor fəaliyyətinə daxildir:

- d. dilerlik
 a) kreditör və ya səhmdar qismində müflisləşmə prosesində iştirak
 c. vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
 b. brokerlik

15 16. Bankın investor kimi fəaliyyətidir:

- d. diler fəaliyyəti
 b) emitent- səhmdar cəmiyyətinin idarəçiliyində iştirak
 c. emitent bankın fəaliyyəti haqqında məlumat vermək
 a. Səhm sahiblərinin bankın idarə olunmasında şərait yaratmaq

16 15. Bankın investor kimi fəaliyyətidir:

- d. bankın öz adından qiymətli kağızların alqı satqı sövdələşməsinin aparılması
 a) Qiymətli kağızların ödənilməsinə görə faizlərin, dividendlərin əldə edilməsi
 c. emitent bankın fəaliyyəti haqqında məlumat vermək
 b. bankın qiymətli kağızlarla mülki- hüquqi sövdələşmə aparması

17 14. Bank emitent kimi çıxış etdikdə

- d. öz qiymətli kağızlarını satın alır.
- c) öz qiymətli kağızlarını buraxır.
- b. başqalarının qiymətli kağızlarını satır.
- a. başqalarının qiymətli kağızlarını əldə edir.

18 13.İnvestor kimi bankın fəaliyyətinə daxildir:

- d. bankın öz adından öz hesabına qiymətli kağızların alınib satılması üzrə bank sövdələşməsi
- c) əldə edilmiş qiymətli kağızların girovu üzrə kredit cəlb etmək
- b. emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- a. faizlərin və dividendlərin ödənişi

19 12. Bankın investor kimi fəaliyyəti hesab edilir:

- d. diler əməliyyatı
- b) öz portfelinə qiymətli kağızların alınib satılması əməliyyatları
- c. faizlərin və dividendlərin ödənilməsi
- a. öz qiymətli kağızlarının emissiyası əməliyyatları

20 11. Bankın qiymətli kağızların emitenti kimi çıxışı ondadır ki, o:

- d. diler kimi çıxış edir
- b) vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişini aparır
- c. əldə olunmuş qiymətli kağızların girovuna görə kredit almaq
- a. müflisləşmə zamanı kreditor kimi iştirak edir

21 10. Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- d. bankın öz adından qiymətli kağızların alqı satqısı üzrə sövdələşmələr etmək
- b) emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- c. törəmə maliyyə alətləri ilə əməliyyatlar
- a. broker fəaliyyəti

22 9. Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

- d. diler əməliyyatı
- a) səhm sahiblərinin bankın idarəçiliyində iştiraka şərait yaratmaq
- c. cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi
- b. qiymətli kağızlarının alqı satqısını öz portfelinə daxil etmək üçün əməliyyatlar

23 8. Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- d. əldə edilmiş qiymətli kağızların girovuna əsasən kreditlərin cəlb edilməsi
- b) vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
- c. cəmiyyətin ləğvi zamanı çatası əmlakın əldə edilməsi
- a. bank tərəfindən qiymətli kağızlar üzrə mülki- hüquqi sövdələşmə aparmaq

24 7. Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

- d. qiymətli kağızların öz adından alışı və satışını təşkil etmək
- a) faiz və dividendlərin ödənilməsi
- c. qiymətli kağızların ödənilməsi zamanı çatası dividend və faizlər
- b. əldə edilmiş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək

25 6. Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- d. qiymətli kağızların alınib satılması üzrə sövdələşmə aparmaq
- b) qiymətli kağızların ilkin yerləşdirilməsi
- c. səhmdar cəmiyyətin idarə edilməsində iştirak

- a. əldə olunmuş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək

26 5. Emitent kimi bank fəaliyyətidir:

- d. diler əməliyyatı
 a) qiymətli kağızların emissiyası
 c. broker əməliyyatı
 b. qiymətli kağızların alınib satılması

27 4. Qiymətli kağızlar bazarında bank kimi çıxış edir:

- d. qiymətli kağızlar bazarının təşkilatçısı
 c) qiymətli kağızlar bazarına xidmət göstərən
 b. bazarın məsləhətçi hüquqşünası
 a. hesablaşmaların aparılmasında vasitəçi

28 3 . Qiymətli kağızlar bazarında bank kimi çıxış edir:

- c. təşkilatçı
 a. hüquqşünas
 b. müşahidəçi
 d) iştirakçı

29 2. Qiymətli kağızlar bazarında bank fəaliyyəti hesab edilir:

- b. bankın hüquqşünas kimi fəaliyyəti
 a. bankın vasitəçi kimi fəaliyyəti
 bütün cavblar düzdü
 d. bankın müşahidəçi kimi fəaliyyəti
 c) bankın investor kimi fəaliyyəti

30 1. Qiymətli kağızlar bazarında bank fəaliyyətidir:

- c. bankın hüquqşünas kimi fəaliyyəti
 b. bankın vasitəçilik fəaliyyəti
 bütün kapitalın cəminə nisbətən faizlə
 d. bankın müşahidəçilik fəaliyyəti
 a) bankın emitentlər kimi fəaliyyəti

31 38. Milli valyutanın emitentidir.

- e. Maliyyə Bazarlarına Nəzarət Palatası
 b. Milli kommertiya bankları
 a). ölkənin Mərkəzi Bankı
 c. Beynəlxalq valyuta-kredit təşkilatı
 d. Maliyyə Nazirliyi

32 37. Müxbir hesab adlanır:

- e. cari hesab
 a. hesablaşma hesabı
 b. kontokorrent hesabı
 c) Nastro hesabı
 d. xüsusi ssuda hesabı

33 36. Banklar arasındakı müxbir münasibətdir.

- d. lizinq xidməti üzrə bir neçə bank arasındakı müqavilədir.
 c. yalnız iki kredit təşkilatı arasında kassa xidməti göstərilməsi üzrə olan müqavilədir.

- a. yalnız iki kredit təşkilatı arasındakı müqavilə münasibətidir.
- b) iki və ya bir neçə kredit təşkilatı arasındakı müqavilə münasibətidir.
- e. trast əməliyyatları ilə əlaqədar münasibətdir

34 35. Opsion:

- e. kreditləşmədir
- a. öhdəçilikdir.
- c. mütləq reallaşmadır.
- b) hər hansı dəqiq tarixə valyuta alqı-satqısına hüquqdur.
- d. doğru cavab yoxdur.

35 34. Forvard sövdələşməsi dəqiq 10 gün ərzində icra olunmalı olan

- d. 20 iş günü ərzində icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- a. valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- b. beş iş günü ərzində icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- b) gələcəkdə dəqiq bir tarixdə icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- e. qeyri-müəyyən tarixdə icra olunmalı kontraktıdır

36 33. Xarici valyutanın alınıb satılmasının müddətli sövdələşməsinin əsas növlərindən biridir.

- e. siap
- a. tomorrow
- b. spot
- c) forvard
- d. stop

37 32. Spot sövdələşməsi həyata keçirilir.

- e. sövdələşmənin istənilən vaxt icrası
- b) xarici valyutaların satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündən iki iş günü ərzində icrası
- c. xarici valyutanın satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündən sonra beşinci gün ərzində icrası
- a. xarici valyutanın satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündə icrası
- d. xarici valyutaların satılıb alınması üzrə öhdəliklərin sövdələşmə gününün səhəri icrasıdır.

38 31. Tomorrow sövdələşməsidir.

- e. sövdələşmə sərbəst istənilən müddətdə aparılır
- b) valyutaların alqı-satqısı öhdəliklərinin sövdələşmə günündən sonrakı iş günündə icrası
- c. valyutaların alınıb-satılması üzrə öhdəliklərin sövdələşmə günündən ikinci iş günündən sonra icrası
- a. valyutaların alqı-satqısı üzrə öhdəliklərin sövdələşmə günündə icrası
- d. valyutaların alınıb satılması üzrə öhdəliklərin sövdələşmə günündən beş iş günündən beşinci iş günündə icrası

39 30. Nağd valyuta sövdələşməsinin bir növüdür.

- d. swap
- a) spot
- c. monday
- b. stop
- e. fyuçers

40 29. Nağd valyuta sövdələşməsinin əsas növlərindən biridir:

- e. bazar sövdələşmələri
- c) tomorrow sövdələşməsi
- b. fyuçers sövdələşməsi
- a. forvard sövdələşməsi
- d. opsiyon sövdələşməsi

41 28. Tranzit valyuta hesabından pul vəsaiti silinir:

- e. valyutada hesablaşmalara görə
- a). xarici valyutanın satışı üçün
- c. inkassasiya məqsədi ilə
- b. hesablaşma hesabına daxil olmalara görə
- d. vəsaitlərin bronlaşdırılmasına

42 27. Müştərinin tranzit valyuta hesabına daxil edilir:

- e. etibarlı valyutaların daxil edilməsi
- c). bütün xarici valyuta daxil olmaları
- a. hesabın açıldığı müvəkkil bankdan daxil olmalar
- b. bir rezidentin hesablaşma valyuta hesabından daxil olmalar
- d. bir rezidentin hesablaşma valyuta hesabından həmən rezidentin digər valyuta hesabına daxil olmalar

43 26. Hesablaşma və tranzit hesabların açılmasında məqsəd

- b. analitik uçotun aparılması
- e. balansda nəzərə almaq
- d. sintetik uçotun aparılması
- c). rezidentlərin xeyrinə daxil olan xarici valyutanın eyniləşdirilməsi
- a. mənfəət əldə etmək

44 25. Hesablaşma və tranzit hesablar açılır:

- e. rentabelli təşkilatlara
- d). bütün valyuta növlərinə görə
- b. xarici valyutalara görə
- a. milli valyutalara görə
- c. yalnız bir valyuta növünə görə

45 24. Rezidentlərin xarici iqtisadi fəaliyyətlə məşğul olması məqsədilə bank onlara açır:

- e. cari ssuda hesabı
- d). hesablaşma və tranzit hesabı
- b. hesablaşma hesabı
- a. ssuda hesabları
- c. tranzit hesabı

46 23. Kapitalın hərəkəti ilə əlaqədar valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən nizamlaşdırılır

- e. əməliyyatların sığortalanması ilə
- a). rezidentlərin xarici qiymətli kağızlar üzrə öhdəliklərinin icrası ilə
- c. maliyyə kreditlərinin verilməsi və alınması ilə
- b. ölkəyə və ölkədən kənara qeyri əmtəə xarakterli əməliyyatlar
- d. bank kreditlərinin verilməsi və alınması ilə

47 22. Kapitalın hərəkəti ilə əlaqədar olan valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən nizamlaşdırılır:

- e. verilmiş kreditlərin təminatlılığı ilə
- b). xarici və milli valyutada kreditlərin verilməsi ilə əlaqədar hesablaşma və köçürmə əməliyyatı ilə
- c. rezidentlərin qeyri rezidentlərə kommersiya krediti verilməsi ilə əlaqədar onların arasındakı köçürmə və hesablaşma ilə
- a. maliyyə kreditlərinin alınıb-satılması
- d. ölkəyə və ölkədən qeyri əmtəə xarakterli hesablaşmalarla

48 21. Bankın cari valyuta əməliyyatıdır:

- e. banklararası hesablaşmaların təşkili

- b).faizlərin, dividendlərin və digər gəlirlərin ölkəyə və ölkədən əmanətə köçürülməsi ilə əlaqədar köçürmələr
- c.rezidentlər tərəfindən xarici qiymətli kağızlara görə öhdəliklərin icrası
- a.xarici və milli valyutada olan kreditlərin ödənilməsi ilə əlaqədar hesablaşma və köçürmələr
- d.rezidentlərin qeyri-rezidentlərdən daxili qiymətli kağızların əldə edilməsi hüquqi üzrə əməliyyatlar

49 20.Cari valyuta əməliyyatı hesab edilir:

- e. xarici valyutaların qəbul edilməsi
- a).malların idxalı və ixracı üzrə hesablaşmaların aparılması üçün ölkədən və ölkəyə xarici valyutanın köçürülməsi
- c.bank əməliyyatı müstəsna olmaqla kredit təşkilatlarının əməliyyatları
- b.milli və xarici valyutada kreditlərin verilməsi ilə əlaqədar hesablaşma və köçürmələr
- d.rezidentlərin qeyri-rezidentlərdən daxili qiymətli kağızların əldə edilməsi hüquqi ilə əlaqədar əməliyyatlar

50 19.Aşağıdakı valyuta əməliyyatını bank öz mənafeinə naminə həyata keçirir:

- e. kredit xidməti göstərmək
- c).xarici iqtisadi fəaliyyətə görə risklərin sığortalanması
- b.məsləhətləşmə xidməti göstərmək
- a. sənədli akkreditivlərin emissiyası
- d.məlumat xidməti göstərmək

51 18.Bankların öz mənafeinə naminə həyata keçirdiyi valyuta əməliyyatıdır:

- e. investisiya qoymaq
- a). xarici valyutaların alışı və satışı
- c.məsləhətləşmə xidməti göstərmək
- b.məlumat xidməti göstərmək
- d.beynəlxalq hesablaşmalar aparmaq

52 17.Banklar öz mənafeinə naminə əməliyyat aparır:

- e. akkreditiv əməliyyatı
- c).depozitlərin cəlb edilməsi üçün banklar arası əməliyyat
- b.xarici valyutada kreditlər verilməsi
- a.beynəlxalq hesablaşmaların həyata keçirilməsi üzrə
- d.məsləhət xidmətləri

53 16.Bütün müştərilərin mənafeinə müdafiə edən valyuta əməliyyatıdır:

- e. valyuta ilə hesablaşmaq
- a). sənədli akkreditivlərin emissiyası və beynəlxalq hesablaşmalar çərçivəsində inkasso əməliyyatları
- c.resursların formalaşması ilə əlaqədar banklar arası əməliyyatlar
- b.daxili bazarda xarici valyutaların alışı və satışı
- d.valyuta vəsaitlərinin ölkə daxilində cəlb olunub yerləşdirilməsi

54 15.Müştərinin mənafeinə müdafiə edən bank əməliyyatıdır

- e. valyuta hesabının açılması
- c).rezident və rezident olmayanlara xarici valyutada kredit verilməsi
- b.möhtəkirlik qiyməti ilə xarici valyutaların satılması
- a.xarici ticarət fəaliyyəti üzrə risklərin sığortalanması
- d.möhtəkir qiymətlər xarici valyutanın satın alınması

55 14.Müştərinin mənafeinə xidmət edən valyuta əməliyyatıdır:

- e. xarici valyutanın alınması və satılması
- b).məsləhət və informasiya xidmətlərinin göstərilməsi
- c.xarici iqtisadi fəaliyyət üzrə risklərin sığortalanması əməliyyatı
- a.depozitlərin cəlb edilməsi üzrə banklar arası əməliyyatlar

- d.resursların formalaşması üzrə banklararası əməliyyatlar

56 13.Müştərilərin mənafeinə naminə həyata keçirilən valyuta əməliyyatıdır

- b.xarici-iqtisadi-fəaliyyət risklərinin heclənməsi
 d.xarici valyutanın alınıb satılması
 a).beynəlxalq hesablaşmaların aparılması
 c.valyuta vəsaitlərinin cəlb olunub yerləşdirilməsi
 e. kursunun müəyyən edilməsi

57 12.Müştərinin xeyrinə aparılan valyuta əməliyyatı hesab edilir

- e. onun rentabelliyyənin müəyyən edilməsi
 c).müştərilərin idxal-ixrac əməliyyatlarını yerinə yetirmək
 b.xarici iqtisadi fəaliyyət risklərinin sığortalanması əməliyyatı
 a. xarici valyutanın alınıb satılması
 d.kredit resurslarının xarici valyutada yerləşdirilməsi

58 11. Beynəlxalq pul bazarında depozit və konversion əməliyyatların aparılması bankın hansı əməliyyatıdır.

- e. ssuda
 c).valyuta
 b.hesablaşma
 a. kredit
 d.vasitəçilik

59 10.Bankın valyuta əməliyyatı hesab edilir:

- e. düzgün cavab yoxdur
 b).valyuta vəsaitlərinin cəlb edilərək ölkə daxilində yerləşdirilməsi
 c.valyuta vəsaitlərinin cəlb edilərək beynəlxalq bazarda yerləşdirilməsi
 a.beynəlxalq valyuta bazarında xarici valyutanın satın alınması
 d. valyuta portfelinin müəyyən edilməsi

60 9.Bankın valyuta əməliyyatıdır:

- e. xarici valyuta ilə mal alışı və satışı
 d).xarici valyutanın daxili bazarda satılıb alınması
 b.yalnız daxili bazarda xarici valyutanın satışı
 a.yalnız beynəlxalq valyuta bazarında xarici valyutanın satın alınması
 c.xarici valyutanın beynəlxalq valyuta bazarında satılıb-alınması

61 8.Valyuta qiymətliləri ilə bank əməliyyatıdır.

- e. bazarın təşkili
 c).mal və xidmətlərin idxalı və ixracı
 a. bütün pul hesablaşmaları
 b.beynəlxalq hesablaşmalar
 d.yalnız mal və xidmətlərin icrası ilə əlaqədar

62 7.Valyuta qiymətliləri ilə bank əməliyyatına daxildir:

- e. valyuta məzənnəsi
 a). müştərilərə xarici valyutada hesabların açılması və əməliyyatlar
 c.sahələrin kreditləşdirilməsi
 b.xarici dövlətlərlə iqtisadi mnasibətlər
 d.bank menecmenti

63 6.Funksional baxımdan valyuta bazarıdır:

- e. lombardlar
- b). beynəlxalq hesablaşmaların müntəzəmliyini təmin edən mexanizm
- c.Mərkəzi Banklar
- a. qiymətli kağızların satışı ilə məşğul olan bank
- d.xəzinədarlıq

64 5.Funksional baxımdan valyuta bazarı:

- e. aktiv pul bazarıdır
- b).valyuta kursunun formalaşmasını təmin edən mexanizmdir
- c.auksiondur
- a. qiymətli kağızların alınıb-satılma bazarıdır
- d.kredit təşkilatlarının məcmusudur

65 4.Valyuta bazarının əsas iştirakçısı kimi çıxış edir

- e. xəzinədarlıq
- b).Mərkəzi Bankları
- c.Maliyyə nazirliyi
- a. bank olmayan kredit təşkilatları
- d.yalnız kommersiya bankları

66 3.Valyuta bazarının iştirakçısı hesab edilir:

- lombardlar
- kredit təşkilatı hesab edilən maliyyə institutları
- qeyri-bank kredit təşkilatları
- bütün maliyyə institutları
- xəzinədarlıq

67 Valyuta bazarının iştirakçısıdır

- ərazi idarələri
- bu əməliyyatı aparmağa lisenziyası olan kommersiya bankları
- lisenziyası olan lombardlar
- xəzinədarlıq
- bütün kredit təşkilatları

68 Valyuta bazarıdır:

- Maliyyə Nazirliyi
- Valyuta əməliyyatını həyata keçirən müxtəlif subyektlər
- Mərkəzi Bank
- yalnız kommersiya bankları
- bank olmayan kredit təşkilatları

69 Mərkəzi Bank ona məxsus əmlakın:

- ödəyicisidir
- əzəli sahibidir.
- müvəqqəti təsisçisidir
- daimi icarədarıdır.
- müvəqqəti sahibidir

70 Mərkəzi Bankın məqsədidir:

- hökuməti kreditləşdirmək
- banklar arasına mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili
- kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi

- valyuta nəzarəti
- bankların və hesablaşmaların sabitliyini təmin etmək

71 Mərkəzi Bankın funksiyası deyildir:

- pul kredit nizamlaşdırılması
- təşkilatların kreditləşdirilməsi
- hökumət bankı olması
- emissiyasa mərkəzi olmaq
- valyuta mərkəzi olması

72 Mərkəzi bankın iqtisadiyyatdakı rolu müəyyən edilir:

- bankların səmərəli fəaliyyəti ilə
- manatın möhkəmliyinin təmin edilməsi ilə
- sığorta işinin təşkili ilə
- dövlət büdcəsinin tənzimlənməsi ilə
- vergi xidmətinin təşkili ilə

73 Ölkənin baş bankı qismində Mərkəzi Bankın marağındadır:

- kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi
- pul tədavişinin idarə olunması
- kredit təşkilatlarının sayının ixtisar edilməsi
- milli pul vahidinin və onun kursunun xarici valyutalara nisbətə aşağı düşməsi
- hesablaşma sisteminin mərkəzləşdirilməsi

74 Mərkəzi Bankın əsas məqsədidir:

- kredit təşkilatlarına nəzarət etmək
- qiymətlərin sabitliyini təmin etmək
- mənfəət əldə etmək
- manatın möhkəmliyini təmin etmək
- hesablaşma sisteminin sabitliyini təmin etmək

75 Mərkəzi Bankın əmlakı:

- banklarıdır
- dövlətidir.
- kommersiyalıdır.
- səhmdarlarıdır
- xəzinə varlığıdır.

76 Bir qayda olaraq Mərkəzi Bankın müştəriləridirlər:

- kommersiya təşkilatları
- yalnız kredit təşkilatları
- fiziki şəxslər
- iqtisadiyyatın müxtəlif sahələrinin təşkilatları
- bütün hüquqi şəxslər

77 Mərkəzi Bankın illik maliyyə hesabatına daxil edilir:

- iqtisadiyyata kredit qoyuluşu
- gəlir və xərclər haqqında hesabat
- vahid dövlət pul kredit siyasətinin yerinə yetirilmə təhlili
- hesablaşma palatasının rəyi
- respublika iqtisadiyyatının təhlili

78 Mərkəzi Bankın illik hesabatı təsdiq edildikdən sonra ilin yekununa görə əldə olunan xalis mənfəət büdcəyə köçürülür:

- büdcəyə köçürülmüş
- sərbəst qalığı
- 0.4
- 0.8
- 0.6

79 Mərkəzi Bankın balansının aktiv maddəsidir:

- komission gəlirləri
- qızıl valyuta ehtiyatı
- Mərkəzi Bankın hesablaşma və ödəniş sistemindəki vəsait
- kredit təşkilatının ehtiyat hesablarındakı ehtiyat
- özünün buraxdığı istiqraz vərəqələri

80 Mərkəzi Bank öz xərclərini həyata keçirir:

- kommersiya fəaliyyətindən gələn gəlir hesabına
- öz gəlirləri hesabına
- kommersiya banklarının müxbir hesabında olan vəsait hesabına
- büdcə vəsaiti hesabına
- cəlb olunmuş və depozitlər hesabına

81 Mərkəzi Bank hesabat verir:

- Maliyyə Bazarlarına Nəzarət Palatasına
- Respublika Prezidentinə
- Azərbaycan hökumətinə
- Milli Məclisə
- Maliyyə Nazirliyinə

82 Mərkəzi Bankın nizamnamə kapitalının səviyyəsidir.

- 5 mld. manat
- 50 mln. Manat
- 10 mln. dollar
- 8 mlrd. manat
- 25 mln. dollar

83 Mərkəzi Bankın balansının passiv maddəsidir:

- ehtiyatda olan nağd pullar
- tədavüldə olan nağd pullar.
- qiymətli metallar.
- qeyri-rezidentlərdə yerləşdirilən xarici valyutuda vəsait
- qiymətli kağızlar

84 Mərkəzi Bankın “uçot dərəcəsi”deməkdir

- problemlı kreditlərə görə faiz dərəcəsi
- kommersiya banklarına verilən kreditə görə faiz dərəcəsi
- kommersiya banklarının veksellərinin satın alınması zamanı diskont dərəcəsi
- qiymətli kağızların girovu zamanı diskont dərəcəsi
- kommersiya banklarının ssuda faizinin məhdudlaşdırılması

85 Məcburi ehtiyatların səviyyəsi müəyyən edilir:

- bank fəaliyyətinin keyfiyyətindən
- bankın cəlb etdiyi depozit və əmanətlərin səviyyəsindən asılı olaraq
- bank resurslarının cəlb olunma müddətindən
- bankın müxtəlif öhdəliklərinin səviyyəsindən asılı olaraq
- bankın fəaliyyəti növündən asılı olaraq

86 Pul-kredit siyasəti aləti kimi məcburi ehtiyatlardan Mərkəzi Bank istifadə edir

- öz itkilərinin ödənilməsində
- bankın likvidliyinin nizamlaşdırılmasında
- bankın ləğvi xərclərinin ödənilməsində
- tədavüldəki pul kütləsinin nizamlaşdırılmasında
- əmanətçilərin itkilərdən sığortalanmasına

87 Son kreditör mərhələsi qismində Mərkəzi Bank:

- ödəmə qabiliyyətinin qısa müddətli pozulması və likvidlik çatışmazlığı hallarında banklara Maliyyə Bazarlarına Nəzarət Palatasının xahişi ilə kredit verə bilər
- banklararası bazarda vəsait cəlb edə bilməyən kommersiya banklarına kredit verir
- mürəkkəb vəziyyətlərdə hökumətə kreditlər verir
- maliyyə çətinliyi çəkən milli müəssisələr kreditləşdirir
- vətəndaşlara istehlak kreditləri verir

88 Mərkəzi Bankın funksiyası deyildir:

- pul kütləsinə nəzarət
- iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi
- əhalidən əmanətlərin qəbulu
- kreditləşmənin sonuncu mərhələsi
- bank risklərin qarşısını almaq

89 Mərkəzi Bankın əsas resurs mənbəyidir:

- faiz gəlirləri
- banknot emissiyası
- banknot ekspansiyası
- cəlb etdiyi depozitlər
- sərbəst vəsaitlər

90 Mərkəzi Bankın əsas müştəriləri kimlərdir?

- kooperativ təşkilatlar
- kommersiya bankları
- bank olmayan kredit təşkilatları
- dövlət əhəmiyyətli iri sənaye müəssisələri
- kənd təsərrüfatı sahələri

91 Mərkəzi Bankın pul kütləsinin artırılmasına yönəldilən siyasəti necə adlanır?

- investion
- restruksion
- kommersion
- ekspansionist
- devalvasion

92 Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi nədir

- Mərkəzi Bankın təşkilati funksiyasıdır.
- a. Mərkəzi Bankın kreditləşmə əməliyyatıdır.

- Mərkəzi Bankın nəzarət alətidir.
- Mərkəzi Bankın əsas məqsədidir.
- Mərkəzi Bankın pul siyasəti alətidir.

93 Mərkəzi Bankın pul siyasəti alətidir:

- açıq bazarda əməliyyatların aparılması
- a. hesablaşmalara nəzarət
- a. kreditləşmə limitinin müəyyən edilməsi
- xüsusi kapitalla nəzarət.
- əmanət cəlb etmək

94 Mərkəzi Bankın aktiv əməliyyatıdır:

- depozit cəlb etmək
- əmanətlərə görə faizlər ödəmək
- kreditləşmə əməliyyatlarını həyata keçirmək
- a) dövlətin qiymətli kağızlarına qoyuluşlar
- əhalinin əmanətlərini qaytarmaq

95 Mərkəzi Bankın passiv əməliyyatıdır:

- kommersiya banklarından qəbül edilən qoyuluşlar
- kredit hesablaşma əməliyyatları
- kassa əməliyyatları
- a. uçot-ssuda əməliyyatları
- a. xarici valyuta ilə əməliyyatlar

96 Mərkəzi Bankın fərqləndirici xüsusiyyətidir:

- dövlət mülkiyyətindədir.
- ölkənin kreditləşmə mərkəzidir.
- səhmdar cəmiyyətdir
- hesablaşma mərkəzidir
- mənfəət əldə etmir.

97 Bankın fəaliyyət növünə aid deyildir:

- qiymətli metalların əmanətə qəbulu
- topdan satış və ya pərakəndə ticarət
- fiziki və hüquqi şəxslərə hesabların açılması
- tələbli və müddətli depozitlərin qəbulu

98 Bankın təsis yığıncağı təsisçilərin iştirak etdikdə səlahiyyətli sayılır.

- 0.75
- hamısı
- sadə səs çoxluğu olduqda
- 0.95

99 Qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilərlər:

- Nazirlər Kabinetinin razılığı ilə ola bilərlər.
- ola bilməzlər
- Mərkəzi Bankın icazəsi ilə ola bilərlər
- ola bilərlər.

100 AR. Bank sistemində xarici bank kapitalının iştirak limitini kim müəyyən edir:

- bankların özləri
- Mərkəzi Bank
- Nazirlər Kabineti
- Maliyyə Nazirliyi

101 Bankın yaradılmasının ilkin şərtidir:

- əhalinin vəsaitlərinin cəlb olunması
- xüsusi resursların formalaşması
- lizinq əməliyyatlarının yerinə yetirilməsi
- qiymətli kağızların satın alınması

102 Bank qanunçuluğu kommersiya banklarına qadağan edir:

- müəssisələr arasında hesablaşmaların təşkilini
- istehsal fəaliyyəti ilə məşğul olmağı
- fiziki şəxslərin kreditləşdirilməsini
- veksellərin uçotunu

103 Kommersiya bankları əməliyyatlarını yerinə yetirirlər:

- Mərkəzi Banka kassa xidməti
- təşkilatların səhmlərini investisiyalaşdırır.
- dövlətin qiymətli kağızlarını buraxır.
- ölkənin qızıl valyuta fonduna xidmət göstərir.

104 Bankın aktiv əməliyyatı hesab edilir:

- banklardan borc almaq
- cəlb etdiyi vəsaitləri yerləşdirmək
- fondlar yaratmaq
- çoxlu depozit cəlb etmək

105 Bank yaradılır:

- ən azı beş hüquqi şəxs tərəfindən
- ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən
- dövlət dəstəyi olan istənilən hüquqi şəxs tərəfindən
- ilkin kapitalı ödəmək imkanına malik olan fərdi şəxs tərəfindən

106 Bankların xüsusi kapitalı yaradılır:

- bankın yaranma anında dövlət vəsaiti hesabına
- bankın yaranması anında təsisçilərin vəsaiti hesabına
- bank yarandıqdan sonra təsisçilər tərəfindən
- bankın yaranma anında Mərkəzi Bankın vəsaiti hesabına

107 Bankın passiv əməliyyatıdır:

- müştərilərə kassa xidməti göstərmək
- vəsait mənbələrini formalaşdırmaq
- müştərilərə bankda hesablar açmaq
- təsərrüfatlar arasında hesablaşmaları təşkil etmək
- düz cavab yoxtı

108 Bankın xüsusi kapitalının funksiyasıdır:

- düz cavab yoxtı
- Müdafiə

- qaytarılmaqlıq
- işgüzarlıq
- sərəncamlaşdırmaq

109 Kommersiya banklarının Nizamnamə Kapitalının minimum həcmi

- duz cavab yoxti
- 50 mln. manatdır
- 40 mln. manatdır.
- 10 mln. manatdır
- məhdudiyət qoyulmur.

110 Bankın nizamnaməsində dəyişiklik edilir:

- duz cavab yoxti
- Mərkəzi Bankın yazılı icazəsi ilə
- mühüm iştirak payı olan səhmdarların qərarı ilə
- səhmdarların ümumi yığıncağının qərarı ilə
- Maliyyə Nazirliyinin razılığı ilə

111 Bankın səhmdarı ola bilərlər:

- dövlət orqanları
- heç biri
- ictimai birliklər
- siyasi partiyalar
- fondlar

112 Azərbaycanda banklar hansı formada yaradılır:

- kooperasiya formasıdır
- açıq tipli səhmdar cəmiyyəti formasında
- qapalı səhmdar cəmiyyəti formasında
- səhmdar cəmiyyəti formasında
- məhdud məsuliyyətli cəmiyyət formasında

113 Depozit əməliyyatları kim tərəfindən yerinə yetirilə bilər:

- səhmdar cəmiyyətlər tərəfindən
- yalnız banklar tərəfindən
- Bank assosiasiyası tərəfindən
- kredit ittifaqları və banklar tərəfindən
- yalnız kredit ittifaqları

114 Bank qanunçuluğu kommersiya banklarına icazə vermir:

- kreditləşmədə vasitəçilik etmək
- ticarətlə məşğul olmaq
- müştərilərə hesablaşma-kassa xidməti göstərmək
- kredit fəaliyyətini
- hesablar üzrə əməliyyat aparmaq

115 Kommersiya bankları üzrə əməliyyatları yerinə yetirirlər

- iqtisadiyyatın stabilləşməsi
- Fiziki, hüquqi şəxslərin pul vəsaitlərinin əmanətə cəlb edilməsi
- Pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyinin təmin edilməsi
- Banknotların buraxılması
- Ölkənin bank sisteminin likvidliyinin təmin edilməsi

116 Bank qanunçuluğuna görə kommersiya bankları.....hüququna malikdirlər

- Pul sistemini tənzimləmək
- Üçüncü şəxs əvəzinə himayədarlıq etmək
- Azərbaycanın Mərkəzi Bankı ilə rəqabətə girmək
- Tədavülə banknotlar buraxmaq
- Milli pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyini təmin etmək

117 Kommersiya banklarının əməliyyatları onların.....təzahürüdür:

- idarəetmə fəaliyyətinin
- Təşkilati-iqtisadi qurumun
- İqtisadiyyatdakı rolunun
- Mahiyyətinin
- Təşkilati-iqtisadi qurumun

118 Kommersiya bankları.....subyektidir

- Maliyyə Bazarlarına Nəzarət Palatasında
- Sərbəst
- Prezidentə tabe olan
- Hökumətdən asılı
- Mərkəzi bankın idarə heyətindən asılı olan

119 Bankın aktiv əməliyyatlarında əsas yer tutur:

- faktoring əməliyyatı
- vəsaitlərin borc verilməsi
- lizinq əməliyyatları
- a. depozit əməliyyatları
- inkasso əməliyyatları

120 Müasir kommersiya bankları xidmət göstərirlər:

- Maliyyə Bazarlarına Nəzarət Palatasına
- Təşkilatlara və əhaliyə
- Yalnız təşkilatlara
- Yalnız əhaliyə
- Mərkəzi Banka

121 Kommersiya banklarının kredit əməliyyatlarının inkişafının strateji vəzifələrini müəyyən edir:

- Audit bölməsi
- Bankın şurası
- Bankın idarə heyəti
- Təftiş şöbəsi
- Kredit komitəsi

122 Kommersiya bankı ilə ticarət təşkilatının oxşarlığı nədədir?

- resursların yaradılmasında
- Əhalinin kreditləşdirilməsi imkanı
- Səhmlərin və digər qiymətli kağızların buraxılışı, onların uçotunu, saxlanmasını, satışını həyata keçirmək
- Əsasən cəlb olunmuş vəsaitlərlə işlənməsində
- Hesablaşmalarda vasitəçiliklə

123 Kommersiya bankında idarəetmənin maliyyə blokuna daxildir:

- audit bölməsi

- Mühasibatlıq
- Cari idarəetmə şöbəsi
- Qiymətli kağızlarla əməliyyat şöbəsi
- Kredit şöbəsi

124 Kredit müqavilələrinin rəsmiləşdirilməsi kommersiya bankının.....idarə etmə blokunda cəmləşir

- iqtisadi
- Kommersiya
- Təsərrüfat
- Maliyyə
- İnzibati

125 Kommersiya bankının funksiyasıdır

- İstiqrazlar buraxmaq
- Müştərilərə hesablaşma-kassa xidməti göstərmək
- Mərkəzi bankın kreditləşdirilməsi
- Banknot emissiyası
- Kredit təşkilatlarının fəaliyyətinə nəzarət

126 Bankın idarə heyətinə daxil deyildir:

- Audit Komitəsinin üzvü
- Müştərilər
- Sədr və onun müavinləri
- Zəruri bölmələrin rəhbərləri
- Təsisçilər

127 Kommersiya bankının funksiyası deyildir:

- düzgün cavab yoxdur
- Müxtəlif əmtəələrin mübadiləsində vasitəçi olmaq
- Hesablaşmalarda vasitəçilik
- Təsərrüfatlarda yığıma maraqları oymaq
- Kreditləşmədə vasitəçilik

128 Bankın aktivlərində çoxlu riskli kreditlər olarsa, onda

- xüsusi vəsaitlərin xüsusi çəkisini azaltmaq
- Ümumi resurslarda xüsusi vəsaitlərin xüsusi çəkisini artırmaq
- Kənardan daha çox vəsait tələb etmək
- Kreditlərin verilməsi dayandırılmalı
- Hüquqi şəxslərə kredit verilməsini artırmaq

129 Kommersiya banklarının fəaliyyəti nizamlaşdırılır:

- Mərkəzləşdirilmiş qaydada
- İqtisadi metodlarla
- İnzibati metodlarla
- Qeyri mərkəzləşdirilmiş qaydada
- İqtisadi və inzibati metodlarla

130 Vergilər ödənildikdən sonra bankın mənfəəti..... qərarı ilə bölüşdürülür

- . Banka xidmət göstərən ərazi idarəsi
- İdarə heyəti
- Bankın səhmdarlarının ümumi yığıncağı
- Mərkəzi bank

- Bankın Müşahidə Şurası

131 Kommersiya banklarının funksiyalarından biri

- İqtisadi mərkəz olması
 Kreditləşmədə vasitəçi
 Ölkənin emissiya mərkəzi
 Hökumətin bankları
 Əmtəələrin mübadiləsində vasitəçi

132 Kommersiya bankı funksiyanı yerinə yetirir

- tədavülə pul buraxmaq
 Dövlətin emissiya mərkəzi
 Banklar bankı
 Vəsaitlərin depozitə cəlb edilməsi
 Hökumətin bankları

133 Kommersiya banklarının fəaliyyət prinsiplərindən biri

- public hüquqi şəxs olması
 Hökumətin bankı
 Tam iqtisadi müstəqillik
 Dövlətin emissiya mərkəzi
 İqtisadiyyatın tənzimlənməsi

134 Kommersiya banklarının fəaliyyət prinsiplərindən biridir

- Müştərilərlə münasibətlərin kommersiya əsasında qurulması
 Fəaliyyətin kortəbii nizamlaşdırılması
 hesablaşma formasının seçilməsi
 Planlı nizamlaşdırma
 Hesablaşmaların qeyri mərkəzləşdirilmiş təşkili

135 Kommersiya banklarının fəaliyyət prinsipi deyildir

- Faktiki mövcud resurslar çərçivəsində fəaliyyət göstərir
 Müştərilərlə münasibətlərinin kommersiya əsasında qurulması
 düzgün cavab yoxdur
 Kreditləşmə prosesində differensial münasibət
 Kreditləşmə prosesində differensial münasibət
 İqtisadi müstəqillik

136 Kommersiya bankları fəaliyyət prinsiplərindən biri

- kreditləşmə prosesinə nəzarət
 Real mövcud resurslar çərçivəsində fəaliyyət göstərən
 Hesablaşmalar sisteminin qeyri mərkəzləşdirilməsi
 Kreditləşmə zamanı differensial münasibət
 Fəaliyyətin kortəbii nizamlaşdırılması

137 Kommersiya bankı:

- vergilərin ödənilməsini təmin edən təşkilatdır
 Maliyyə nazirliyinin nəzdində olub qızıl-valyuta ehtiyatlarını saxlayan kommersiya təşkilatıdır
 Maddi istehsal sferası məhsulunu istehsal edən kommersiya təşkilatıdır
 Bazar iqtisadiyyatı şəraitində nəğdi pulların emissiyasını həyata keçirən təşkilatdır
 Pul və ödəniş vasitələri formasında məhsul istehsal edən spesifik təşkilatdır

138 Bankın passiv əməliyyatıdır:

- kredit verilməsi zamanı depozitlərin yaranması
- faizlərin hesablanması
- bankın xüsusi kapitalının yaradılması
- cari hesabların açılması
- əmanətlərin qəbulu

139 Bankın passiv əməliyyatıdır:

- bank hesablaşmaları
- xüsusi kapitalın yaradılması
- «Nostro» hesablarının yaradılması
- qiymətli kağızların satın alınması
- «Loro» hesablarının yaradılması

140 Cəlb olunan vəsaitlərin depozit mənbəsinə daxildir:

- səhmlər
- istiqraz buraxılışı
- Mərkəzi Bankın kreditləri
- depozit sertifikatlarının satışı
- əhalinin əmanətləri

141 Bankın passividir:

- palataya ödəmələr
- Mərkəzi Bankda yerləşdirilən ehtiyatlar
- nağdiyyat
- buraxılmış depozit sertifikatları
- digər banklara verilən ssudalar

142 Bank nizamnamə kapitalını artırma bilər:

- bankın fəaliyyətə başlamasından bir il keçdikdən sonra
- təsisçilərin qərarı ilə istənilən vaxt
- yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının təkidi ilə
- yalnız Mərkəzi Bankın razılığı ilə
- yalnız təsisçilərin ümumi yığıncağının qərarı ilə

143 Bankın ehtiyat fondunun vəsaitləri istifadə olunmalıdır:

- əmanətlərə görə hesablanmış faizlərin ödənilməsinə
- bankın səhmlərinə görə dividendlərin verilməsinə
- maddi marağ fondunun artırılmasına
- nizamnamə kapitalının artırılmasına
- hesabat ilinin itgilərin ödənilməsinə

144 Güzəşt hüququna malik səhmlərin adi səhmlərdən fərqi nədədir?

- çoxlu gəlir gətirir.
- risklidir
- faiz ödənilmir
- idarəetmədə iştirak etməyə imkan verir.
- nisbətən çox likvidlidir

145 Bankın nümayəndəliyi açılır:

- kassa əməliyyatlarını yerinə yetirmək üçün

- bir sıra bank əməliyyatlarının yerinə yetirilməsi üçün
- reklam funksiyasını yerinə yetirmək üçün
- əlaqə yaradıb münasibət qurmaq üçün
- valyuta əməliyyatlarının yerinə yetirilməsi üçün

146 Kredit təşkilatının təsisçisi ola bilər:

- iş təcrübəsinə malik hüquqi şəxs
- istənilən hüquqi şəxs
- istənilən fiziki şəxs
- müəyyən tələblərə cavab verən hüquqi və fiziki şəxslər
- istənilən hüquqi və ya fiziki şəxs

147 Kredit təşkilatının gələcək rəhbərinə Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbi:

- namizədin ali iqtisadi təhsilə malik olması
- namizədin ali təhsilli olması
- Bankda uzun müddət rəhbər iş təcrübəsinə malik olması
- namizədin ali hüquqi təhsilə malik olması
- namizədin ali iqtisadi və ya hüquqi təhsilə malik olub bankda rəhbər iş təcrübəsi olması

148 Kredit təşkilatı yaradılarkən təsisçilər nizamnamə kapitalına köçürə bilirlər:

- yalnız pul vəsaitləri
- pul vəsaitləri, bina (otaq), qeyri-pul formasında əmlak
- əmlak və məhdud miqdarda pul
- yalnız pul vəsaitləri və bina (otaq)
- Mərkəzi Bank tərəfindən təsdiq olunan siyahıya əsasən yalnız pul vəsaitləri və qeyri-pul formasında əmlak

149 Kommersiya bankları öz ödənişlərini həyata keçirirlər:

- yalnız iri məbləğ olduqda hesablaşma kassa mərkəzlərindəki müxbir hesablar vasitəsilə apara bilirlər
- dövlətin deposit siyasətini həyata keçirir
- Mərkəzi Bank vasitəsilə
- hesablaşma kassa mərkəzindəki müxbir hesablar vasitəsilə aparmağa borcludurlar
- hesablaşma kassa mərkəzlərindən müxbir hesablar vasitəsilə aparmağa məcbur deyillər

150 Kommersiya bankı

- Dövlətin xəzinədarıdır
- Dövlətin kredit siyasətini həyata keçirir
- dövlətin deposit siyasətini həyata keçirir
- Regional kassa hesablaşma mərkəzidir
- Fiziki və hüquqi şəxslərin kreditörüdür

151 Pul çeki icra üçün qəbul edildikdən sonra çekin nəzarət markası

- çeklə birlikdə kassaya göndərilir
- müştəriyə verilir verilir.
- kassaya göndərilir.
- bankda qalır.
- əməliyyat işçisinə verilir.

152 Kassadakı nağd pulun alınma məqsədi göstərilir

- çekdə göstərilir
- çekin arxa üzündə
- çek kitabçasında
- çekin üz tərəfində

- çekin yan tərəfində

153 Kassadan nağd pulun alınmasının vacib şərtləri

- pul çekinin mövcudluğu
 müəssisənin hesabında lazımi vəsait mövcudluğu
 müəssisə işçilərinin sayı
 hesablaşma sənədinin mövcudluğu
 bank işçisinin lazımlığı

154 Pul çeki

- hesablaşma sənədidir
 ciddi hesabat sənədidir.
 pul köçürmə sənədidir.
 adi sənəddir.
 pul qəbulu sənədidir.

155 Əməliyyat günü başa çatdıqdan sonra nağd pulu qəbul edir.

- inkassator
 axşam kassası
 gündüz kassası
 Məxaric kassası
 pul sayma kassası

156 Pul banderolu nədir?

- eyni nominal dəyərdən olan əskinaz toplusu
 pul dəstləri bağlamaq üçün Mərkəzi Bank tərəfindən təsdiq edilmiş vahid formalı lent
 pulları saxlamaq üçün xüsusi yer
 pul bağlamaq üçün adi lent
 pul dəstləri bağlamaq üçün vahid formalı kağız lent

157 Dövriyyə kassasından ehtiyat fonduna vəsait köçürülməsi

- Maliyyə Bazarlarına Nəzarət Palatasının sərəncamı ilə
 Kredit idarələri tərəfindən sərbəst həyata keçirilir.
 Mərkəzi Bankın yazılı sərəncamı əsasında
 Nazirlər Kabinetinin razılığı olmalıdır.
 Mərkəzi Bankın yazılı sifarişi ilə

158 Bankın məxaric kassası

- nağd pulları bağlayır
 nağd pulları verir.
 nağd pulları qəbul edir.
 nağd pulları saymır.
 akkreditivləri ödəyir.

159 . Bankın mədaxil kassası

- pulları təsnifləşdirir
 nağd pulları qəbul edir.
 nağd pulları verir.
 nağd pulları saymır.
 pulları nağdsızlaşdırır.

160 Kommersiya banklarının kassa əməliyyatıdır:

- pul çekləri
- nağd pulların qəbulu və verilməsi
- zəmanət vermək
- qiymətli kağızların satın alınması
- veksellərin uçotu

161 Bankın kassasından nağd pul əsasında verilir.

- veksəl
- pul çeki
- ödəniş tapşırığı
- akkreditiv
- hesablaşma çeki

162 Kassa əməliyyatlarını aparmaq üçün bankda açılır:

- cari hesab
- kassa
- akkreditiv hesab
- ssuda hesabı
- mərkəz

163 Bankın kassasına nağd pul qəbulu sənədidir:

- sertifikatlar
- elanlar
- ödəniş tələbnaməsi
- akkreditivlər
- çeklər

164 Kassir iş yerini müvəqətti tərk etdikdə pul və qiymətliyələri açıqda saxlaya bilərmi?

- seyfdə saxlaya bilər
- saxlaya bilməz
- taxta skafda saxlaya bilər.
- bəli saxlaya bilər
- stolun daxilində saxlaya bilər.

165 Kassa sənədlərini imzalayan məsul şəxslərin imza nümunələri kassa işçilərində olmalıdırmi?

- . olmaya da bilər
- xeyir ehtiyac yoxdur.
- göstəriş olduqda.
- olmalıdır.
- vəzifə sənədləri üzrə olmalıdır.

166 Xəzinənin üçüncü açarı hansı məsul şəxsə olur:

- mühafizəçidə
- kredit təşkilatının müdirində
- kredit təşkilatının baş mühasibində
- Müşahidə Şurasının sədrində
- kassa müdirində

167 Xəzinə necə açarla bağlanıb açılır:

- bir açarla
- dörd açarla
- düzgün cavab yoxdur

- üç açarla
 iki açarla

168 Xəzinə hansı ardıcılıqla bağlanıb açılır:

- kassa rəhbəri, baş mühasib, bank müdiri
 baş mühasib, bank müdiri, kassa rəhbəri
 bank müdiri, baş mühasib, kassa rəhbəri
 b. baş mühasib, kassa rəhbəri, bank müdiri
 kassa rəhbəri, bank müdiri, baş mühasib

169 Bank xəzinəsi hansı texniki şərtlərə cavab verməlidir:

- bronlaşdırılmış dəmir seyflər
 dəmir şkaflar, yanğın siqnalizasiya, silahlı mühafizə
 c. ikiqat qapı ilə bağlanmalıdır.
 a. yanğın –siqnalizasiya avadanlığı ilə
 mühafizə olunma

170 Bankda pul saxlanan yer necə adlanır:

- . şkaflar
 kassa otağı
 xəzinə
 c. kassa
 mədaxil, məxaric kassası

171 Kredit təşkilatının xəzinəsinin ehtiyat açarları harada saxlanılır:

- yerli maliyyə orqanında
 Bankın rəhbərinin evində
 bankda
 MB və ya yaxın kredit təşkilatında
 baş mühasibdə

172 Bankın müştəriləri tərəfindən nağdsız hesablaşma formaları seçilir:

- yuxarı təşkilatın sərəncamına əsasən
 Mərkəzi bankın göstərişi ilə
 xidmət göstərdiyi bankın sərəncamı ilə
 Maliyyə Bazarlarına Nəzarət Palatasının sərəncamı ilə
 müştəri tərəfindən sərbəst

173 Hesablaşma sənədlərinin rekvizitidir:

- icra müddəti
 hesabdakı vəsait qalığı
 hesablaşma sənədinin adı
 ödəniş növbəliliyi
 ödəniş tarixi

174 Başqa bankın bu bankda hesabı dedikdə -bu :

- cari hesabdır
 “nostro” hesabıdır.
 kontokorrent hesabıdır.
 “loro” hesabıdır.
 hesablaşma hesabıdır.

175 Cari hesabın ssuda hesabı ilə birləşdirilərək müştərinin nağdsız hesablaşması aparılan hesabdır:

- ssuda
- komməriya
- onkol
- kontokorrent
- cari hesabdır

176 Bir bankın başqa bankda müxbir hesabı dedikdə - bu:

- cari hesabdır.
- . kontokorrent hesabdır.
- “loro” hesabıdır.
- “nostro” hesabıdır.
- hesablaşma hesabıdır

177 Beynəlxalq hesablaşmalarda kim aparıcı rol oynayır:

- investisiya şirkətləri
- klirinq şirkətləri
- valyuta birjalari
- komməriya bankları
- investisiya fondları

178 SWIFT nədir:

- Mərkəzi Bankın kreditləşmə əməliyyatları
- beynəlxalq hesablaşma pul vahidi
- Avropa bankları kredit stavkası
- ümumdünya banklararası maliyyə telekommunikasiya şəbəkəsi
- Avropa Mərkəzi Bankının maliyyələşdirmə stavkası

179 Hesablaşmalar sahəsində əsas nəzarət edən orqan kimdir:

- Maliyyə Bazarlarına Nəzarət Palatası
- AR. Mərkəzi Bankı
- AR. Hesablama palatası
- AR Vergilər Nazirliyi
- AR. Maliyyə Nazirliyi

180 Müxbir münasibətlərinin predmetini nə təşkil edir:

- cari hesab üzrə əməliyyatlar
- müştərilərə xidmət üzrə əməliyyatlar
- hesablaşma hesabları üzrə əməliyyatlar
- xüsusi banklararası əməliyyatlar
- ssuda hesabları üzrə əməliyyatlar

181 Beynəlxalq təcrübədə müqavilə üzrə öhdəçiliyin icra edilməsi üsulu olur:

- bankın təsdiq etdiyi akkreditiv
- açıq akkreditiv
- revolver akkreditiv
- ehtiyat akkreditivi
- transferabelli akkreditiv

182 İnkasso sərəncamı neçə nüsxədə yazılır:

- iki nüsxədə

- üç nüsxədə
- beş nüsxədə
- dörd nüsxədə
- altı nüsxədə

183 Başqa bankda hesab açan və bu hesabdakı vəsaitin bölüşdürücüsü necə adlanır:

- klirinq-bank
- respondent –bank
- müxbir –bank
- müvəkkil bank
- emissiya bankı

184 Hesablaşma –kassa mərkəzi hesablaşma-kassa xidmətini göstərir:

- əhaliyə
- kommertiya banklarına
- yuxarı təşkilatlara
- yerli hakimiyyət orqanlarına
- təşkilatlara

185 Kommertiya bankının qarşılıqlı hesablaşma apardığı dövr adlanır:

- klirinq bazarı
- klirinq seansı
- klirinq laqası
- klirinq sessiyası
- klirinq yığıncağı

186 Başqa bankda hesabı açılan bank adlanır:

- borclu bank
- müxbir bank
- qeyri-bank klirinq təşkilatı
- müvəkkil bank
- respondent bank

187 Klirinq hesablaşmasıola bilər:

- heç biri
- İkitərəfli
- birtərəfli
- çoxtərəfli
- üçtərəfli

188 Nağdsız hesablaşma əks etdirir.

- ödəniş öhdəlikləri
- hüquqi və fiziki şəxslərin pul nişanlarından istifadə etmədən öhdəliklərini ödəmələrini
- ödəyici və pul alan arasındakı məlumat münasibətini
- pul öhdəliklərini
- kredit öhdəliklərini

189 Ödənişin ilkin və baza formasıdır:

- kartla ödəniş
- nağd ödəniş
- borc ödənişi
- nağdsız ödəniş

- çeklə ödəniş

190 Müştərinin hesabı üzrə aparılan əməliyyatların sübutudur:

- inkasso
 cari hesabından çıxarış
 ssuda hesabından çıxarış
 hesablaşma hesabı
 aksept hesabından çıxarış

191 Bankla kredit münasibətləri olan şəxslərə açılır:

- akkreditiv hesabı
 ssuda hesabı
 hesablaşma hesabı
 cari hesab
 kredit hesabı

192 Ödəyicinin satıcı qarşısındakı borcunun müəyyən edilməsi prosesidir:

- təminatlılıq
 hesablaşma
 hesablama
 likvidlik
 ödəncilik

193 Hesablaşmaların əvvəlcədən ödəniş formasıdır:

- çeklər
 heç biri
 akkreditiv
 ödəniş tapşırıqları
 inkasso sərəncamı

194 Bank hesabından mübahisəsiz qaydada silinmə sənədidir:

- tələbnamə-tapşırıq
 inkasso sərəncamı
 ödəniş tapşırığı
 hesablaşma çeki
 ödəniş tələbnaməsi

195 Nağdsız hesablaşmaların vəziyyətini hansı göstəricilər xarakterizə edir:

- hesablaşmaların qüsursuzluğu
 hesablardakı vəsaitlərin dövriyyəsi
 hesablaşmaların rentabelliği
 debitor və kreditor borcları göstəriciləri
 hesablaşmaların mənfəətliliği

196 Ödəniş tələbnamə tapşırığı vəsait alan tərəfindən

- iştirakçıların sayından asılı olaraq
 iki nüsxədə tərtib edilir.
 beş nüsxədə tərtib edilir.
 üç nüsxədə tərtib edilir.
 məbləğdən asılı olaraq

197 AR nağdsız hesablaşmalar tənzimlənir:

- Banklar vasitəsi ilə
- AR Mərkəzi Bankının "AR-da nağdsız hesablaşmalar haqqında" qaydalarıyla
- vətəndaşlıq aktları ilə
- AR konstitusiyası ilə
- vergi aktı ilə

198 Hesabdakı pul vəsaiti bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə ilk növbədə silinir:

- vaxtı keçmiş borclar
- həyata və sağlamlığa vurulmuş zərər və aliment tutulması haqqında tələblər
- dövlət büdcəsinə ödənişlər
- verilmiş kreditlər
- əməkhaqqı və ona bərabər ödənişlə

199 Hesablaşma obyektini hesab edilir:

- Mərkəzi Bank
- əmtəə və xidmətlər
- əhaliyə
- büdcəyə haqq
- banklar və kredit təşkilatları

200 Ödəyicinin hesabındakı vəsait ödənişi təmin etmədikdə:

- vaxtı keçmiş sənəd kimi qəbul edilir
- bank hesabı kreditləşərsə qəbul edilir.
- ödəniş tapşırığı qəbul edilərək 2 №-li kartotekada yerləşdirilir.
- ödəniş tapşırığı icraya qəbul edilmir.
- müddətli ödənişə qəbul edilir.

201 hesablaşma nağdsız hesablaşma formasına aid edilmir:

- ödəniş tələbnamə-tapşırıqları
- səhm və inkasso sərəncamları ilə
- akkreditivlə
- çeklə hesablaşma
- ödəniş tapşırığı ilə

202 Yalnız çekdə göstərilən şəxsin xeyrinə aparılan ödəniş çeki adlanır:

- ödənişli
- adlı
- təqdim edilən
- orderli
- assiqnasiyalı

203 Hesablaşma sənədi qüsurlu hesab edilir:

- sənəd imzalanmadıqda
- bütün göstərilən hallarda
- sənəddəki rekvizitlərdə uyğunsuzluq olduqda
- sənədlərin müddəti keçdikdə
- üzərində düzəliş edildikdə

204 Ödəniş tapşırığı tərtib edilir:

- baş idarə tərəfindən
- ödəyici tərəfindən
- bank tərəfindən

- satıcı tərəfindən
- inzibati orqanlar tərəfindən

205 Ödəniş tapırıqları hansı sənəd əsasında yazılır:

- bank sertifikatı əsasında
- hesab qaimə əsasında
- bank hesabı əsasında
- müqavilə əsasında
- teleqram əsasında

206 Ödəniş tapşırığı icraya qəbul edilir:

- məhdudiyyət qoyulmur
- yazıldığı günü nəzərə alınmadan üç iş günü ərzində
- yazıldığı gündən beş iş günü ərzində
- istənilən vaxttəqdim edildikdə
- yazıldığı günü nəzərə alınmaqla üç iş günü ərzində

207 Banklar müştərilərin hesabları üzrə əməliyyatları ... əsasında həyata keçirirlər:

- qəbul aktı ilə
- hesablaşma sənədləri
- nəqliyyat qaiməsi
- hesab-faktura
- uyğunluq sertifikatı ilə

208 Ödəniş tapşırığı bank tərəfindən icraya qəbul edilir:

- vaxtı keçmiş borcu olmadıqda
- hesabda kifayət qədər vəsait olduqda
- sənəd düzgün tərtib olunduqda
- Müştərinin yazılı zəmanəti olduqda
- müştərinin banka borcu olmadıqda

209 Ödəniş tapşırığını kim tərtib edir:

- müştəri
- Ödəyici
- bank
- satıcı
- üçüncü şəxs

210 Kassa sənədidir:

- akkreditivlər
- pul çekləri
- qəbzlər
- hesablaşma çekləri
- səhmlər

211 Akkreditiv hesablaşma formasının üstünlüyünə aiddir:

- hesablaşmanın sürətli olması
- məhsul göndərən üçün ödənişin zəmanətliyinin təmin edilməsi
- mal dövriyyəsinin tezliyi
- sazişin rəsmiləşdirilməsinin sadəliyi
- yüksək olmayan qaimə xərcləri

212 Akkreditiv üzrə fəaliyyət müddəti və hesablaşma qaydası ... tərəfindən müəyyən edilir:

- AR Mərkəzi Bankı
- AR Maliyyə Nazirliyi
- ödəyici və satıcı arsındaki müqavilə ilə
- AR Vergilər Nazirliyi
- Maliyyə Bazarlarına Nəzarət Palatası

213 Akkreditivdən nağd pulla ödənilməsinə:

- Mərkəzi Bankın icazəsi ilə
- icazə verilmir
- emitent-bankın icazəsi zamanı icazə verilir
- icazə verilir
- yerli hakimiyyətin idarəçiliyi zamanı icazə verildə buraxılır.

214 Akkreditiv hesablaşma forması zamanı məhsulun dəyəri ödənilir:

- akkreditiv açılan kimi
- onun yüklənib yola salınmasından sonra
- onu alıcı alandan sonra
- onun yüklənib yola salınmasına qədər
- avans ödənişində

215 Daha çox yayılmış nağdsız hesablaşma formasına aiddir:

- aksept
- ödəniş tapşırığı
- ödəniş tələbnaməsi
- akkreditiv
- çek

216 Tədavül vasitəsi kimi pul:

- düzgün cavab yoxdur
- nağdsız dövriyyədə istifadə edilə bilməz
- nağdsız dövriyyədə istifadə edilə bilər
- nağdsız dövriyyənin əsasını təşkil edir
- dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə edilir.

217 İqtisadiyyatın bazar modelində nağdsız pulun emissiyası ... tərəfindən həyata keçirilir:

- kredit ittifaqları
- kommersiya bankları
- təsərrüfat subyektləri
- dövlət bankları
- hesablaşma-kassa mərkəzləri

218 Nağd dövriyyə ilə müqayisədə nağdsız pul dövriyyəsində tədavül xərcləri:

- kifayət qədərdir
- həddən azdır
- tamamilə yoxdur
- həddən çox böyükdür
- həddən çoxdur

219 Nağdsız dövriyyə ... ödənişləri əhatə edir:

- vergi ödənişlərini

- əmtəə və qeyri-əmtəə
- yalnız qeyri-əmtəə
- yalnız əmtəə
- yalnız maliyyə

220 Hesablaşma xidməti üçün banklar ilə müştəri arasında bağlanılır:

- kassa müqaviləsi
- bank hesabı müqaviləsi
- pul vəsaitinin qəbuluna müqavilə
- kredit müqaviləsi
- trast müqaviləsi

221 Hesablaşmaların əvvəlcədən ödəniş formasıdır:

- çeklər
- heç biri
- akkreditiv
- ödəniş tapşırıqları
- inkasso sərəncamı

222 Banklarda müxbir hesablar açılır:

- Maliyyə Bazarlarına Nəzarət Palatasının təkidi ilə
- banklararası razılaşma əsasında
- bələdiyyənin göstərişi üzrə
- AR Mərkəzi Bankının göstərişi üzrə
- AR Maliyyə Nzarliyinin göstərişi üzrə

223 Xalq təsərrüfatında iqtisadi proseslər əsasən ... dövriyyədə aparılır:

- klirinq
- nağdsız
- mövsümi
- nağd
- valyuta

224 Banklar və başqa kredit təşkilatları ölkə daxilində hesablaşma aparmaq üçün bir-birlərində ... hesab açırlar:

- ssuda
- müxbir
- nostro
- loro
- büdcə

225 Nağdsız hesablaşmanın aparılmasının zəruri şərtidir:

- AR Mərkəzi Bankın lisenziyası
- bank hesabı
- nağdsız hesablaşmanın aparılmasına hüquqi lisenziya
- dövriyyə kassasının limiti
- AR Mərkəzi Bankının baş lisenziyası

226 Nağdsız dövriyyədə pul hansı keyfiyyətdə çıxış edir:

- dünya pulu
- ödəniş vasitəsi
- yığılm vasitəsi

- tədavül vasitəsi
- dəyər ölçüsü

227 Bank hesabından mübahisəsiz qaydada silinmə sənədidir:

- akkreditiv
- inkasso sərəncamı
- ödəniş tapşırığı
- hesablaşma çeki
- ödəniş tələbnaməsi

228 Ödəniş dövrüyyəsi həyata keçirilir:

- Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi nağdsız qaydada
- nağd və nağdsız qaydada
- yalnız nağdsız qaydada
- yalnız nağd qaydada
- AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında

229 Hüquqi və fiziki şəxslər arasında nağdsız hesablaşmalar aparır:

- bankın kassaları
- kommersiya bankları
- region depozitariləri
- hesablaşma-kassa mərkəzləri
- küçə bankomatları

230 Nağdsız pul dövrüyyəsində əmtəə və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:

- hər rübün sonunda baş verir
- heç vaxt baş vermir
- saziş subyektlərinin razılaşması əsasında baş verir
- daim baş verir
- dövrü olaraq baş verir

231 Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi aparılır.

- Maliyyə Nazirliyi tərəfindən
- Mərkəzi Bank tərəfindən
- qiymətli kağızlar bazarında
- banklar arası kredit bazarında
- bankların özləri tərəfindən

232 Banklarası kreditin cəlb olunmasında məqsəd:

- kreditləşmənin sürətləndirilməsi
- kommersiya banklarının aktiv əməliyyatlarının genişləndirilməsi
- inkassasiya fəaliyyətinin yaxşılaşdırılması
- kassadakı nağd pulun artırılması
- sənəd dövrüyyəsinin sürətləndirilməsi

233 Bir günlük banklararası hesablaşma krediti verilir.

- Maliyyə Bazarlarına Nəzarət Palatası
- Mərkəzi Bankın tərəfindən verilir.
- verilə bilməz.
- kommersiya bankı tərəfindən
- Maliyyə Nazirliyinin icazəsi ilə verilə bilər.

234 Mərkəzi Bank kommersiya banklarına girovu əsasında lombard krediti verə bilər.

- ehtiyat fondunun
- qiymətli kağızların
- kommersiya bankının nizamnamə kapitalının
- kommersiya bankının əmlakının
- bankın mənfəətinin

235 Likvidlik krediti aiddir:

- qiymətli kağızlar bazarına
- Mərkəzi Bankın kreditinə
- banklararası kredit bazarına
- ipoteka bazarına
- valyuta bazarına

236 69. Banklararası kredit üzrə sövdələşmə aparılır:

- e. ipoteka bazarında
- c) banklararası bazarda
- b. qiymətli kağızlar bazarında
- a. valyuta bazarında
- d. bank ssudaları bazarında

237 68. Hüquqi və fiziki şəxslərin müddətli əmanətləri bank vekseli kimi rəsmiləşdirilə bilərmi:

- e. Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı ilə bilinər
- b) rəsmiləşdirilə bilər.
- c. Mərkəzi Bankın razılığı ilə rəsmiləşdirilə bilər.
- a. rəsmiləşdirilə bilməz.
- d. Maliyyə Nazirliyinin razılığı ilə bilinər.

238 67. Bank sertifikatlarından

- e. Maliyyə Nazirliyinin icazəsi ilə ödəniş vasitəsi kimi istifadə oluna bilər
- c) ödəniş vasitəsi kimi istifadə oluna bilməz.
- b. xidmətlər üzrə hesablaşmalarda ödəniş vasitəsi kimi istifadə olunur.
- a. mallar üzrə hesablaşmalarda ödəniş vasitəsi kimi istifadə olunur.
- d. Mərkəzi Bankın icazəsi ilə ödəniş vasitəsi kimi istifadə oluna bilər.

239 66. Depozit sertifikatı verilə bilər:

- e. istənilən şəxsə
- b) yalnız hüquqi şəxslərə
- c. fiziki və hüquqi şəxslərə
- a. fiziki şəxslərə
- d. bankın səhmdarlarına

240 65. Hüquqi şəxslərin depoziti hesab edilir:

- e. yolda olan pul vəsaitləri
- b) müştərilərin cari hesablarındakı vəsait.
- c. bankın kassasında olan vəsait.
- a. müştərinin ssuda hesablarındakı vəsait.
- d. dəyəri ödənilməmiş yola salınan mallar.

241 64. Bankın əlavə kapitalının mənbəyidir:

- e. bank faizləri

- b) əmlakın yenidən qiymətləndirilməsindən əldə edilən artım
- c. amortizasiya fondu
- a.yalnız xidmətlərdən gələn mənfəət
- d. bankın əsas vəsaitlərinin köhnəlməyə

242 63. Nizamnamə kapitalı yaradıla bilər:

- e. yuxarı təşkilatın vəsaiti formasında
- a) yalnız pul vəsaiti formasında
- c. pul vəsaiti və maddi aktivlər formasında
- b. yalnız maddi aktivlər formasında
- d. yalnız xarici valyuta formasında

243 62. Kredit təşkilatının emissiya gəliri yaradılır:

- e. borcların yığılması hesabına
- c) xarici valyutanın rəsmi kursu ilə manat arasındakı müsbət fərq hesabına
- b. bankın mənfəətinin sərbəst qalığı hesabına
- a. bankın mənfəəti hesabına
- d. yalnız kreditə görə faizlər hesabına

244 61. Xüsusi təyinatlı fond yaradılır:

- a. bankın ümumi gəliri hesabına
- c) cari ilin xalis gəliri hesabına
- d. yalnız faizlərin hesabına
- e. bankın xüsusi vəsaiti hesabına
- b. keçmiş illərin mənfəəti hesabına

245 60. Bank yaradılan zaman onun nizamnamə kapitalına rəqlament qoyulması xüsusi kapitalın:

- e. bölüşdürücü funksiyasıdır
- c) nizamlaşdırıcı funksiyasıdır.
- b. bölüşdürücü funksiyasıdır.
- a. mühafizə funksiyasıdır.
- d. əməli funksiyasıdır.

246 59. Kredit təşkilatının yaranma qaydası xüsusi kapitalın:

- e. bölüşdürücü funksiyasıdır
- b) nizamlaşdırıcı funksiyasıdır.
- c. nizamlaşdırıcı funksiyasıdır.
- a. mühafizə funksiyasıdır.
- d. əməli funksiyasıdır.

247 58. Filial şəbəkəsinin genişləndirilməsi maliyyə ehtiyatlarının yaradılması bankın:

- e. xüsusi kapitalın nəzarət funksiyasıdır
- a) xüsusi kapitalın əməli funksiyasıdır.
- c. xüsusi kapitalın bölüşdürücü funksiyasıdır.
- b. xüsusi kapitalın mühafizə funksiyasıdır.
- d. xüsusi kapitalın nizamlaşdırıcı funksiyasıdır.

248 57. Bankın ləğvi zamanı əmanətçilərə kompensasiyanın verilməsi:

- e. xüsusi kapitalın etibarlılıq funksiyasıdır
- c) xüsusi kapitalın mühafizə funksiyasıdır.
- b. xüsusi kapitalın bölüşdürücü funksiyasıdır.
- a. xüsusi kapitalın əməli funksiyasına daxildir.

- d. xüsusi kapitalın nizamlaşdırıcı funksiyasıdır.

249 56. Kredit təşkilatının fəaliyyətinə dəqiq iqtisadi normativlərin müəyyən edilməsi:

- e. xüsusi kapitalın nəzarət funksiyasıdır
 b) bankın xüsusi kapitalının nizamlaşdırıcı funksiyasıdır.
 c. xüsusi kapitalının mühafizə funksiyasıdır
 a. xüsusi kapitalın əməli funksiyasıdır.
 d. xüsusi kapitalın bölüşdürücü funksiyasıdır.

250 55. Ehtiyat yaratmaq yolu ilə bankın ödəmə qabiliyyətinin saxlanılması daxildir:

- e. xüsusi vəsaitlərin etibarlılıq funksiyasına
 c) xüsusi vəsaitlərin mühafizə funksiyasına
 b. xüsusi vəsaitlərin bölüşdürücü funksiyasına
 a.xüsusi vəsaitlərin əməli funksiyasına
 d. xüsusi vəsaitlərin nizamlaşdırıcı funksiyasına

251 54. Xüsusi kapitalın nizamlaşdırıcı funksiyası reallaşdırılır:

- c. bank binalarının əldə edilməsi ilə
 b. bankın ödəmək qabiliyyətinin saxlanılması ilə
 a. əmanətçilərə kompensasiya verilməsi imkanı ilə
 e. hesablaşmaları təmin etməklə
 bank əməliyyatlarının dəqiq yerinə yetirilməsi qaydalarının təsdiqi və aparılması yolu ilə

252 53. Bankın xüsusi kapitalının funksiyasıdır:

- e. hesablaşma
 nizamlaşdırıcı
 c.bölüşdürücü
 b. nəzarət
 d. yenidən bölüşdürmə

253 52. Müştərilərin cari hesablarındakı vəsait hesab edilir:

- e. bankın passivləri
 bankın cəlb etdiyi vəsait
 c. bankın borc aldığı vəsait
 a. bankın xüsusi vəsaiti
 d.bankın aktiv vəsaiti

254 51. Sığorta ehtiyatı daxildir:

- e. düzgün cavab yoxdur
 bankın xüsusi vəsaitlərinə
 c. bankın cəlb etdiyi vəsaitlərə
 a. bankın borc vəsaitlərinə
 d. bankın aktiv əməliyyatlarına

255 50. Bölüşdürülməmiş mənfəət daxildir:

- bankın bronlaşdırılan vəsaitinə
 bankın xüsusi vəsaitinə
 bankın borc vəsaitinə
 bankın cəlb etdiyi vəsaitinə
 bankın hesablaşma vəsaitinə

256 49. Bank resursu deyildir:

- ehtiyat fondu
- əmək haqqı fondu
- borc vəsaitləri
- bankın kapitalı
- cəlb olunmuş vəsaitlər

257 48. Borc vəsaiti hesab edilmir:

- əhalinin əmanətləri
- sığorta ehtiyatları
- banklararası kredit
- Mərkəzi Bankın kreditləri
- istiqrazların emissiyası

258 47. Bankın xüsusi vəsaiti hesab edilmir:

- a. bankın Nizamnamə kapitalı
- c) sığorta ehtiyatları
- d. istiqrazların emissiyası
- e. ehtiyat fondu
- b. bölüşdürülməmiş mənfəət

259 46. Bank resurslarından istifadə olunur:

- e. maddi marağ fondunun yaradılmasında
- b) kreditləşmədə
- c. kapital qoyuluşu fondunun yaradılmasında
- a. hesablasmaların aparılmasında
- d. iqtisadi həvəsləndirmə fondunun təşkilində

260 45. Cəlb olunmuş vəsaitlər aiddir:

- e. bankın hesablaşma əməliyyatlarına
- c) bankın passiv əməliyyatlarına
- b. bankın vasitəçilik əməliyyatlarına
- a. bankın aktiv əməliyyatlarına
- d. bankın kredit əməliyyatlarına

261 44. Tədavülə sertifikat buraxmağı banklar:

- Maliyyə Nazirliyindən razılıq alır
- özləri müəyyənləşdirirlər.
- digər kommersiya bankları ilə razılaşırlar.
- Mərkəzi Bankdan razılıq alırlar.
- regional depozitariya ilə razılaşırlar

262 43. Bankın ehtiyat fondundan istifadə olunur.

- işçilərin mükafatlandırılmasına
- ilin yekununa görə itkilərin ödənilməsinə
- avadanlığın alınmasına
- işçilərə əməkhaqqı ödənilməsinə
- xeyriyyəçiliyə

263 42. Bank resurslarının yaradılmasının qeyri-depozit mənbəyidir.

- xüsusi təyinatlı fondun vəsaitləri
- banklar arası və MB alınan kredit
- müəssisələrin cari hesablarındakı vəsait

- əhalinin əmanətləri
- emissiya gəliri

264 41. Kommersiya banklarının passivlərinə daxildir.

- d) dövrüyyə kassasındakı vəsait
- c. digər kommersiya banklarından alınan borclar
- e. ehtiyat kassasından vəsait
- a. ödənilməyən sənədlər toplusu
- b. qiymətli kağızlara investisiya

265 40. Kommersiya banklarının passiv əməliyyatlarına aiddir.

- e. emissiya əməliyyatı
- a) fiziki və hüquqi şəxslərin cari hesablarına vəsaitin cəlb edilməsi
- c. müştərilərə hesablaşma-kassa xidməti
- b. kreditlərin verilməsi
- d. qiymətli kağızların satın alınması

266 39. Fiziki şəxs tərəfindən kommersiya bankında vəsaitin yerləşdirilməsi..... ilə rəsmiləşdirilir.

- e. öhdəçiliklə
- c) əmanət kitabçası və əmanət müqaviləsi
- b. yazılı formada ikitərəfli müqavilə ilə
- a. yalnız əmanət kitabçası ilə
- d. girov müqaviləsi ilə

267 38. Xüsusi kapitalın vacib mənbəyi hesab edilir.

- e. qiymətli kağızların emissiyası
- d) mənfəət
- a. fiziki şəxslər tərəfindən pul köçürmələri
- b. Hüquqi şəxslərin depozitləri
- c. ehtiyat fondu

268 37. Banka pul qoyuluşu anından qüvvədə olur:

- e. hesablaşma müqaviləsi
- b) real müqavilə
- a. bank əmanəti müqaviləsi
- c. kredit müqaviləsi
- d. resurs müqaviləsi

269 36. Pul resurslarının artırılması əməliyyatıdır.

- e. akkreditiv əməliyyatları
- b) passiv əməliyyatlar
- c. hesablaşma əməliyyatları
- a. aktiv əməliyyatlar
- d. kreditləşmə əməliyyatları

270 35. Əhalinin pul əmanətlərinin saxlanılması məqsədi ilə fiziki şəxslərin bank qoyuluşudur.

- hesablaşma əməliyyatı
- c) əmanət qoyuluşu
- . əmanətin qaytarılması
- pul əməliyyatları
- əmanət müqaviləsi

271 34. Səhmlərin buraxılıb alıcılar arasında yerləşdirilməsi əməliyyatıdır.

- e. hesablaşma əməliyyatı
- c) xüsusi kapitalın yığılması əməliyyatı
- b. aktiv əməliyyatlar
- a. bank əmanəti əməliyyatları
- d. spesifik əməliyyat

272 33. Pul resurslarının artırılmasına yönəldilən əməliyyatdır.

- e. inkasso əməliyyatı
- c) passiv əməliyyatlar
- a. hesablaşma əməliyyatları
- b. akkreditiv əməliyyatları
- d. uğurlu əməliyyatlar

273 32. Kommersiya bankının əlavə kapitalının mənbəyidir.

- e. Mərkəzi Bankın vəsaiti
- c) mərkəzləşdirilmiş kredit
- b. ssudalar üzrə ola biləsi itkilər üçün ehtiyat
- a. banklararası
- d. sığorta fondu

274 31. Kommersiya bankının əsas kapitalının mənbəyidir

- e. cəlb etdiyi vəsaitlər
- d) adlı səhmlər
- b. bazarda yerləşdirilən səhmlərdən gələn emissiya gəlir
- a. Nizamnamə kapitalı
- c. keçmiş illərin mənfəəti

275 30. Əmanət sertifikatı ola bilməz

- b. müddətli
- c) müddətsiz
- d. adlı
- e. iştirakçıya
- a. təqdim edənə

276 29. Azərbaycan kommersiya banklarının depozit sertifikatları buraxılır.

- e. istənilən valyutada
- c) yalnız manatla
- b. yalnız ABŞ dollarında
- a. həm Azərbaycan həm xarici valyutada
- d. yalnız evro ilə

277 28. Fiziki şəxslərin vəsaitlərini banklar cəlb edə bilirlər.

- b. bazarda 3 ildən çox müddətdə iştirak edən
- d. Beşdən çox filialı olan
- c. AR hökumətindən icazəsi olan
- e.) Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziyası olan
- a. Mərkəzi Bankın xüsusi lisenziyası olan

278 27. Bankın cari fəaliyyəti zamanı meydana çıxan itkilər hesabına ödənilir.

- e. bölünməz fond

- d) ehtiyat fondu
- b. ictimai təminatlı fond
- a. sığorta fondu
- c. yığım fondu

279 26. Xüsusi kapitalın elementi deyildir:

- e. qiymətli kağızlardan gələn gəlir
- c) müştərilərin hesablaşma və cari hesablarındakı vəsait qalığı
- b. keçmiş və cari ilin mənfəəti
- a. qiymətli kağızlara qoyuluşun qiymətdən düşməsinə görə ehtiyat
- d. səhmlərin bazarda yerləşdirilməsi zamanı əldə edilən emissiya gəlir.

280 25. Bankın xüsusi kapitalının əməli funksiyası deməkdir.

- e. bankın hesablaşma bazarı
- c) bankın maddi bazasının formalaşma mənbəyi
- b. bankın özünün müflisləşmədən müdafiəsi
- a. əmanətçilərin mənafehinin müdafiəsindən başlıca vasitə
- d. bütün bank sisteminin nizamlanması

281 24. Bankın xüsusi kapitalı əmlakdır.

- e. Mərkəzi Bankın vəsaitidir
- a) bankın yarandığı zaman formalaşan
- c. bankın formalaşmasında lazım olan
- b. öhdəlikdən azad olmayan
- d. banklararası bazada əldə olunan

282 23. Kommersiya bankının cəlb etdiyi vəsaitdir.

- ehtiyat fondu
- a) banklararası kredit
- c. bölüşdürülməmiş mənfəət
- b. bankın emissiya gəliri
- d. Nizamnamə kapitalı

283 22. Kommersiya bankının resurslarına daxildir.

- a. yalnız xüsusi kapital
- c) xüsusi kapital və cəlb olunmuş vəsait
- d. yalnız Nizamnamə kapitalı
- e. yalnız borc vəsaitləri
- b. yalnız fiziki və hüquqi şəxslərin qaytarılmaq şərti ilə cəlb olunduğu pul vəsaitləri

284 21. Lombard krediti..... müddətə verilir.

- a. 1 ilə qədər
- c) üç gündən otuz günədək
- d. altı ayadək
- e. müddət razılıq əsasında müəyyən edilir
- b. iki gündən beş günədək

285 20. Mərkəzi Bankın krediti dövlətin qiymətli kağızlarının girovu ilə təmin olunmur.

- e. hesablaşma kreditləri
- c) birgünlük hesablaşma kreditlər
- b. "Overnayt" kreditlər
- a. gündaxili kreditlər

- d. lombard kreditlər

286 19. Banklararası kredit bazarının subyektləridir.

- e. Bank olmayan kredit təşkilatları
 c) kommersiya bankları və Mərkəzi Bank
 b. Mərkəzi Bank və fiziki şəxslər
 a. fiziki və hüquqi şəxslər
 d. Mərkəzi Bank və ərazi idarələri

287 18. Mərkəzi Bankın normativ sənədləri əsasında mənfəət hesabına yaradılır:

- b. ixtisaslaşmış fondlar
 d) yığım fondu
 c. bölünməz fondlar
 e. istismar fondu
 a. xüsusi kapital

288 17. Kommersiya bankları..... sertifikatlarını buraxa bilər.

- e. uduşlu
 b) depozit və əmanət
 c. yalnız əmanət
 a. yalnız depozit
 d. yalnız dövr etməyən

289 16. Kommersiya banklarına səhm və istiqrazların eyni vaxtda buraxılması..... aparılır.

- e. Yalnız Maliyyə Nazirliyinin icazəsi ilə
 c) icazə verilmir.
 b. beşillik fəaliyyətdən sonra icazə verilir.
 a. yalnız Mərkəzi Bankın icazəsi ilə
 d. yalnız birillik fəaliyyətdən sonra icazə verilir.

290 15. Xüsusi kapitalın funksiyası kommersiya bankının ləğvi zamanı kreditlərə itgilərin bərpasına zəmanət verir.

- b. əməli
 d. nəzarət
 a) müdafiə
 c. nizamladıcı
 e. hesablaşma

291 14. Kommersiya bankları üçün nizamnamə kapitalının minimum məbləği tərəfindən müəyyən edilir.

- d. kommersiya bankının özü
 e) Maliyyə Bazarlarına Nəzarət Palatası
 b. Maliyyə Nazirliyi
 a. Nazirlər Kabineti
 c. Mərkəzi Bank

292 13. Kommersiya bankının nizamnamə fondunun minimum məbləğimanat müəyyən edilmişdir.

- e. 75 mln.
 d) 50 mln.
 b. 12 mln.
 a. 8 mln.
 c. 40 mln.

293 12. Bank aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində yaranır.

- e. bölüşdürücü kapital
- b) əlavə kapital
- c. ehtiyat kapitalı
- a. bankın fondu
- d. Nizamnamə kapitalı

294 11. Ehtiyat fondunun səviyyəsi necə müəyyən edilir:

- e. gəlirlərə nisbətə
- b) Nizamnamə kapitalına nisbətə
- c. ümumi kapitala nisbətən
- a. mütləq məbləğdə
- d. xərclərə nisbətən

295 10. Ehtiyat fondu.....məqsədlə yaradılır.

- e. kreditləşmənin genişləndirilməsi
- a) cari fəaliyyət zamanı zərər və itkilərin örtülməsi
- c. yeni avadanlığın alınması
- b. bankın istehsal inkişafının təmin olunması
- d. əmanətçilərin mənafeyinin müdafiə edilməsi

296 9. Hüquqi şəxs kimi bankın malik olduğu əmlakın pul ilə ifadəsi:

- e. tənzimləmə fondu
- d) nizamnamə kapitalı
- b. ehtiyat fondu
- a. xüsusi kapital
- c. yığım fondu

297 8. Depozit dedikdə başa düşülür.

- e. sığorta
- d) fiziki və hüquqi şəxslərin əmanətləri
- b. hüquqi şəxslərin pul vəsaiti
- a. fiziki şəxslərin pul vəsaiti
- c. əmanət sertifikatları, veksellər, istiqrazlar

298 7. passiv əməliyyat nəticəsində

- e. banka təsir etmir
- a) bankın resursları artır.
- c. hesablaşmalar sürətlənir.
- b. bankın resursları azalır.
- d. hesablaşmalar ləngiyir.

299 6. Bankın xüsusi kapitalı deyildir:

- e. həvəsləndirmə fondu
- d) banklararası kredit
- b. əlavə kapital
- a. Nizamnamə kapitalı
- c. ehtiyat fondu

300 5. Bankın resurslarına daxildir:

- a) ehtiyat fondu

- b. amortizasiya fondu
- e. innovasiya fondu
- d. kapital qoyuluşu
- c. gələcək dövrün xərcləri fondu

301 4. Kapitalın yetərlilik əmsalı müəyyən edilir:

- e. xüsusi kapitalın passivlərin nisbəti ilə
- a) risk dərəcəsi nəzərə alınmaqla xüsusi kapitalın aktivlərin məbləğinə nisbəti ilə
- c. risk dərəcəsi nəzərə alınmaqla aktivlərin xüsusi kapitalla nisbəti
- b. xüsusi kapitalın nizamnamə kapitalına nisbəti ilə
- d. aktivlərin passivlərə nisbəti

302 3. Kommersiya bankının passiv əməliyyatı dedikdəbaşa düşülür.

- inkasso əməliyyatları
- resursların formalaşması ilə əlaqədar əməliyyatlar
- hesablaşma əməliyyatları
- kreditləşmə əməliyyatları
- kassa hesablaşma əməliyyatları

303 2. Passiv əməliyyatlar banka.....gətirir.

- itgilərə
- xərc
- banka təsir etmir.
- gəlir
- pulu qiymətdən salır.

304 1.Kommersiya bankının passiv əməliyyatıdır:

- maliyyələşmə
- depozit
- hesablaşma
- kreditləşmə
- innovasiya

305 Kreditlər üzrə bank zəmanətçi kimi çıxış edə bilərmə

- təminatlı kreditlər üzrə çıxış edə bilər
- digər banklar tərəfindən verilən kreditlər üzrə çıxış edə bilər.
- çıxış edə bilməz
- yalnız Mərkəzi Bankın razılığı ilə çıxış edə bilər.
- Mərkəzi Bankın lisenziyası olduğu halda çıxış edə bilər.

306 90.Daşınmaz əmlaka verilən kredit adları

- e. dövlət krediti
- c) ipoteka krediti
- b. lombard krediti
- a.kommersiya krediti
- d. aqrar kredit

307 89.Blank kreditinin təminatıdır

- e. hazır məhsul
- d) təminat yoxdur.
- b. qiymətli kağızlar
- a. mal-material qiymətliləri

- c. daşınmaz əmlak

308 87. Kreditləşmənin birinci mərhələsidir:

- e. gəlirlilik səviyyəsinin müəyyən edilməsi
 c) kredit sifarişlərinə baxılması
 b. müştərinin kredit qabiliyyətinin müəyyənləşdirilməsi
 a. kredit müqaviləsinin imzalanması
 d. kreditlərin verilməsi

309 86. Borc alanın hüquq qabiliyyəti təsdiqlənir:

- e. borcun qaytarılması öhdəliyi
 a) müəssisənin yaradılması haqqında təsis müqaviləsinin surəti
 c. kredit vermək haqqında müqavilə
 b. kredit sifarişlərinə baxılması haqqında arayış
 d. maliyyə hesabatı

310 85. Girov əmlakı qismində maddi aktivlərə aiddir:

- e. yola salınmış dəyəri ödənilməmiş məhsul
 a) istehsal ehtiyatları, hazır məhsul
 c. qızıl və qiymətli metallar
 b. qiymətli kağızlar və xarici valyuta
 d. intellektual mülkiyyətə sahiblik hüququ

311 84. Girov əmlakı kimi maliyyə aktivlərinə aiddir:

- e. bitməmiş istehsal
 d) qiymətli kağızlar
 b. əmlak hüququ
 a. istehsal ehtiyatları
 c. hazır məhsul

312 83. Girov amili hesab edilir:

- e. ipoteka
 d) girov qoyan tərəfindən özgəninkiləşdirilə bilər.
 b. yalnız qiymətli kağızlar
 a. dövrüydən çıxarılmış əmlak
 c. kreditörün şəxsiyyəti ilə əlaqədar olan əmlak

313 82. Müştərinin maliyyə möhkəmliyi əmsalıdır

- e. səmərəlilik əmsalı
 b). rentabellik əmsalı
 c. ödəmə qabiliyyətliliyi əmsalı
 a. ritmik əmsalı
 d. iqtisadçılıq əmsalı

314 81. Maliyyə əmsalı dedikdə başa düşülür:

- e. yetərlilik əmsalı
 a) likvidlik əmsalı
 c. dayanıqlıq əmsalı
 b. təminatlıq əmsalı
 d. iqtisadçılıq əmsalı

315 80. Müştərilərin maliyyə möhkəmliyi müəyyən edilir:

- e. kredit əmsalı əsasında
- c) maliyyə əmsalı əsasında
- b. pul vəsaitlərinin təhlili əsasında
- a. kredit riski əsasında
- d. hesablama əmsalı əsasında

316 79. Borc alanın kredit qabiliyyətidir

- e. kredit müqaviləsinə əməl edilməsi
- d) ssuda, ssudalara görə faizlər üzrə borc öhdəliklərin tam və müddətində ödənilməsi
- b. faizlər üzrə öhdəliklərin ödənilməsi
- a. ssuda üzrə bankın borc öhdəliklərinin ödənilməsi
- c. öhdəliklərin vaxtında ödənilməsi

317 78. Borc limitidir:

- e. bir neçə obyekt üzrə məcmu borc
- a) bir kreditörün kredit müqaviləsi üzrə vahid borcun maksimum həcmi
- c. kredit verilməsi üzrə maksimum dövrüyyə məbləği
- b. bütün borcun maksimum məbləği
- d. bir neçə kredit müqaviləsi üzrə kredit borclarının maksimum məbləği

318 77. Kreditləşmə limitidir.

- e. kreditləşmə həddi
- d) müştərinin bankla bağladığı bütün kredit müqavilələri üzrə borcun maksimum məbləği
- b. kreditin verilməsi üzrə məbləğ dövrüyyəsi
- a. müştərinin bankla bütün kredit müqavilələri üzrə minimum borc
- c. kreditin verilməsi üzrə maksimum məbləğ dövrüyyəsi

319 76. Kreditləşmə obyektləri müəyyənləşdirilir:

- e. yuxarı təşkilatlar tərəfindən
- a) kommersiya bankları tərəfindən sərbəst
- c. kommersiya bankları tərəfindən Mərkəzi Bankın razılığı ilə
- b. Mərkəzi Bank tərəfindən
- d. müştərilər tərəfindən

320 75. Bankın faiz dərəcəsi asılıdır:

- e. bankın xarakterindən
- b). kreditin məbləğindən
- c. borcalanın maliyyə vəziyyətindən
- a. kreditin təminatından
- d. kredit münasibətlərinin səviyyəsindən

321 74. Bank faizinə təsir edir:

- e. kreditin subyektləri
- d) kreditin müddəti
- b. bankın vəziyyəti
- a. kreditin təminatlılığı
- c. borc alanların vəziyyəti

322 73. Kreditləşmə prinsipidir:

- b. bölüşdürücülük
- c. nəzarətçilik
- a) təminatlılıq

- d. sərbəstlik
- e. idarəçilik

323 72.Kommersiya banklarında kredit münasibətlərinin əsas subyektidir

- e. yalnız istehlak malları
- a) bazar təsərrüfatları
- c. yalnız ticarət və sənaye
- b. yalnız ev təsərrüfatları
- d. yalnız kənd təsərrüfatı

324 71. Bank debitor qismində çıxış edir:

- e. subyektləri kreditləşdikdə
- d) vəsaitləri cəlb etdikdə
- b. öz səhmlərini reallaşdırdıqda
- a. əhalinin kreditləşməsi zamanı
- c. ipoteka kreditləşməsi zamanı

325 70.Bank kreditor kimi çıxış edir:

- e. əməliyyata görə faiz əldə etdikdə
- c) vəsait verdikdə
- b. qiymətli kağızları satın aldıqda
- a. sərbəst vəsaitləri cəlb etdikdə
- d. mənfəət əldə etdikdə

326 69.Kredit sövdələşməsində kredit münasibətlərinin subyektləri həmişə çıxış edirlər:

- e. yalnız səhmdar qismində
- c) kreditor və borcalan qismində
- b. yalnız borcalan qismində
- a. yalnız kreditor qismində
- d. nəzarətçi qismində

327 68.Bank krediti və kredit münasibətlərinin subyektidir:

- e. düzgün cavab yoxdur
- d) göstərilənlərin hamısı
- b. yalnız əhali
- a. yalnız təsərrüfat təşkilatları
- c. yalnız dövlət

328 67.. Bank krediti hesab edilir:

- e. sertifikat formasındakı kredit
- c) pul formasında verilən kredit
- b. istiqraz formasında hökumətə verilən kredit
- a. mal formasında verilən kredit
- d. yalnız əhaliyə verilən kredit

329 66.Banka girov qoyulmuş əmlak sığortalanı

- e. dövlət tərəfindən
- B).Girov qoyan tərəfindən
- C.Üçüncü şəxs
- A.Girov götürən tərəfindən
- D.Sığorta kompaniyası

330 65.Ssuda üzrə öhdəliyin zamanətçisi kimi hansı subyekt çıxış edə bilər

- e. investisiya fondları
- A).Maliyyə cəhətcə möhkəm təşkilatlar və bank
- C.Müxtəlif fondlar
- B.Yalnız banklar
- D.Yalnız sığorta kompaniyalar

331 64.Kontokorrent hesab üzrə kreditləşən müəssisələrin cari hesabı

- e. vaxtı keçmiş ssuda hesabı ilə birləşir
- B).Kontokorrent hesabla birləşir
- C.Büdcə hesabı ilə birləşir
- A.Sərbəst fəaliyyət göstərir
- D.Faizlərlə fəaliyyət göstərir

332 63.Xüsusi ssuda hesabından verilən kreditlər ödənilir

- e. əlavə kreditlər verildikcə
- B).Hesaba vəsait daxil olduqca
- C.Müqavilədə göstərilən müddətlərdə
- A.Birdəfəlik qaydada
- D.Ödəniş vaxtı çatdıqca

333 62.Kontokorrent hesab açılır

- e. rentabelli müəssisələrə
- C).Bankın etimadını qazanan təşkilatlara
- B.Ticarət təşkilatlarına
- A.Sənaye müəssisələrinə
- D.Pis işləyən təşkilatlara

334 61.Kontokorrent hesabdən kredit qalığı nəyi göstərir

- e. təminatlı borcu
- B).hesabda sərbəst vəsait olmasını
- C.bank borcunu
- A.Hesabda vəsaitin azalmasını
- D.Müəssisənin gəlirliliyini

335 60.Kontokorrent hesab

- e. Nastro hesabıdır
- B).Aktiv passiv hesabdır
- C.Passiv hesabdır
- A.Aktiv hesabdır
- D.Müxbir hesabdır

336 59.Ssuda hesabının debet qalığı nəyi göstərir

- e. müəssisənin gəlirliliyini
- B).Müəssisənin banka borcunu
- C.Müəssisənin mənfəətliliyini
- A.Müəssisənin sərbəst vəsaitini
- D.Müəssisənin rentabelliğini

337 58.Təsərrüfat subyektləri üçün ümumi xarakter daşımayan obyekt

- e. istehsalın genişləndirilməsi

- C).Heyvandarlıq
- B).Dövrüyyə vəsaitlərinin tamamlanması
- A).Mal material qiymətliləri
- D).Əmək haqqının ödənilməsi xərcləri

338 57.Təminatlı kredit.....adlanır

- e. ankol kredit
- B).Blank krediti
- C).Mövsümi xərclərə kredit
- A).Müvəqqəti ehtiyaclala kredit
- D).Birbaşa kredit

339 56.Verilmə qaydasına görə bank krediti.....xarakter daşıyır

- e. təminatlı
- B).Ödəmə
- C).Fasiləli
- A).Birbaşa
- D).Müddətli

340 55.Dövrüyyə vəsaitlərinin təşkilinə verilən kredit

- e. orta və uzun müddətlidir
- C).Qısa müddətlidir
- B).Orta müddətlidir
- A).Müddətsizdir
- D).Uzun müddətlidir

341 54.Kreditləşmə prinsipi deyildir

- e. qaytarılmaqlıq
- C).Kreditin məbləği
- B).Differensial münasibət
- A).Müddətlilik
- D).Təminatlılıq

342 53.Kreditin qiyməti adlanır

- e. kreditin həcmi
- C).Bankın faiz dərəcəsi
- B).Ödənilən məbləğ
- A).Verilən məbləğ
- D).Vaxtı keçmiş borc

343 52.Kreditə olan tələb kreditə görə faiz dərəcəsini

- D).Ədədi silsilə ilə azalır
- B).Dəyişməz qalır
- A).Azaldır
- e. Həndəsi silsilə ilə artır
- C).Artırır

344 51.İnflyasiya səviyyəsi yüksəldikcə kreditə görə faiz dərəcələri

- e. sürüşkən olur
- B).Artır
- C).Sabit qalır
- A).Azalır

D.Həndəsi silsilə ilə artır

345 50.Kreditləşmə prosesində bankın müştəriyə fərqli yanaşmasında.....əsas götürülür

- e. işgüzarlılığı
 C).Kredit qabiliyyəti
 B.Maliyyə vəziyyəti
 A.Təminatı
 D.Yararlılığı

346 49.Kreditin təminat formasıdır

- e. kredit sifarişi
 A).Maddi qiymətlilər
 C.Əmək haqqı fondu
 B.Borc alanın mənfəəti
 D.Xüsusi təyinatlı fondlar

347 48.Bank faizi müəyyənləşdirilərkən bank nəzərə almır

- e. əmanətlərə görə faiz dərəcəsi
 C).Bankın gəlirlilik səviyyəsi
 B.Kreditə olan tələb
 A.Müştərilərlə depozitlərə görə ödənilən orta faiz dərəcəsi
 D.Ölkədə pul tədaviyünün vəziyyəti

348 47.Bankın faiz dərəcəsinə təsir edir

- e. bankın müştəri ilə münasibəti
 A.Kreditin təminatlılığı
 B.Bankın vəziyyəti
 C).Kredit resurslarının quruluşu
 D.Müştərinin vəziyyəti

349 46.Kreditləşmənin ödəncilik prinsipi tələb edir

- e. kreditdən səmərəli istifadə olunsun
 C).Kreditə görə haqq ödənilsin
 B.Kredit təminatlı olsun
 A.Kredit qaytarılsın
 D.Zəminlik olsun

350 45.Kreditləşmə prosesində rəhbər tutulan prinsiplərdən biridir

- e. yetərlik
 C).Müddətliklik
 B.İstifadəçilik
 A.Bölüşdürücülük
 D.Likvidlik

351 44.Kredit riskinin idarə olunma metodlarından biri aktivlər portfelinin

- e. idarə olunmasıdır
 D).Diversifikasiyasıdır
 B.Azılmasıdır
 A.Stabiləşdirilməsidir
 C.Artmasıdır

352 43.Overdraft dedikdə

- e. əmək haqqına kredit
- B).Ödəmə krediti
- C.Blank krediti
- A.Birdəfəlik müddəti kredit
- D.Dövriyyə vəsaitlərinə tələb olunanadək kredit

353 42.Kommersiya bankının kredit siyasətini müəyyən edən bank daxili amil

- e. likvidlik
- A).İşçilərin bacarığı və təcrübəsi
- C.Rəqib bankların mövcudluğu
- B.Müştəri bazası
- D.Mərkəzi Bankın pul-kredit siyasəti

354 41.Borc verilmə prosesində bank kreditinin sövdələşmə obyektidir

- e. vaxtı keçmiş borclar
- A).Pul vəsaitləri
- C.Qiymətli metallar
- B.Daşınmaz əmlak
- D,Malmaterial qiymətliləri

355 40.Blank ssudalarının təminatıdır

- e. havadarlıq
- D).Kredit müqaviləsi
- B.Himayədarlıq
- A.Zəmanət
- C.Girov

356 39. Bank krediti alətidir

- e. vaxtı keçmiş borc
- b.) qaytarılmaqlıq
- c. kredit müqaviləsi
- a. mal-material qiymətliləri
- d. bank hesabı müqaviləsi

357 38. Kredit üzrə öz borcunu vaxtında və tam ödəmək qabiliyyətidir.

- e. risklik qabiliyyəti
- c.) kredit qabiliyyətliliyi
- b. hesablaşma qabiliyyətliliyi
- a. ödəmə qabiliyyətliliyi
- d. likvidlik qabiliyyəti

358 37. Avanslaşdırılmış dəyərin kreditordan borcalana və əksinə hərəkətidir.

- e. hesab müqaviləsi
- d). kredit
- b. kredit müqaviləsi
- a. hesablaşma
- c veksəl

359 36. Kommersiya krediti alətidir.

- e. ödəmə tapşırıqları
- c) veksellər
- b. istiqrazlar

- a. səhmlər
- d. çeklər

360 35. Müştərinin tapşırığı ilə onun öz adından öz hesabına aparılan əməliyyatdır

- e. lombard əməliyyatı
- b) komission əməliyyatı
- c. kreditləşmə əməliyyatı
- a. aksept əməliyyatı
- d. ssuda əməliyyatları

361 34. Borc alanın kredit qabiliyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır:

- e. likvidlik əmsalları və ona riayət olunması
- c) likvidlik əmsalları və maliyyə möhkəmliyi
- b. likvidlik əmsalı və dövriyyə aktivlərinin dövriyyəsi
- a. ancaq likvidlik əmsalları
- d. likvidlik əmsalları və xərclərdən istifadə

362 33. Müəssisənin kredit qabiliyyətidir:

- e. resursları artırmaq
- b) kredit alıb geri qaytarmaq
- c. krediti qaytarmaq
- a. kredit almaq
- d. kredit riskini azaltmaq

363 32. Girov qismində çıxış edə bilər:

- e. ehtiyat fondu və gələcək dövrün gəlirləri
- a) əsas fondlar, ehtiyatlar və qiymətli kağızlar
- c. qiymətli kağızlar gələcək dövrün gəlirləri və xərc ehtiyatları
- b. ehtiyatlar, qiymətli kağızlar və gələcək dövrün gəlirləri
- d. gələcək dövrün gəlirləri və nizamnamə kapitalı

364 32. Bankın kredit potensialıdır

- e. bankın mənfəət hesabına yaradılan fondları
- c). Bank tərəfindən səfərbər edilən vəsaitdən likvidlik ehtiyatı çıxıldıqdan sonra qalan məbləğ
- b. Bank tərəfindən cəlb edilmiş vəsait
- a. Bank tərəfindən səfərbər edilən vəsaitlərin ümumi məbləği
- d. Bankın nizamnamə kapitalı

365 31. Daşınmaz əmlakın girov olduğu kredit adlanır

- e. kontokorrent
- d). İpoteka
- c. Blank
- a. Qısamüddətli
- b. Dövlət

366 30. Kreditin qaytarılmağını təmin edən forma deyildir

- a. Girov
- b. Bank zəmanəti
- d). Dövlət əmlakı
- c. Himayədarlıq
- e. havadarlıq

367 29. Banklar aşağıdakı prinsiplərə riayət edildikdə kredit verir

- e. qaytarılma və təminatlılıq
- d). qaytarılmaqlıq, müddətlilik, ödənclik, təminatlılıq, fərđi yanaşma
- b.müddətlilik, ödənclik, təminatlılıq, məqsədlilik, fərđi yanaşma
- c.Təminatlılıq, qaytarılmaqlıq, müddətlilik, məqsədlilik, fərđi yanaşma
- a.təminatlılıq, qaytarılmaqlıq, müddətlilik, məqsədlilik

368 28. Bank tərəfindən müştərinin hesabındakı vəsait qalığından artıq vəsait silinməsi yolu ilə aparılan kreditləşmə formasıdır

- e. forfeyting
- d.Kredit xətti
- b.Faktoring
- c.Akseptli kredit
- a) Overdraft

369 27. Kommersiya bankının aktiv əməliyyatının əsas növüdür

- c.Lizinq faktoring
- a.Kassa əməliyyatı
- e. trast əməliyyatları
- d.Xarici valyutanın satın alınması
- b).Ssuda əməliyyatı

370 26. Borcalanlara dövriyyə kapitalının tamamlanmasına, əsas kapitalla qoyuluşa, fond birjalarının vasitəçilərinə verilən kreditlər.....üzrə təsnifləşdirilir

- D.Bank fəaliyyətinin tənzimlənməsi qaydası
- C.Təminatı
- A.Vərlmə müddəti
- B).Kreditləşmənin məqsədi
- e. kreditlərin qaytarılma müddəti

371 25. Müddət baxımından ən geniş yayılmış kredit növüdür

- e. lombard kreditləri
- c..Uzunmüddətli kreditlər
- a) Qısamüddətli kreditlər
- d.Tələb edilmədən kreditlər (onkol kredit)
- b.Ortamüddətli kreditlər

372 24. Kreditin real dəyəri hesablanır

- e. tədavüldəki pulların həcmi ilə
- d.Faizli pulların məbləğindən inflyasiya səviyyəsi çıxılmaqla
- a.Kredit üzrə faiz dərəcəsi ilə inflyasiya səviyyəsinin cəmi kimi
- c.Kreditin məbləği ilə faizli pul məbləğinin cəmi kimi
- b).Kredit üzrə nominal faiz dərəcəsi ilə inflyasiya səviyyəsi çıxılmaqla

373 23. Bank kreditinin ilkin ödəniş mənbəyidir

- c.Maliyyə bazarından cəlb olunan pul vəsaiti
- a.Girov qoyulmuş əmlak
- d.Əmlakın satışından gəlir
- e. borc alanın mal ehtiyatı
- b).Məhsul satışından (iş və xidmətdən)gələn gəlir

374 22. Kredit verilən zamanı girov qoyulmuş əmlakın dəyəri

- d.Kredit məbləğinə bərabər olmalıdır
- e. kreditin məbləğindən aşağı ola bilər
- a..Kreditin məbləğindən aşağı olmamalıdır.
- b.Borc alan müəssisənin nizamnamə kapitalına müvafiq olmalıdır
- c).Verilmiş kreditin məbləğindən yüksək olmalıdır

375 21.Likvidlik səviyyəsi və gəlirliliyinə görə bankın aktiv əməliyyatıdır

- e. faktoring əməliyyatı
- a).Bankın kassasındakı nağdi pul, qiymətli metallar,Mərkəzi Bankdakı müxbir hesabdakı vəsait qalığı
- c.Uzunmüddətli ssudalar, lizinə qoyulmuş vəsait, qiymətli kağızlara uzun müddətli qoyuluş
- b.Ödəniş müddəti 30 günədək olan bank ssuları
- d.Əsas vəsaitlər, qeyri maddi aktivlər, təsərrüfat malları

376 20. Qiymətli kağızlar bazarında kredit təşkilatlarıkimi çıxışdır

- e. kredit bölüşdürücüsü
- b).Qiymətli kağız bazarının peşəkar iştirakçısı, investor, emitent
- c.Büdcə vəsaitinin bölüşdürücüsü
- a.Sığortalayan,sığortalanan
- d.Rezident və qeyri rezident

377 19. Bankın nisbətən yüksək likvidli aktivlərinə aiddir

- e. əhaliyə verilən kreditlər
- d) kassa aktivləri, Mərkəzi Bankdakı məcburi ehtiyatlar fondundakı vəsait
- b. bankın əsas vəsaitə qoyuluşu
- a. bankın ehtiyatında olan kapital
- c. bankın əmanətçilər qarşısındakı öhdəliklər

378 Bank istehlak krediti verir:

- ticarət təşkilatlarına
- əhaliyə
- tikinti təşkilatlarına
- sənaye müəssisələrinə
- kənd təsərrüfatına

379 Bir borc alana və ya qarşılıqlı borcalanlar qrupuna maksimum risk hesablanır:

- bank öhdəliklərinin bankın aktivlərinə nisbəti
- borc alanlara bankın ümumi tələbinin bankın kapitalına nisbəti kimi
- bankın xüsusi vəsaitlərinin (kapitalın) bankın aktivlərinə nisbəti
- bankın yüksək likvidli aktivlərinin tələb edilənədək əmanətlər üzrə bankın öhdəliklərinin məbləğinə nisbəti kimi.
- bankın buraxdığı xüsusi veksellərin bankın kapitalına nisbəti

380 16.Kredit riskindən irəli gələn itkilərin mümkün maliyyələşmə mənbəyi

- e. bankın xüsusi gəlirləri
- a) ssudalar üzrə mümkün itkilərə görə ehtiyat vəsait
- c. bank xidmətlərin maya dəyəri
- b. Mərkəzi Bankdakı məcburi ehtiyatlar hesabındakı vəsait
- d. mənfəətdən verginin azaldılması

381 15. Kredit riskinin minimumlaşdırılması üsuludur

- e. ssuda fondundan istifadə
- d.) kreditin qaytarılmasının etibarlı formalarının tətbiq edilməsi
- b. kredit xəttindən geniş istifadə

- a. kredit üzrə faiz dərəcələrinin artırılması
 c. kreditləşmənin ayrı subyektlərdə mərkəzləşdirilməsi

382 14. Kredit üzrə faiz dərəcəsi asılı deyil:

- e. əmanətlərin dəyərindən
 a) bankın ixtisaslaşmasından
 c. Mərkəzi Bankın uçot dərəcəsiindən
 b. banklararası kreditə görə faizlərdən
 d. cəlb olunmuş resursların dəyərindən

383 13. Borc alanın kredit qabiliyyətinin təhlili nəticələrindən məsələlərin həllində istifadə olunur.

- kreditin məqsədinin müəyyənləşdirilməsi
 kreditin ödəndirilməsinin müəyyən edilməsi
 kreditləşmə şərtinin müəyyən edilməsi
 kredit müqaviləsi şərtinin pozulmasına görə cəza tətbiqində
 kreditin qaytarılmasının müəyyən edilməsi

384 12. Banka girov qoyulmuş əmlakı sığortalamalıdır.

- bank
 girov qoyan
 üçüncü şəxs
 girov götürən
 sığorta kompaniyaları

385 11. Kredit verilməsinin ilkin mərhələsidir:

- e. kredit potensialı
 borc alanın kredit qabiliyyətinin qiymətləndirilməsi
 c. kreditin düzgün rəsmiləşdirilməsinə nəzarət
 kredit verilməsinin texnoloji qaydası
 d. kredit portfelinin idarə olunması

386 10. Kommersiya bankları iri müştərilərin müştərək kreditləşməsinə üstünlük verir

- e. hesablaşmalar ləngidildikdə
 a) sərbəst kredit resursları çatışmadıqda
 c. borcalanın ödəmə qabiliyyətinə inam olmadıqda
 b. müştəri müştərək olduqda
 d. mənfəətin artırılması məqsədi ilə

387 9. Kontokorrent hesab:

- e. cari sub hesabıdır
 b) cari hesab və ssuda hesabının birləşməsidir.
 c. kredit almaq hüququ verən hesablaşma hesabıdır.
 a. cari hesabın bir növüdür
 d. kredit kartoçkası sahibinə açılan hesabdır.

388 8. Overdraftdır:

- e. uzun müddətli kredit
 b) ödəmə krediti
 c. bank krediti
 a. birdəfəlik müddətli kredit
 d. tələb edilənədək kredit

389 7. Bankın kredit siyasətinə təsir göstərən daxili amildir:

- e. kredit bazarı
- d) bankın likvidliyi
- b. bank infrastrukturunun inkişaf səviyyəsi
- a. banklararası rəqabətin vəziyyəti
- c. bank qanunçuluğunun inkişaf səviyyəsi

390 6. Bankın kredit portfelidir:

- e. kredit resursları
- a) müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bankın kredit qoyuluşu
- c. müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bank passivləri
- b. müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bank aktivləri
- d. bankın kredit potensialı

391 5. Bankın kimi çıxış etdiyi fəaliyyət kredit siyasətidir:

- e. əmanətçi
- c) kreditor
- b. borcalan
- a. vasitəçi
- d. kreditor və borc alan

392 4. Yüksək likvidli aktivlərə aiddir:

- e. hesablaşmalarda olan vəsaitlər
- b. əsas vəsaitlər
- c. Mərkəzi Bankdakı məcburi ehtiyatlar hesabı
- a) kassa və ona bərabər tutulan vəsaitlər
- d. uzun müddətli kreditlər

393 Gəlirsiz aktivlərə daxildir:

- ödəniş vaxtı çatmamış kreditlər
- ödəniş vaxtı keçmiş kreditlər
- müəssisə və təşkilatların nizamnamə kapitalına köçürülən vəsaitlər
- Mərkəzi bankdakı müxbir hesab
- dövlətin borc öhdəliklərinə qoyuluş

394 Bankın kredit potensialının artırılması yolları

- tələblərin minimal ehtiyatlarının artırılması
- kredit qoyuluşunun artırılması
- kreditləşmə prinsiplərinə riayət
- kreditləşmənin təşkilinin təkmilləşdirilməsi
- cəlb olunmuş vəsaitlərin həcmnin artırılması

395 Bankın kredit potensialıdır:

- Mərkəzi Bankın hesablanma metodu ilə müəyyən olunmuş xüsusi kapital
- verilmiş kreditlər
- kreditlər üzrə mövcud borc
- məcmu aktivlər
- resursların cəmindən likvidliyin mütləq və könüllü ehtiyatları çıxıldıqdan sonra qalan hissə

396 47. İpotekanın predmeti kimə məxsus olmalıdır:

- e. banka

- c) girov qoyana
- a. dövlətə
- b. mülkiyyət formasında kommertiya bankına
- d. müəssisə və təşkilatlara

397 46.İpoteka kreditində kreditin qaytarılmasına zəmanət kimi çıxış edir:

- e. düzgün cavab yoxdur
- d) daşınmaz əmlakın girovu
- b. qiymətli metalların girovu
- a. mal-material qiymətlilərinin girovu
- c. qiymətli kağızların girovu

398 45.İnvestisiya layihəsinin maliyyə təminatıdır:

- b. təsərrüfat sahəsində iqtisadi vəziyyətin təsdiqi
- e. gəlir çıxar balansı
- c. mənfəət bölüşdürmə planı və rentabellik
- d). maliyyə planı
- a. risklərin qiymətləndirilməsi planı və onların sığortalanması üsulları

399 44.Spessifik investisiya riskidir:

- e. bank fəaliyyəti
- c) investisiya portfeli riski
- b. daxili iqtisadi
- a. xarici iqtisadi
- d. inflyasiya riski

400 43.İnvestisiya riski dedikdə nə başa düşülür

- e. normativlərin düzgün müəyyən olunmaması
- a) investisiya itkiləri və gəlirlərin əldə edilməməsi
- c. mənfəətin xüsusi təyinatlı fondlara köçürülməsi
- b. investisiya tədbirlərinin maya dəyərinin artması
- d. vəsaitlərin normadan artıq xərclərə yönəldilməsi

401 42.Bankın investisiya kreditləşməsinin obyektidir:

- e. görülən işlər
- a) real sektor təşkilatlarının investisiya layihəsi
- c. qeyri real sektorun əsas fondları
- b. real sektorun mal-material qiymətliləri
- d. real sektorun əmlakı

402 41.Bankın investisiya kreditinin geri qaytarılması təmin edilir:

- e. rentabelliğin yüksəlməsi hesabına
- c) müəssisənin pul axını hesabına
- b. bankın ssudası hesabına
- a. müəssisənin mənfəəti hesabına
- d. layihənin maya dəyərinin aşağı salınması hesabına

403 40. Bankın investisiya kreditləşməsi zamanı bank:

- e. qayda Mülki Məcəllə ilə müəyyən edilir
- b) investisiya layihələrinin reallaşması ilə əlaqədar riskləri öz üzərinə qəbul etmir.
- c. qayda Mərkəzi Bank tərəfindən müəyyən edilir.
- a. investisiya layihələrinin reallaşması ilə əlaqədar riskləri bank öz üzərinə götürür.

- d. investisiya layihələrinin reallaşması ilə əlaqədar məsuliyyət daşıyır.

404 39. İntestisiya bank kreditləşməsidir.

- e. bank resurslarının kənd təsərrüfatına qoyuluşu
 a) real investisiyalaşmaya bank resurslarının qoyuluşu
 c. bank resurslarının sosial-nəzəri tədbirlərə qısa müddətə qoyuluşu
 b. bank resurslarının sənayeyə uzun müddətə qoyuluşu
 d. vəsaitlərin iqtisadiyyatın real sektoruna qoyuluşu

405 38. İntestisiyanın birbaşa kreditləşdirilməsinin təşkili üzrə bank işində əsas yer tutur.

- e. investisiya portfeli
 c) investisiya layihələrinin səmərəliliyi
 b. layihə smeta sənədlərinin səmərəliliyinin qiymətləndirilməsi
 a. investisiya prosesinin təminatı
 d. bərc alanın ödəmə qabiliyyəti

406 37. Qiymətli kağızlar uçota qəbul edilirlər:

- e. onların rentabellik səviyyəsi ilə
 c) onların əldə edilməsinə faktiki xərclərlə
 b. onlara olan tələb və təklif əsasında
 a. onların əldə edilməsinə plan xərcləri üzrə
 d. onların reallaşmasına olan plan xərcləri əsasında

407 36. Fond bazarında ən sərrast və təhlükəsiz hesab edilir:

- e. kompaniyaların səhmləri
 c) dövlətin bərc öhdəlikləri
 b. müştərilərin sertifikatları
 a. bankın səhmləri
 d. bələdiyyələrin səhmləri

408 35. Bankın qiymətli kağızlar portfeli investisiya kompaniyalarının portfelindən nə ilə fərqlənir

- e. o dəyişməzdir
 a) o tamamlana biləndir.
 c. o sürüşkəndir.
 b. o tamamlana bilmir.
 d. o geri çağrılındır.

409 34. Nəyin əsasında banklar qiymətli kağızlar portfelinin hər bir növlərini formalaşması qaydasını müəyyənləşdirir:

- e. Maliyyə Bazarlarına Nəzarət Palatası vasitəsilə
 c) sərbəst özləri
 b. Maliyyə Nazirliyinin qərarı ilə
 a. Mərkəzi Bankın lisenziyası ilə
 d. bankın sədrinin qərarı ilə

410 33. Qiymətli kağızlar portfelinə daxildir

- e. kredit portfeli
 c) investisiya portfeli
 b. səhmdar portfeli
 a. sənaye portfeli
 d. pul portfeli

411 32. Bankın qiymətli kağızlar portfelinin tərkibinə daxildir:

- a. pul portfeli
- c) ticarət portfeli
- b. sənaye portfeli
- d. kredit portfeli
- e. ssuda portfeli

412 31. Bankın qiymətli kağızlar portfelinin funksiyasıdır:

- e. qiymətli kağızların buraxılışı
- b) likvidlik ehtiyatının yaradılması
- c. reallaşdırılmış qiymətli kağızların vaxtında qaytarılması
- a. qiymətli kağızların satışının təmin edilməsi
- d. rentabelli fəaliyyətin təmin edilməsi

413 30. Qiymətli kağızların likvidliyi onun sahibi üçün nə deməkdir

- e. qoyulmuş vəsaitlərin təminatlılığı
- b) bu qiymətli kağızların pula çevrilməsi
- c. qoyulmuş vəsaitlərin vaxtında qaytarılması
- a. onlardan tez istifadə olunması
- d. işlərin mənfəətliliyinin təmin edilməsi

414 29. İncə investör kimi bankın əsas məqsədlərindən biridir:

- e. vəsaitlərin müddətliyi qorunması
- a) qoyuluşların təhlükəsizliyi və onların artımı
- c. vəsaitlərdən maksimum istifadə etmək
- b. vəsaitlərin vaxtında geri qaytarılması
- d. vəsaitlərin ödənciliyini təmin etmək

415 28. Bir investör kimi bankın əsas məqsədlərindən biridir:

- e. rentabelliğin təmin edilməsi
- b) vəsaitlərin qorunub saxlanması təmin edilməsi
- c. vəsaitlərin ödənci olması
- a. vəsaitlərin geri qaytarılmasının təmin edilməsi
- d. vəsaitlərin müddətliyi təmin edilməsi

416 27. Hansı halda qiymətli kağızlar bank investisiyasının obyektinə ola bilər:

- e. debitor borcu hesab edildikdə
- a) borc öhdəlikləri kimi çıxış etdikdə
- c. kreditör borcu hesab edildikdə
- b. bank kreditləşməsinin obyektinə olduqda
- d. hesablaşma əməliyyatı obyektinə hesab edildikdə

417 26. Bankın investisiya portfelidir:

- e. xarici bankların yerləşdirdiyi vəsait
- a) bankın aktiv əməliyyatları nəticəsində əldə etdiyi qiymətli kağızların məcmusu
- c. hesablaşma əməliyyatları nəticəsində bankın əldə etdiyi qiymətli kağız
- b. bankın passiv əməliyyatları nəticəsində əldə etdiyi qiymətli kağızların məcmusu
- d. kassa əməliyyatları nəticəsində əldə edilən kredit pulların məcmusu

418 25. Obyektin smeta dəyərinin müəyyənləşdirməyə əsas verir:

- d. obyekt və lokal hesablaşmalar

- b) layihə və işçi sənədləri
- c. Maliyyə Nazirliyinin normativ sənədləri
- a.maliyyələşdirən bankın normativ sənədləri

419 24. Obyektin smeta dəyəri müəyyənləşdirilir:

- e. mühasib tərəfindən
- c) layihə təşkilatı tərəfindən
- b. podratçı tərəfindən
- a. sifarişçi tərəfindən
- d. maliyyələşdirən bank tərəfindən

420 23. İntestor hansı investisiya fəaliyyətini həyata keçirir:

- e. tikinti-quraşdırma işləri
- a. obyektin inşası
- b. yeraltı işlərin görülməsini
- c) tikinti obyektini maliyyələşdirir.
- d. kommunikasiya işlərini yerinə yetirir

421 22. Əsaslı tikinti dedikdəbaşə düşülür.

- b. yalnız qeyri- istehsal təyinatlı əsas fondların yaranması
- a. yalnız istehsal təyinatlı əsas fondların yaranması
- d) istehsal və qeyri- istehsal təyinatlı əsas fondlarının yaradılması prosesi
- c. istehsal və qeyri-istehsal təyinatlı fondların yaranması.
- e. tikinti-quraşdırma işləri

422 21. İntestisiya krediti rəsmiləşdirilərkən əsasən girov kimi çıxış edir.

- a. mal material qiymətliləri
- e. ambardakı mal material qiymətliləri
- d. yola salınmış mallar
- b) daşınmaz əmlak
- c. yolda olan mallar

423 20. Ssuda müddətində qeyd olunmuş faiz dərəcələri

- a. vəziyyətdən asılı olaraq dəyişə bilər.
- e. maliyyə vəziyyəti ilə əlaqədar dəyişir
- d. kreditləşmə obyektindən asılı olaraq dəyişir.
- c) dəyişilmir.
- b. üzən dərəcədə olur.

424 19. İntestisiya kreditləşməsi nə ilə müşayiət edilir:

- e. kredit sifarişi ilə
- d. kredit planı ilə
- b) texniki iqtisadi əsaslandırma
- a. müddətli öhdəçiliklə
- c. maddi qiymətlilərin qalığı haqqında məlumatla

425 15.Portfel investisiyasıdır:

- a. maddi və qeyri maddi aktivlərə vəsait qoyuluşu
- b. maliyyə aktivlərinə vəsait qoyuluşu
- c. müəssisələrin nizamnamə kapitalına qoyuluşları
- e. rentabelliğin yüksəldilməsinə vəsait qoyuluşu
- d) gəlir əldə etmək məqsədi ilə iqtisadi aktivlərə vəsait qoyuluşu

426 14.Maliyyə investisiyası dedikdə vəsait qoyuluşubaşa düşülür.

- c) qiymətli kağızlara bank depozitlərinə
- b. müəssisələrin nizamnamə kapitalına
- a. investisiya obyektlərinin bazar dəyərinin artmasına
- e. rentabelliğin yüksəldilməsinə
- d. qeyri maddi aktivlərə

427 Real investisiya dedikdə vəsait qoyuluşu başa düşülür:

- müxtəlif maliyyə aktivlərinə qoyuluş
- müəssisələrin nizamnamə kapitalına qoyuluş
- maddi resurslara qoyuluş
- investisiya obyektlərinin bazar qiymətlərinin artımına qoyuluş
- nizamnamə kapitalının artırılması

428 Vəsait qoyuluşu obyektləri üzrə investisiyaya aiddir:

- dolayı
- birbaşa
- real
- mövcud
- portfel

429 İntestisiya bankinqə daxil edilir:

- qiymətli kağızlara xərcin azaldılması
- xüsusi təyinatlı fondların yaradılması
- investisiya müqaviləsinin bağlanması
- mənfəət əldə etmək
- müştərilərin qiymətli kağızlar portfelinin idarə edilməsi

430 İntestisiya bankinqinə daxildir:

- bankın nizamnamə kapitalının formalaşması
- qiymətli kağızların buraxılışı
- qiymətli kağızların emissiyası
- xüsusi təyinatlı fondların yaradılması
- kompaniyanın qiymətli kağızlarının ilkin yerləşdirilməsinin təşkili

431 İntestisiya bankinqin əsas ilkin funksiyasıdır:

- qiymətli kağızlardan istifadə
- yalnız qiymətli kağızların emissiyası(buraxılışı)
- yalnız qiymətli kağızların yerləşdirilməsi
- qiymətli kağızların emissiyası və ilkin yerləşdirilməsi
- qiymətli kağızların yalnız təkrar bazarda yerləşdirilməsi

432 İntestisiya bankinqinə daxil edilən xidmətdir:

- qiymətli kağızların hazırlanması xərcləri
- qiymətli kağızların yalnız ilkin yerləşdirilməsi ilə əlaqədar xidmət
- yalnız təkrar qiymətli kağızlar bazarındakı xidmət
- qiymətli kağızların ilkin və təkrar yerləşdirilməsi ilə əlaqədar xərclər
- qiymətli kağızlar bazasının formalaşması xidməti

433 İntestisiya fəaliyyəti hesab edilir:

- real sektorun kreditləşdirilməsi

- kredit resurslarının formalaşması
- hesablaşmaların sürətləndirilməsi
- dövriyyə vəsaitlərinə vəsait qoyuluşu
- vəsait qoyuluşu prosesi ilə gələcəkdə gəlir əldə etməyin vəhdəti

434 İnvestisiya dedikdə başa düşülür:

- bank fondlarının formalaşmasına vəsait qoyuluşu
- mənfəət əldə etmək məqsədi ilə vəsait qoyuluşu
- düzgün cavab yoxdur
- ehtiyat fondlarının yaranmasına vəsait qoyuluşu
- gələcəkdə mənfəət əldə etmək məqsədi ilə iqtisadi layihələrin həyata keçirilməsi

435 Kapital qoyuluşu formasıdır:

- yeni əsas fondların yaradılması
- bankın ümumi kapitalının formalaşması
- maya dəyərinin aşağı salınması
- bankın ehtiyat fondunun yaradılması
- bankların rentabelliyyəsinin yüksəldilməsi

436 Kapital qoyuluşu dedikdə başa düşülür:

- istehlaka vəsait qoyuluşu
- ümumi daxili məhsulun sosial mədəni tədbirlərə xərclənməsi
- fondların formalaşmasına vəsait qoyuluşu
- ümumi daxili məhsulun əsas fondların təkrar istehsalına istifadə olunması
- bankın nizamnamə kapitalının formalaşması

437 İnvestisiyanın texnoloji quruluşunda istifadə edilmir

- işçilərə əmək haqqı
- sair tikinti işləri və xərclərə
- tikinti-quraşdırma işlərinə xərclər
- maşın,avadanlıq,alətlər alınmasına
- istehsal sahələrinə kapital qoyuluşu

438 Aşağıdakılardan investisiyanın maliyyələşmə mənbələrinə aiddir

- qısa müddətli ssuda
- fiziki şəxs
- hüquqi şəxs
- uzunmüddətli ssuda
- xarici fiziki şəxs

439 Aşağıdakılardan kapital qoyuluşu subyektinə aid olanları göstərin

- istehlakçılar
- korporasiyalar
- neftayırma zavodu
- sifarişçilər
- bələdiyyələr

440 52. Etibarlı lizinq müqaviləsinin birinci müddəti başa çatdıqdan sonra lizinqin hansı formasında davam etdirilir

- e. uzadılmış lizinq
- d) bərpa olunan lizinqdə
- b. standart lizinqdə

- a. müddətli lizinqdə
- c. baş lizinqdə

441 51. Bir dəfəlik sövdələşmə lizinqin hansı formasına aiddir

- e. həmişəlik lizinqə
- c) müddətli lizinqə
- a. bərpa olunan lizinqə
- b. qeyri-standart lizinqə
- d. standart lizinqə

442 50. Üçtərəfli lizinq əməliyyatı aparılırmı

- e. yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı ilə
- b) bəli
- c. yalnız Mərkəzi Bankın razılığı ilə
- a. yox
- d. yalnız Maliyyə Nazirliyinin razılığı ilə

443 49. Hüquqi şəxslərə trust xidmətinə aiddir:

- e. qiymətli kağızlar portfelinin idarə edilməsi
- a. korporasiyanın likvidliyinin idarə edilməsi
- c. xüsusi fondların yaradılmasında iştirak
- b. mənfəətdə iştirak
- d. ehtiyat fondunun yaradılmasında iştirak

444 48. Bankın trust şöbələri öz xidmətinə görə alırlar:

- e. faiz
- c) komission mükafat
- b. dividend
- a. möhkəm əmək haqqı
- d. differensial əmək haqqı

445 47. Hüquqi şəxslərə trust xidmətidir:

- e. korporasiyanın maliyyə nəticələrinin idarə edilməsi
- a) korporasiyanın pensiya fondunun idarə edilməsi
- c. bankın likvidliyinin idarə edilməsi
- b. korporasiyanın işçi heyətinin idarə edilməsi
- d. firmanın rentabelliyyəsinin idarə edilməsi

446 46. Agent sövdələşməsi üzrə bankın trust şöbəsinin xüsusiyyəti ondadır:

- e. bütün xidmətlər bankın tövsiyyəsi ilə aparılır
- b) bütün xidmətlər müştərinin sifarişi ilə yerinə yetirilir.
- c. bütün xidmətlər bankın istəyi ilə aparılır.
- a. bütün xidmətlər satıcının sifarişi ilə yerinə yetirilir.
- d. bütün xidmətlər MB göstərişi ilə aparılır.

447 45. Bankın trust şöbəsi hüququna malikdir

- e. hesablaşmaları həyata keçirmək
- d) investisiya və kommersiya xarakterli əməliyyatlar aparmaq
- b. etibar edənin yalnız kommersiya işini aparmaq
- a. etibar edənin yalnız investisiya əməliyyatlarını həyata keçirmək
- c. ümumilikdə heç bir əməliyyat aparmaq hüququ yoxdur.

448 44. Trast əməliyyatlarının yerinə yetirilməsi bankın funksiyasıdır.

- e. ictimai təşkilatlara yardım etmək
- c) fiziki şəxslərə trast xidməti göstərmək
- a. sığorta orqanlarına trast xidmətinin göstərilməsi
- b. digər kommersiya banklarına trast xidməti göstərmək
- d. maliyyə orqanlarına trast xidməti göstərmək

449 43. Kapitalın və ya mirasın idarə edilməsi necə adlanır

- e. kreditor
- c) etibarlı şəxs
- b. fiziki şəxs
- a. hüquqi şəxs
- d. köməkçi şəxs

450 42. Bankın trast şöbələri vasitəsi ilə aparılır:

- e. kreditləşmə əməliyyatı
- c) qiymətli kağızlara investisiyalaşma
- b. bütün sahələrin investisiyalaşdırılması
- a. sənayenin investisiyalaşdırılması
- d. sertifikatlara investisiyalaşma

451 41. Bankın trast şöbələri vasitəsi ilə:

- e. ssuda kapitalı nizamnamə kapitalına çevrilir
- c) ssuda kapitalı saxta kapitala çevrilir.
- b. maliyyə kapitalı ssuda kapitalına çevrilir.
- a. ssuda kapitalı ipoteka kapitalına çevrilir.
- d. ipoteka kapitalı ssuda kapitalına çevrilir.

452 40. Trast əməliyyatlarını həyata keçirməklə kommersiya bankları yerinə yetirirlər:

- e. hesablaşma əməliyyatlarını sürətləndirməkdə
- c) pul kapitallarının yığılıb istehsala yönəldilməsi
- b. nəzarət funksiyasını
- a. bölüşdürücü funksiyanı
- d. pul vəsaitlərinin mənfəət əldə etmək məqsədilə yerləşdirilməsi

453 39. Trast işinin spessifik əlamətidir:

- e. etibar edilmiş vəsaitdən hesablaşmalarda istifadə edilir
- c) banklar onlara etibar edilmiş kapitalları səhmlərə və istiqrazlara yerləşdirirlər.
- b. banklar onlara etibar edilmiş kapitallar yalnız istiqrazlara yerləşdirirlər.
- a. banklar onlara etibar edilmiş kapitalları iqtisadiyyatın inkişafına yönəldir.
- d. banklar onlara etibar edilmiş kapitalları bankın nizamnamə fonduna yerləşdirirlər.

454 38. Trast xidmətlərinin sürətlə artmasına səbəb:

- e. bank imicinin yüksəlməsi
- b) banklararası bazarda bankların vəziyyətinin yaxşılaşması və bankın imicinin yüksəlməsi
- c. bankların likvidliyinin inkişafı
- a. bankın iqtisadiyyata təsirinin artması
- d. bankların qeyri-bank kredit təşkilatları arasındakı iqtisadi münasibətlərin inkişafı

455 37. Bankların trast xidmətinin təqdim etməsi və onun sürətlə artması nə ilə əlaqədardır

- e. bankların fəaliyyət sferasını genişləndirmək

- a) xalis bank əməliyyatlarından əldə edilən gəlirin azalması
- c. kommersiya strukturlarında bankların hörmətinin aşağı düşməsi
- b. bankların iqtisadiyyata təsirinin artması
- d. kredit resurslarının artırılması zərurəti

456 36. Trast işi vasitəsi ilə bankların təsir dairəsi artır:

- d. iqtisadi vəziyyətə
- c. yalnız fond birjalарına
- a. yalnız qiymətli kağızlar bazarına
- e. əhaliyə
- b) qiymətli kağızlar bazarı və fond birjalарına

457 35. Trast əməliyyatıdır:

- d. qeyri-bank kredit təşkilatlarının öz müştərilərinə göstərdiyi hesablaşma xidməti
- c) kommersiya banklarının öz müştərilərinə göstərdiyi etibar etmə xidməti
- b. kommersiya banklarının qeyri-kommersiya təşkilatlarına göstərdiyi etibar etmə xidməti
- a. kommersiya banklarının digər banklara göstərdikləri etibar etmə əməliyyatı
- e. kredit ittifaqlarına yardım etmək

458 34. Trast əməliyyatının təşəkkülünə səbəb:

- e. sığorta orqanlarının bu əməliyyatda iştirakını azaltmaq
- c) kommersiya bankları ilə digər kredit-maliyyə institutları arasındakı rəqabət
- b. kommersiya bankları ilə digər kredit-maliyyə institutları arasındakı rəqabət
- a. sığorta orqanlarının qeyri-bank təşkilatları ilə rəqabəti
- d. kommersiya bankları arasındakı rəqabət

459 33. Forfeytinq faktorinqdən onunla fərqlənir ki,

- e. düzgün cavab yoxdur
- b) forfeytinq yalnız əldə edilmiş veksellərə aiddir.
- c. forfeytinqdə banklar ödənməmək riskini nisbətən öz üzərinə götürürlər.
- a. forfeytinq dövriyyə kapitalının dövriyyəsinə qısa müddətli kreditləşmə ilə iştirak edir.
- d. forfeytinq satıcının borc öhdəliklər portfelinin idarə edilməsində iştirak edir.

460 32. Forfeytinq faktorinqdən fərqlənir:

- Bütün cavablar düzdür
- a) forfeytinq zamanı əsas fondların hərəkətinin qısa və uzun müddətli kreditləşməsi həyata keçirilir.
- c. forfeytinq zamanı banklar və ixtisaslaşmış kompaniyalar ödənməmək riskini nisbətən öz üzərinə götürürlər.
- b. dövriyyə kapitalının dövriyyəsinin qısa müddətli kreditləşməsi həyata keçirilir.
- d. forfeytinq borc öhdəlikləri portfelinin ümumi idarə edir.

461 31. Forfeytinq dedikdə başa düşülür:

- e. kreditləşmə prinsiplərini təmin etmək
- c) kommersiya kreditinin bank kreditinə çevrilmə forması
- b. bank kreditinin veksəl kreditinə çevrilmə forması
- a. bank kreditinin kommersiya kreditinə çevrilməsi forması
- d. kommersiya kreditinin ipoteka kreditinə çevrilməsi forması

462 30. Forfeytinq nədir:

- e. ixrac əməliyyatlarına nəzarəti təmin etmək
- b) veksellərin satın alınması yolu ilə ixracçı kreditləşdirmək
- c. istiqrazların satın alınması yolu ilə ixracatçını kreditləşdirmək
- a. kreditləşmə yolu ilə ixracatçını maliyyələşdirmək

- d. ixrac əməliyyatlarının uçotunu aparmaq.

463 29. Adətən kredit firmaları satıcı faktordan alır:

- e.düzgün cavab yoxdur
 c) yola salınmış malların dəyərinin 80-90%-ni
 b. yola salınmış malların dəyərinin 60-70%-ni
 a.yola salınmış malların dəyərinin 50-60%-ni
 d.yola salınmış malların dəyərini tam (100%)

464 28. Faktoring zamanı faktor müştəriyə :

- e. sənədləri kartotekada saxlamaq hüququ verir
 c) malların dəyərinin vaxtından əvvəl ödənilməsi formasında maliyyələşdirir.
 b.yola salınmış malların dəyərinin ödənilməsi müddətini uzadır.
 a. kreditin ödənilməsi üzrə güzəştli şərait yaradır.
 d. vaxtında ödənilməmiş malların dəyərini ödəyir.

465 27.Faktoring əməliyyatı zamanı müştəri ödəniş etmək hüququnu güzəştə gedir:

- e. təşkilatçılara
 c) vasitəçilərə
 a. maliyyə orqanlarına
 b. sığorta kompaniyalarına
 d. borc alanlara

466 26.Faktoring əməliyyatında müştəri qismində çıxış edir:

- e.bankın kredit idarəsi
 a. bank olmayan kredit təşkilatları
 b. sığorta kompaniyaları
 c) sənaye və ticarət firmaları
 d. bankın uçot sektoru

467 25. Faktor- vasitəçi rolunda çıxış edə bilər:

- e. bankın baş mühasibi
 c) bankın faktoring bölməsi
 a. bankın kredit şöbəsi
 b. Mərkəzi Bankın faktoring idarəsi
 d. bankın uçot şöbəsi

468 24. Faktoring əməliyyatı zamanı satıcı üstünlük əldə edir:

- e.borc öhdəliklərinin idarə olunmasında
 a) bankın balansının quruluşunun sadələşdirilməsində
 c. vergilərin ödənilməsində
 b. malların vaxtından əvvəl satışında
 d. kreditlərin vaxtından əvvəl ödənilməsində

469 23.Faktoring zamanı satıcı üstünlük əldə edir:

- c) ödənilməmək riskindən azad olmaqda
 b. borc öhdəliklərinin kartotekada saxlanması
 e.müqaviləyə riayət olunmasında
 d. malların vaxtından əvvəl satışında
 a.hesablaşmaların aparılmasında vəsaitlə qənaətdə

470 22.Faktoring satıcıya aşağıdakı üstünlüyü verir:

- e. debitor borclarının azaldılması
- c) borc öhdəliklərinin vaxtından əvvəl reallaşması
- b. borc öhdəliklərinin 2 № li kartotekada saxlanması
- a. satıcıya güzəştli ssuda almaq imkanı verir.
- d. malların vaxtından əvvəl satılması

471 6. Faktoring əməliyyatlarının aparılması əsas məqsədlərindən biridir:

- e. bankın təsir gücünü artırmaq
- d) ləngimələrdən itkilərin qarşısını almaq
- b. müştərilərlə münasibətlərin yaxşılaşdırılması
- c. borcların hərəkətinə nəzarət
- a. bankın fəaliyyətinin genişləndirilməsi

472 5. Faktoring əməliyyatlarının aparılmasında məqsəd

- e. hesablaşmaların səmərəli olması
- d) ödənişlərin ləngiməsinin qarşısını almaq
- b. kredit əməliyyatlarının genişləndirilməsi
- a. depozit əməliyyatlarının genişləndirilməsi
- c. bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması

473 4. Faktoring dedikdəbaşa düşülür.

- e. vasitəçi tərəfindən hesablaşma aparmaq
- c) vasitəçi tərəfindən satıcının debitor borclarının alınib satılması
- b. satıcının debitor borclarının satın alınması əməliyyatı
- a. debitor borclarının alıcıya satılması əməliyyatları
- d. vasitəçi tərəfindən satıcının kreditor borclarının alınib və satılması

474 3. Vasitəçi-faktorun müştəri ilə qarşılıqlı münasibətinin əsasını təşkil edən hüquqi müqavilədə göstərilir.

- e. bütün göstərilənlər
- b.) faktoringin növü
- c. müqavilə növü
- a. güzəşt əmlakı
- d. krediti

475 2. Faktoring fəaliyyətini müəyyənləşdirən amildir:

- e. borc öhdəliklərinin istənilən şəxs tərəfindən ödənilməsi
- c) borc öhdəliklərinin qabaqcadan ödənilməsi üçün kredit formasında olan pul vəsaiti
- b. hesablaşma sənədlərinin Mərkəzi Bankın hesabına ödənilməsi
- a. borc öhdəliklərinin icarəyə verilməsi
- d. borc öhdəliklərinin qabaqcadan ödənilməsinə verilən nağd pul

476 1. Əməli lizinqin müqavilə müddəti başa çatdıqda:

- e. lizinq əşyasının yalnız 30% lizinq verənə qaytarılır
- c) lizinq əşyası lizinq verənə qaytarılır.
- b. lizinq əşyasının bir hissəsi lizinq verənə qaytarılır.
- a. lizinq əşyası lizinq alanın əmlakına çevrilir.
- d. mülkiyyət hüququnun keçməsi mümkün deyil.

477 15. Maliyyə lizinqinin müddəti başa çatdıqda:

- e. lizinq əşyasının yalnız köhnəlməyən hissəsi lizinq verəndə qalır
- c) lizinq əşyası tamamilə lizinq alanda qalır.

- b. lizinq əşyasının bir hissəsi lizinq verənə verilir.
- a. lizinq əşyası lizinq verəndə qalır.
- d. lizinq əşyasının yalnız 50% -i lizinq alanda qalır.

478 14. Lizinq subyekti ola bilər:

- e. müstəsna hal kimi banklar ola bilərlər
- c) Respublikanın rezident və rezident olmayanlar
- b. yalnız Azərbaycan Respublikasının qeyri-rezidentləri
- a. yalnız Azərbaycan Respublikasının rezidentləri
- d. rezident və qeyri-rezidentlər lizinq subyekti ola bilməzlər.

479 13. Lizinq obyektı lizinq alana əvvəlcədən müəyyən olunan müddətə icarəyə verildikdə icarədar

- d. geri almaq hüququ yoxdur.
- b) əsas fondları qalıq dəyərində geri ala bilər.
- c. əsas fondları bazar qiyməti ilə geri ala bilər
- a. əsas fondları tam dəyəri ilə geri ala bilər.
- e. Əsas fondları müqavilə qiyməti ilə geri ala bilər

480 12. Lizinq obyektı lizinq alana əvvəlcədən müəyyən olunmuş müddətə verildikdə lizinqalan:

- e. köhnəlmə qiymətində qaytara bilər
- a) əsas fondları lizinq verənə qaytara bilər.
- c. əsas fondları qaytara bilməz.
- b. əsas fondların yalnız bir hissəsini qaytara bilər.
- d. əsas fondların istifadə olunmamış hissəsini qaytara bilər.

481 11. Maliyyə lizinqinin maksimum müddəti.....əsasında müəyyən edilir.

- e.tərəflər arasındakı müqavilə
- a.) əmlakın amortizasiyası müddəti
- c. lizinq müddəti onun iqtisadiyyatdakı ömrünə uyğun olmur.
- b. lizinq əmlakının amortizasiyasının 50% müddəti ilə
- d. lizinq alanın rentabellik səviyyəsinin təmin olunduğu müddətlə

482 10. Lizinqverən şəxsdir:

- e. istehsalçılar
- d) öz vəsaiti və borc vəsaiti hesabına əldə edilən əmlakın lizinq əşyası qismində lizinq alana təqdim edən
- b. yalnız cəlb olunmuş vəsait hesabına əmlak əldə edib başqasına təqdim edən
- a. yalnız öz şəxsi vəsaiti hesabına əmlak əldə edib lizinq alana təqdim edən
- c. öz vəsaiti və cəlb olunmuş vəsait hesabına mülkiyyət əldə edib lizinq alana satan

483 9. Lizinq..... spesifik formasıdır:

- e. hesablaşmaların
- c) kapital qoyuluşlarının maliyyələşdirilməsinin
- b. yola salınmış malların kreditləşməsinin
- a. mal-material qiymətlilərinin kreditləşməsinin
- d. əsaslı tikintinin maliyyələşdirilməsinin

484 8. Lizinq alanların aldığı kredit..... formasında olar:

- e. veksəl
- c) əmlak
- b. nağdsız pul
- a. nağd pul
- d. pul

485 7. Lizing mahiyyətə lizing:

- e. bankın banka verdiyi kreditdir
- a. lizing alana verilən bank kreditidir.
- b. lizing verənə verilən bank kreditidir.
- d) lizing verənin lizing alana verdiyi kreditdir.
- c. lizing alana verilən ipoteka kreditidir.

486 6. Lizing əməliyyatında iqtisadi subyekt hesab edilir:

- c. kredit müfəttişi
- e. kredit müqaviləsi
- d. bankın baş mühasibi
- b) satıcı
- a. alıcı

487 5. Lizing əməliyyatında iştirak edir:

- e. Mərkəzi Bank
- d. hüquqi şəxs kimi lizing verən
- b. yalnız lizing alan fiziki şəxs
- c. hüquqi şəxs olan lizing göndərən
- a) lizing alan istənilən hüquqi şəxs

488 4. Lizing əməliyyatlarında subyekt kimi çıxış edir:

- e. əmanətçi
- b. malgöndərən
- c. kreditör
- a) istehsalçı
- d. borcalan

489 3. Bankın vasitəçilik əməliyyatına daxildir:

- c. kredit qabiliyyətinin müəyyən etmək əməliyyatı
- a. test əməliyyatları
- e. blank əməliyyatları
- d. tibet əməliyyatları
- b) trust əməliyyatları

490 2. Bankın vasitəçilik əməliyyatı hesab edilir:

- e. kreditlərin rəsmiləşdirilməsi əməliyyatı
- a. kreditləşmə obyektlərinin müəyyən olunma əməliyyatı
- c. maliyyə əməliyyatları
- b) faktoring əməliyyatı
- d. bankda hesabların açılması

491 1. Kommersiya banklarının vasitəçilik əməliyyatıdır:

- e. sığorta əməliyyatları
- a. sahələrin kreditləşdirilməsi
- b. kənd təsərrüfatının kreditləşdirilməsi
- c) lizing əməliyyatları
- d. loptinq əməliyyatları

492 65. Əhalinin pul vəsaitlərinin əmanətə qəbul edilməsi ilə əlaqədar məhsulları realizə edilə bilər

- c) yalnız əmanətlərin sığortalanmasına daxil olan banklar vasitəsi ilə

- a. İstənilən bank və bank olmayan maliyyə- kredit institutları vasitəsi ilə
- e. kredit ittifaqları vasitəsi ilə
- d. bütün kateqoriyalı maliyyə vasitəçiləri ilə
- b. yalnız xüsusi maliyyə kompaniyaları ilə

493 64. Bank məhsulları bazarına girişi əngəlləyir.

- e. bankın likvidlik göstəriciləri
- b. bank məhsullarının keyfiyyətinə qoyulan yüksək tələbin mövcudluğu
- c. müəyyən ərazidə bank nümayəndəliyi və ya filiallarının açılması zərurəti
- a) bank fəaliyyətinin lisenziyalaşdırılması
- d. çoxlu rəqiblərin mövcudluğu

494 63. Bank məhsulları bazarının həcmi nəyə əsasən müəyyən edilir.

- e. bankda açılmış hesablar
- b. bank məhsullarına tələbatın vəziyyəti haqqında statistik müşahidə məlumatları
- c. bank məhsullarının istehlakı haqqında ekspert məlumatlar
- a) hər bir bankın hesabatında əks olunan bank məhsullarının dövriyyəsi məlumatları
- d. bankın birləşdirilmiş hər rüblük hesabat məlumatları əsasında

495 62. Bank sahəsinə giriş baryerinə aid edilmir

- b. bank məhsullarının differensiyası
- a. əhəmiyyətli kapitalla ehtiyac
- e. doğru cavab yoxdur
- c. lisenziya məhdudluğu
- d) texnoloji cəhətdən mürəkkəb bank məhsulları istehsalı

496 61. İxtisaslaşmış banklarda.....yaradılmasına lüzum yoxdur.

- d. istənilən marketing-istiqamətləndirici təşkilatın
- c. müştəri qrupları üzrə təşkilatın
- b. Matric təşkilatının
- a) divizional təşkilatı
- e. nəzarət xidməti təşkilatının

497 60. Müştərilərin xidmətlərə olan ehtiyacının ödənilməsi üçün marketing xidmətinin tərkibində yaradılması məqsədəuyğundur.

- c. bank məhsullarına tələbin monitorinqi şöbəsinin
- b. bazarın tədqiqi şöbəsinin
- e. nəzarət xidmətinin
- d. kontrollinq xidmətinin
- a) müştəri bölməsinin

498 59. Divizional təşkilat hesab edir ki, bank divizionları

- e. xidmət qrupu kimi fəaliyyət göstərir
- b. birlikdə front –ofis funksiyasını yerinə yetirir.
- c. bir tipli bank məhsullarının paralel reallaşdırır.
- a) sərbəst biznes bölməsi kimi fəaliyyət göstərir.
- d. adi kommersiya qurumu kimi fəaliyyət göstərir.

499 58. Müasir şəraitdə nisbətən səmərəli eyni zamanda bahalı və əhəmiyyətli resurs tələb edən təşkilatdır.

- e. yerli təşkilat
- b. matric təşkilatı
- c. müştəri qrupları üzrə təşkilat

- a) divizional təşkilat
 d. xidmət qrupları üzrə təşkilat

500 57. Müştəriyə kompleks bank xidmətlərinin təklifi nəyin üstünlüyündən xəbər verir.

- b. ənənəvi təşkilatın
 a. qrup xidmətləri təşkilatının
 d. matric təşkilatının
 e. bankın imicindən
 c) müştəri qrupları üzrə təşkilatın

501 56. Xidmət qrupunun meneceri bankda..... olduqda səlahiyyət əldə edir.

- b. xidmət qrupları üzrə integrativ təşkilat
 c. müştəri qrupları üzrə təşkilat
 a.) xidmət qrupları üzrə funksional təşkilat
 d. matric təşkilatı
 e. müştərilərin səlahiyyətli nümayəndəsi

502 55. Bankın reklam fəaliyyətinə formal rəhbərlik edir

- c. Maliyyə monitorinqi xidməti
 e. bankın idarə heyəti
 d. maliyyə bazarları üzrə xidmət
 b) antiinhisar xidməti
 a. Mərkəzi Bank

503 54. Bankın tanınmasının tədqiqində vacib yer tutur

- e. menecment sorğusu
 c. fokus-grupun sorğusu
 a. müştərilərin sorğusu
 b. əməkdaşların sorğusu
 d) miqyaslı anketləşmə

504 53. Reklamın iqtisadi səmərəliliyi yalnız bu göstərici ilə mümkündür

- e. düzgün cavab yoxdur
 a. marketinq xərclərinin rentabelliği
 c. reallaşmış məhsulların həcmının artımı
 b) müxtəlif göstəricilərin
 d.aktivlərin rentabelliğinin artımı

505 52. Ekspansiv reklam yönəldilir

- b. bank və onun məhsulları ilə tanışlığı
 a. müştərilərin saxlanmasına
 e. yeni xidmətlərin mövcudluğuna
 d. tələbin ixtisarına
 c) yeni müştərilərin cəlb edilməsinə

506 51. Nüfuzlu reklamdır

- e. bankın məqsədinin reklamı
 b. bank məhsullunun reklamı
 c. bank məhsullarına olan ehtiyacın reklamı
 a) bankın özünün reklamı
 d. bankın reytinginin reklamı

507 50. Bankın əmtəə siyasəti hansı bank məhsullarının vəhdətini nəzərdə tutur.

- e. işgüzarlıq
- a. qiymət və keyfiyyətin
- b. keyfiyyət və həcm
- d) assortiment, keyfiyyət və həcm
- c. qiymət, keyfiyyət və həcm

508 49. Bankın kommunikasiyon siyasətinə daxildir

- e. cavabların hamısı düzgündür
- c. reklam, ictimaiyyətlə iş, internet bankinq və şəxsi satış
- b) reklam, ictimaiyyətlə iş, şəxsi satış və məişətin stimullaşdırılması
- d. reklam, ictimaiyyətlə iş, şəxsi satış və rabitə vasitəsi
- a. bankın imici, reklam, ictimaiyyətlə iş, şəxsi satış

509 48. Müştəri nöqteyi-nəzərindən bank xidmətlərinin keyfiyyət göstəricisi hesab edilir

- e. bankdakı xidmət mədəniyyəti
- d. əməliyyat zalında təhlükəsizlik xidmətinin olması
- a. bank personalının xarici cazibədarlığı
- c. danışıq qurğularının sazlığı
- b) xidmət sürəti

510 47. Bank fəaliyyətinin universallaşması bank tərəfindən hansı strategiyadan istifadə ilə əlaqədardır

- e. kommersiya
- c. diversifikasiya
- a. bazara daxil olmaqla
- b. məhsulun işlənməsi
- d) bazarın inkişafı

511 46. Operativ strategiya formalaşdırılır:

- e. bank mühasibatlığı üçün
- b. bankın biznes bölməsi üçün
- a. ümumilikdə bank üçün
- c) bankın xüsusi bölmələri üçün
- d. bankın hər bir işgüzar sferası üçün

512 45. Bank qiymətliləri sistemini müəyyənləşdirən həddlərin məcmusu necə adlanır:

- e. peşəkarlıq fəlsəfəsi
- a. rəqabət strategiyası
- b. korporativ missiya
- c.) nizamnamə
- d. sahibkarlıq fəlsəfəsi

513 44. Bankın uzunmüddətli inkişafına istiqamətlənən ümumiləşdirilmiş fəaliyyət modelidir

- c. rəqabət üstünlüyü
- b. korporativ fəaliyyət
- e. maliyyə planı
- d. biznes-plan
- a) sahibkarlıq strategiyası

514 43. Bankın rəqabət mövqeyini müəyyənləşdirir

- c. iri bizneslə əlaqələrin mövcudluğu

- a. bankın reytingi
- e. investisiya fəaliyyəti
- d. fəaliyyət miqyası
- b) bankın bazardakı payı

515 42. Bank sferasında hansı satıcılar mövcud deyil

- d) xammal satıcıları
- c. avadanlıq satıcıları
- e. düzgün cavab yoxdur
- a. maddi resurslarının
- b. maliyyə resurslarının

516 41. Kompleks marketing informasiyasına hansı informasiyalar daxildir

- e. iqtisadiyyatın inkişaf istiqamətləri haqqında
- a. bank fəaliyyətinin daxili və xarici mühiti haqqında
- b. rəqabət və makroiqtisadi amillər haqqında
- d) makro və mikro mühit və bankın özü haqqında
- c. müştərilər və onların tələbatı haqqında

517 40. Bazarda təklif edilən xidmətlərin yüksək dərəcədə differensiallaşması nəyə gətirib çıxarır.

- e. heç nəyə təsir etmir
- d. inhisarçılığın təzahürü
- b. müştərilər arasında rəqabətin yüksəlməsinə
- c. bank müştərilərinin loyallığının azalması
- a) istehsalçılar arasında rəqabətin azalmasına

518 39. Bank məhsulları bazarının sərhədləri nəyə əsasən müəyyən edilir

- e. bankın fəaliyyət istiqamətləri ilə
- b. müştərilərin dərəcələri və onların ərazi mənsubiyyətlərinə görə
- c. banklarda mühasibat uçotu haqqında Əsasnamədə əks olunan Mərkəzi Bankın tələbləri ilə
- a. bankın ərazi mənsubiyyəti və məhsulların reallaşma yeri ilə
- d. reallaşan məhsulların yeknəsəkliyi və onların reallaşma ərazisinin mənsubiyyəti

519 38. Bazara yeni bank məhsullarının daxil olması ilk növbədə nə ilə əlaqədardır

- e. idarəetmədə dəyişikliklərlə
- b. qanunçuluqda dəyişikliklərlə
- a. Mərkəzi bankın tələbi ilə
- d) tələbin dəyişilməsi və istehlakçıların gözləmələri
- c. bankın imkanları ilə

520 37. Bank əməliyyatı anlayışıməcmuudur.

- e. doğru cavab yoxdur
- b. dəqiq xidmətlərin reallaşması ilə əlaqədar bank fəaliyyəti normasının
- c. bank xidmətlərinin yaranması və realizasiyasında bankın fəaliyyətinin
- a) bank məhsullarının yaranması və reallaşdırılması ilə müşayiət edilən texniki və texnoloji prosedurların
- d. bank məhsullarının yaranması və realizasiyası zamanı fəaliyyət ardıcılığının

521 36. Bank məhsulu anlayışı bank xidmətləri anlayışından onunla fərqlənir ki,

- e. daha genişdir
- d. bank fəaliyyətinin spesifikasiyasını əks etdirir.
- c. daha müasirdir.
- b) daha dəqiqdir və dəqiq keyfiyyət və kəmiyyət xarakterini özündə əks etdirir.

- a. o nisbətən vardır.

522 35. Bank xidmətinin digər xidmət və ya məhsulla əvəz oluna bilməsi o deməkdir ki bazarda

- a. rəqabət vardır
 d. mötəbər müştərilərin mövcudluğu
 e. rəqabət yoxdur
 b) məhsul əvəzediciləri vardır.
 c. zəbt edilməmiş taxca vardır.

523 34. Bank sferasında differensial xidmət nəyə əsaslanır

- a. bankın müştərilərlə qarşılıqlı münasibətlərinin müqavilə xarakterliliyinə
 e. bank fəaliyyətinin yeknəsən gliyinə
 c. bank məhsullarının abstraktlığına
 b) bank fəaliyyətinin universallığına
 d. risk-menecmentin tələblərinə

524 33. Ali məqsəd kimi həyat keyfiyyətinin yüksəldilməsi hansı marketinq kateqoriyasına xasdır

- a. empirik
 d. bank
 b. aktiv
 c) sosial-etik
 e. passiv

525 32. İstehlakçının hisslərinə şüuruna əsaslanmaq..... xarakterik xüsusiyyətidir.

- c) empirik marketinqin
 e. banklarla işin
 d. sosial-iqtisadi marketinqin
 a. reklamın
 b. müştərilərlə işin

526 31. Bank məhsullarının əsas fərqləndirici xüsusiyyəti ondadır ki o

- d. mənbəyindən ayrılmazdır.
 e. vaxt baxımından uzundur
 c) bilavasitə ehtiyacı ödəmir
 b. saxlanılmazlıq
 a. abstraktdır

527 30. Bank marketinqinin xüsusiyyətləri ilk növbədə xüsusiyyətinə əsaslanır.

- e. bankın idarəetməsinin
 d. bank müştərilərinin tələbatının
 c) bank məhsulları və xidmətinin
 a. bankların fəaliyyətinin
 b. bank fəaliyyətinin normativ bazasının

528 29. Bank marketinqidir.

- c. istehlakçıların istehlakını təmin edib bazarın öyrənməsi əsasında mənfəət əldə edilməsinə yönəldilən malların satışının təşkili sistemi
 a. istehlakçıların istehlakının ödənilməsi mənfəət əldə etmək məqsədi ilə satışın artırılmasına yönəldilən malların istehsalı və satışının təşkili sistemi
 b. istehlakçıların fərdi xüsusiyyətlərinə uyğun və bankın mənfəətinin artırılmasına yönəldilən malların satış prosesinin təşkili sistemi
 d) istehlakçıların istehlakının təmin edilməsinə və bazarın öyrənilməsinə əsaslanan malların istehsalı və satışının təşkili sistemi

- e. düzgün cavab yoxdur

529 28. Bank fəaliyyətinin təhlükəsizliyinin dövlət nizamlaşdırılması deməkdir

- d. bank fəaliyyəti normativlərinin müəyyənləşdirilməsi
 c. müqavilə münasibətlərinin təkmilləşdirilməsi
 b) qanunvericilik və nəzarət xarakterli tədbirlərin görülməsi
 e. bank nizamnaməsinin təkmilləşdirilməsi
 a. bank fəaliyyəti əsasnaməsinin təsdiqi

530 27. Faiz riskinin idarə edilmə metodudur

- e. kredit portfelinin idarə edilməsi
 a. aktivlər və passivlər portfelinin balanslaşdırılması
 c. faiz siyasətinin idarə edilməsi
 b) faiz marjasının idarə edilməsi
 d. aktivlər və hesablaşmaların idarə edilməsi

531 26. Faiz riskinin idarə edilməsinə daxildir

- e. düzgün cavab yoxdur
 c) aktivlərin və öhdəliklərinin idarə edilməsi
 b. borc vəsaitlərinin idarə edilməsi
 a. kredit qoyuluşunun idarə edilməsi
 d. borc öhdəliklərinin idarə edilməsi

532 25. Faiz riskinin idarə edilməsinə daxildir

- e. bank personalının peşəkarlığı
 c) bankın depozit əməliyyatlarının genişləndirilməsi
 a. kredit qoyuluşunun idarə edilməsi
 b. müştəri şəbəkəsinin genişləndirilməsi
 d. qeyri-bank xidmətlərinin genişləndirilməsi

533 24. Bank passivlərinin idarə edilməsidir

- e. faiz dərəcələrinin optimallaşdırılması
 c) bankın depozit əməliyyatlarının genişləndirilməsi
 b. müştəri şəbəkəsinin genişləndirilməsi
 a. kreditləşmənin məhdudlaşdırılması
 d. qeyri-bank xidmətlərinin genişləndirilməsi

534 23. Bank likvidliyinin idarə olunma metodudur:

- e. hesablaşma formalarının müəyyən edilməsi
 c) passivlərin idarə edilməsi
 d. personalın idarə edilməsi
 b. kassa nəqdiliyinin idarə edilməsi
 a. hesablaşma əməliyyatlarının idarə edilməsi

535 22. Bank likvidliyinin idarə olunma metodudur

- e. uçot işinin səmərəli təşkili
 b) aktivlərin yerdəyişməsi
 c. hesablaşmaların müntəzəmliyi
 a. müddətlik prinsipinə riayət edilməsi
 d. kassa intizamına riayət edilməsi

536 21. Bank likvidliyinin idarə olunma formasıdır

- c. ssudaların təminatlılığının idarə edilməsi
- d. heyətin idarə edilməsi
- e. borcların tənzimlənməsi qaydası
- a) kommersiya ssudalarının idarə edilməsi
- b. ssuda hesablarının idarə edilməsi

537 20. Bank personalının idarə edilməsinin funksional həlqəsidir

- e. əmək intizamı vəziyyəti
- b) əməyin ödənilməsi və həvəsləndirilməsi
- c. əməyin ödəniş formaları
- a. kadrların seçilib yerləşdirilməsi siyasəti
- d. əmək ödənişlərinin həvəsləndirici sistemi

538 19. Bank personalının idarə edilməsinin funksional həlqəsidir

- e. maddi maraq sistemi
- b) kadr siyasətinin işlənilib həyata keçirilməsi
- c. personalın və onların fəaliyyətinin qiymətləndirilməsi
- a. əməyin ödəniş forması
- d. kadrların öyrədilməsi və ixtisasının artırılması

539 18. Bank daxili idarəetmənin mərkəzləşdirilmə prinsipi deməkdir

- e. bank siyasətinin əsas strateji məqsədləri. MBNP tərəfindən formalaşır
- b.) bank siyasətində əsas strateji məqsədləri səhmdarların ümumi yığıncağı müəyyən edir.
- c. bank siyasətindəki əsas strateji məqsədləri İdarə heyəti tərəfindən formalaşır.
- a. bank siyasətində əsas strateji məqsədləri Mərkəzi bank müəyyən edir.
- d. bank siyasətinin strateji məqsədlər Müşahidə Şurası tərəfindən formalaşdırılır.

540 17. Bank menecmentinin əsas prinsiplərindən biridir

- e. bankın hesab planına riayət edilməsi
- c) personalın səmərəli təşkili və ondan səmərəli istifadə
- a. daxili uçotun vəziyyətini müəyyənləşdirmək
- b. bank fəaliyyəti nəticələri göstəricilərinin uçotu
- d. bank texnologiyalarının təkmilləşdirilməsi

541 16. Bank menecmentinin prinsipidir

- e. hesablaşmaların müntəzəmliyi
- b) bankın bazarın tələb və təklifinə uyğun hərəkəti
- c. müştərilərin sorgularına uyğun hərəkət etmə
- a. kreditləşmənin kredit müqaviləsi əsasında aparılması
- d. bank ehtiyatlarının tamlığını nəzərə almaq

542 15. Bank menecmenti hesab edilir

- e. Mərkəzdən idarəedilmə qaydası
- c) peşəkar fəaliyyətin sərbəst formasıdır.
- b. Nazirlər Kabineti tərəfindən müəyyən olunan idarəçilik üsulu
- a. Mərkəzi bank tərəfindən müəyyən olunan rəhbərlik qaydası
- d. Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilən idarəetmə qaydası

543 14. Bankın pis idarə olunma əlamətidir:

- e. ödənilməyən sənədlərin çoxluğu
- a) pis kreditləşmə
- c. verilmiş ssudaların lazımi səviyyədə rəsmiləşdirilməməsi

- b. kreditləşmə müddətlərindəki kənarlaşmalar
- d. əmək intizamının aşağı olması

544 13. Bankın qeyri-qənaətbəxş idarə edilmə əlamətidir.

- e. kreditləşmə prinsiplərini əldə rəhbər tutmaq
- b) kredit və depozitlərin müddətlərinə əməl etməmək
- c. bank məhsulları haqqında məlumat sisteminin zəifliyi
- a. müştərilərin tələblərinin ödənilməsinə istinad etmək
- d. personalın idarə edilməsi

545 12. Bankın neqativ idarə etmə faktıdır:

- e. bank hesablarının çoxluğu
- c) bankın kapitalına nisbətən ssuda əməliyyatlarının həddindən artıq genişlənməsi
- a. müştərilərin həddindən artıq çoxluğu
- b. satıcıların hesabları üzrə borclar
- d. mənfəətin bölgüsü ilə manipulyasiya etmək

546 11. Bank menecmenti qismində bank fəaliyyəti təhlil edilərkən nəzərə alınır

- e. faizlərin ödənilməsi
- b) yaradılmış ehtiyatların yetərliyi
- c. vəsaitlərin yeni məhsula yönəldilməsi
- a. xüsusi təyinatlı fondların mövcudluğu
- d. vergi ödənişləri

547 10. Bank menecmentinin keyfiyyət göstəricisidir:

- b. mənfəət məqsədyönlülüyü
- d. ümumi qiymətlilərin mövcudluğu
- c) likvidlik və gəlirliliyin vəziyyəti
- a. menecerlərin peşəkarlığı
- e. bank imicinin vəziyyəti

548 9. Bank menecmentinin keyfiyyət göstəricisidir:

- e. vəsaitlərdən məqsədli istifadə
- a) kapitalın yetərliyi və aktivlərin keyfiyyəti
- c. personalın idarə edilməsi keyfiyyəti
- b. planlaşdırma qabiliyyəti
- d. bank fondları və ödəniş sisteminin keyfiyyəti

549 8. Bank təhlilinin əsas istiqamətidir

- e. rentabelliğin qiymətləndirilməsi
- b) ümumi göstəricilərin: aktivlərin, passivlərin xüsusi kapitalın və mənfəətin inkişafının qiymətləndirilməsi
- c. pul hesablaşmalarının inkişafının qiymətləndirilməsi
- a. yalnız kredit və mənfəətin inkişafının qiymətləndirilməsi
- d. personalın idarə olunmasını müəyyənləşdirmək

550 7. Bank təhlilinin başlıca istiqamətidir

- e. kreditləşmə imkanı
- a) resurs bazasını qiymətləndirmək
- c. müştərilərlə hesablaşmaları müəyyən etmək
- b. bankın fondlarını müəyyənləşdirmək
- d. ödəmə qabiliyyətlilik

551 6. Planlaşma prosesi imkan verir

- e. Bankla Mərkəzi Bankarasında münasibətlərin tənzimlənməsi
- c). bank fəaliyyətinin son nəticələrini müəyyənləşdirməyə
- b. xüsusi təyinatlı fondların yaradılmasına
- a. bankın rentabellik səviyyəsini müəyyənləşdirməyə
- d. bankın müştərilərlə iqtisadi münasibətlərini müəyyənləşdirməyə

552 5. Bank fəaliyyətinin planlaşdırılması prosesi banka müəyyənləşdirməyə imkan verir.

- e.kreditləşmə prosesinin müqavilə əsasında aparılmasını
- a) bankın məqsədini, vəzifələrini, strategiya və taktikasını
- c. bank fəaliyyətinin əlaqələndirilməsinə
- b. qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə
- d.ödəniş sisteminin məqsədyönlümlülüyünü

553 4. Bank menecmentinin məqsədi hesab edilir

- e. banklarda uçot işini təşkil etmək
- b) risklərin idarə edilməsi
- c. kadrların idarə edilməsi
- a. bank işçilərinin maddi maraqlandırılması
- d. passivlərin quruluşunun keyfiyyətə yaxşılaşdırılması

554 3. Bank menecmentinin əsas vəzifəsi hesab edilir

- e. bankın işgüzarlığını təmin etmək
- c) mənfəətin həcminin optimallaşdırıldığı şəraitdə bankın likvidliyini qorumaq
- b. bankın likvidliyini hesablamaq
- a. bankın müştərilərlə əlaqələrini genişləndirmək
- d. bank likvidliyini proqnozlaşdırmaq

555 2. Bank menecmentinin vəzifəsidir:

- e. bankın likvidliyini qorumaq
- b) mümkün risk səviyyəsində bankın mənfəətliliyini təmin etmək
- c. bankın mənfəətli fəaliyyətini təmin etmək
- a. bankın rentabelli işini təmin etmək
- d. müştərilərin ödəmə qabiliyyətini təmin etmək

556 1. Bank menecmentinin məqsədi müəyyən edilir:

- e. bankın mənfəətliliyi ilə
- c) bankın iqtisadi və sosial məqsədləri ilə
- b. bankın ödəmə qabiliyyətliliyi ilə
- a. bankın likvidliyi ilə
- d. bankın iqtisadi və mənəvi məqsədləri ilə

557 23. Bank riskinin aşağı salınması məqsədi ilə aktivlərin və passivlərin maliyyə alətləri səviyyəsində bölüşdürülməsi ilə əlaqədar risk nədir:

- D domisilyasiya
- e.denominasiya
- B differensiasiya
- C destafasiya
- A) diversifikasiya

558 22. Valyuta riskini tətbiq etməklə azaltmaq olar:

- e.kapital düzəlişini
- C) valyuta düzəlişini
- A maliyyə düzəlişini
- B kredit düzəlişini
- D faiz düzəlişini

559 21. Valyuta riskidir:

- e.saxlanılma riski
- A) sövdələşmə riski
- C tranzaksiya riski
- B kontrakt riski
- D göndərilmə riski

560 20. Valyuta riskinə daxildir:

- e.işgüzarlıq riski
- C) iqtisadi risk
- B siyasi risk
- A demoqrafik risk
- D sosial risk

561 19. Kredit təşkilatının aktivləri, passivləri və balansdan kənar alətləri üzrə faiz dərəcələrinin əlverişsiz dəyişikliyi ilə əlaqədar yaranan itkilər riskidir:

- e.trast riski
- B) faiz riski
- C fond riski
- A valyuta riski
- D kredit riski

562 18. Kredit təşkilatının xarici valyutalarda açdığı mövqe üzrə xarici valyuta kurslarının əlverişsiz dəyişilməsi ilə əlaqədar itkilər riski necə adlanır?

- e.hesablaşma riski
- A) valyuta riski
- C kredit riski
- B faiz riski
- D fond riski

563 17. Qiymətli kağızların bazar kotirovkasının bank üçün əlverişsiz dəyişilməsi ilə əlaqədar gəlirlərin azalma və ya itkilərə məruz qalma riski necə adlanır?

- e.əməliyyat riski
- D) fond riski
- B valyuta riski
- A faiz riski
- C kredit riski

564 16. Bankın strategiyasının müəyyənləşdirilməsi haqqında qərar qəbul edilərkən buraxılan səhvlərlə əlaqədar bankda itkilərin yaranma riskidir:

- e.mütərəqqi risk
- C) strateji risk
- B faktiki risk
- A uzunmüddətli risk
- D qısa müddətli risk

565 15. Kredit təşkilatının maliyyə möhkəmliyi, onun göstərdiyi xidmətlərin keyfiyyəti və ümumilikdə fəaliyyət xarakteri haqqında ictimaiyyətdə yayılan neqativ təsəvvürün formalaşması ilə əlaqədar kredit təşkilatında itkilərin meydana çıxması riski hansı risk qrupuna aiddir?

- E. münasibətlərin pozulma riski
- B) işgüzar şöhrətin itirilmə riski
- C lisenziyanın itirilmə riski
- A likvidliyin itirilmə riski
- D məsuliyyətə cəlb olunma riski

566 14. Kredit təşkilatının hüquqi normativ aktların və bağlanmış müqavilələrin tələblərinə riayət etməməsi ilə əlaqədar yaranan itkilər hansı risk qrupuna daxildir?

- e. işgüzarlıq riski
- A) hüquqi risk
- C strateji risk
- B kənar risk
- D işgüzarlığın itirilmə riski

567 13. Kredit təşkilatının öz öhdəliklərini tam yerinə yetirməməklə əlaqədar itkilərin yaranma riskidir:

- e. fəaliyyət riski
- C) likvidlik riski
- A bazar riski
- B əməliyyat riski
- D kredit riski

568 12. Bazel komitəsinə əsasən bankdakı səhv daxili proseslərin, işçi heyətinin fəaliyyəti, bank sistemi və xarici hadisələrlə əlaqədar riskdir:

- e. korporativ risk
- B) əməliyyat riski
- C likvidlik riski
- A bazar riski
- D kredit riski

569 11. Ticarət portfeli maliyyə alətlərinin və kredit təşkilatının törəmə maliyyə alətlərinin eləcə də xarici valyuta və qiymətli metallar kursunun uğursuz dəyişməsi nəticəsində kredit təşkilatında itkilərin yaranma riskidir:

- e. sövdələşmə riski
- D) kredit riski
- B əməliyyat riski
- A bazar riski
- C likvidlik riski

570 10. Balansdan kənar riskə aiddir:

- e. ödəniş riski
- C) valyuta sövdələşməsi riski
- B kredit riski
- A kapitalın quruluş riski
- D likvidlik riski

571 9. Balansdan kənar riskidir:

- e. lizinq riski
- B) qiymətli kağızlara görə risk
- C faiz riski

- A kapitalın quruluş riski
- D likvidlik riski

572 8. Balansdan kənar riskdir:

- e.əmanət riski
- A) zəmanətlərə görə risk
- C faiz riski
- B kredit riski
- D likvidlik riski

573 7. Balans riskidir:

- e. kredit sövdələşməsi riski
- D) kapitalın quruluşu riski
- B qiymətli kağızlar üzrə risk
- A valyuta sövdələşməsi riski
- C zəmanətlərə görə risk

574 6. Balans riskinə aiddir:

- e.vasitəçilik əməliyyatları üzrə
- B) faiz riski
- C qiymətli kağızlara görə risk
- A zəmanətlərə görə risk
- D valyuta sövdələşmələri üzrə risk

575 5. Balans riskinə aiddir:

- e.hesablaşmaya görə risk
- A) kredit
- C qiymətli kağızlara görə risk
- B zəmanətlərə görə risk
- D valyuta sövdələşməsi üzrə risk

576 4. risk itkiləri ödəməklə yanaşı yüksək gəlir vəd edir.

- e.miqyaslı
- A aşağı
- C mülayim
- B tam
- D mikroskopik

577 3. Bank riski səviyyəsi aşağıdakı üç anlayışla müəyyən olunur:

- e.qorxulu, dözümlü, zəif, risk
- C) tam, mülayim və aşağı risklər
- B əhəmiyyətli, dözümlü və minimal risklər
- A miqyaslı, qəbul edilən və zəif risk
- D təhlükəli, mümkünlü, fond riskləri

578 2. Bank aktivlərinin kombinləşdirilməsi yolu ilə riskin aşağı salınması

- e.risklərin transformasiyasıdır
- A) risklərin diversifikasiyasıdır
- C risklərin fraqmentasiyasıdır
- B risklərin differensasiyasıdır.
- D risklərin təsnifləşdirilməsidir

579 1.Kredit riskinə aid olan riskdir:

- E pul vəsaitlərinin geri qaytarılması riski
- D). faiz dərəcəsi riski
- B. ödənilməmək riski
- A. valyuta riski
- C. likvidlik riski

580 33. Səhmdarların sonrakı ümumi yığıncağı səlahiyyətli hesab edilir:

- e.düzgün cavab yoxdur
- B) səhmlərin 60% dən çoxuna sahib olan bütün səhmdarların iştirak etdiyi yığıncaq
- C səhmlərin 90% dən çoxuna sahib olan bütün səhmdarların iştirak etdikləri yığıncaq
- A səhmlərin 50% dən çoxuna sahib olmayan bütün səhmdarlarının iştirak etdiyi yığıncaq
- D səhmlərin 51% çoxuna sahib olan bütün səhmdarların iştirak etdiyi yığıncaq

581 32. Bank səhmlərinin buraxılma müddəti və şərtlərini müəyyən edir:

- e.Maliyyə Nazirliyi
- D) səhmdarların ümumi yığıncağı
- B Mərkəzi Bankın İdarə Heyəti
- A qiymətli kağızlar komitəsi
- C Müşahidəçilərin ümumi yığıncağı

582 31. Bankın nizamnamə kapitalının artırılıb azaldılması haqqında qərarı kim qəbul edir:

- e.Bankın auditor xidməti
- C) səhmdarların ümumi yığıncağı
- B bank işçilərinin ümumi yığıncağı
- A Müşahidə Şurasının ümumi yığıncağı
- D Mərkəzi Bankın İdarə Heyətinin sədri

583 30. Törəmə təsərrüfat cəmiyyətinin yaradılması kimin səlahiyyətindədir?

- e.Maliyyə Nazirliyinin
- C) bankın səhmdarlarının ümumi yığıncağının
- A Mərkəzi Bankın auditor xidməti
- B Mərkəzi Bankın səhmdarlarının ümumi yığıncağının
- D müşahidəçilərinin ümumi yığıncağının

584 29. Kommersiya bankının ləğvi haqqında qərar qəbul edir:

- e.ləğv etmə komissiyası
- C) səhmdarların ümumi yığıncağı
- B səhmdar cəmiyyəti
- A Mərkəzi Bank
- D Bankın İdarə Heyətinin üzvləri

585 28. Bankın satılması, yenidən qurulması haqqında qərarı qəbul edir:

- e.Bankın Mərkəzi aparatı
- A) səhmdarların ümumi yığıncağı
- C Mərkəzi Bank
- B müşahidəçilərin ümumi yığıncağı
- D Bankın İdarə Heyəti

586 27. Müşahidə Şurasının üzvləri təyin olunurlar:

- e.Mərkəzi Bankın Sədri tərəfindən

- C) səhmdarların ümumi yığıncağı tərəfindən
- B müşahidəçilərin ümumi yığıncağı tərəfindən
- A Müşahidə Şurasının sədri tərəfindən
- D bankın İdarə Heyətinin sədri tərəfindən

587 26. Bankın faiz dərəcələri müəyyən edilir:

- e.bankın auditor bölməsi tərəfindən
- C) səhmdarların ümumi yığıncağı tərəfindən
- B Mərkəzi Bank tərəfindən
- A bankın İdarə Heyətinin sədri tərəfindən
- D müşahidəçilərin ümumi yığıncağı tərəfindən

588 25. Bankın İdarə Heyətinin üzvləri təyin olunurlar:

- e.Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən
- D) səhmdarların ümumi yığıncağı tərəfindən
- B bankın İdarə heyətinin sədri tərəfindən
- A Mərkəzi Bank tərəfindən
- C müşahidəçilərin ümumi yığıncağı tərəfindən

589 24. Bankın büdcəsini qəbul edib təsdiq edir:

- e. bankın İdarə Heyətinin sədri və baş mühasib
- B) bankın İdarə Heyəti
- C səhmdarların ümumi yığıncağı
- A bankın auditor komitəsi
- D bankın idarə heyətinin sədri

590 23. Bankın təsis iclası səlahiyyətli hesab edilir:

- e.cavabların hamısı doğrudur
- B) bütün təsisçilər və ya onların nümayəndələri tam iştirak etdikdə
- C təsisçilərin və ya onların nümayəndələrinin 51% iştirak etdikdə
- A təsisçilərin və ya onların nümayəndələrinin 75% iştirak etdikdə
- D təsisçilərin və ya onların nümayəndələrinin 95% iştirak etdikdə

591 22. Kommersiya bankının ali idarəetmə orqanıdır:

- e.Ağsaqqallar Şurası
- B) Səhmdarların ümumi yığıncağı
- C bankın auditor komitəsi
- A kommersiya bankının İdarə Heyəti
- D Bankın İdarə Heyətinin sədri

592 21. Kommersiya Bankı idarə olunur:

- A bankın İdarə Heyəti tərəfindən
- D) səhmdarların ümumi yığıncağı tərəfindən
- e.Mərkəzi Bank tərəfindən
- C Mərkəzi Bankın İdarə Heyəti tərəfindən
- B Müşahidə Bölməsi tərəfindən

593 20. Mərkəzi Bankın daxili audit bölməsi həyata keçirir:

- e.illik maliyyə hesabatının təsdiq edir
- B) struktur bölmələrinin auditini həyata keçirir
- C Mərkəzi Bankın İdarə Heyətinin fəaliyyətini nizamlaşdırır
- A bölmə rəhbərini təyin edir

- D İdarə Heyəti üzvlərinin fəaliyyətinə nəzarət edir

594 19. Mərkəzi Bankın İdarə Heyəti sədrinin səlahiyyətindədir:

- e.kredit planını təsdiq etmək
 C) Mərkəzi Bankın fəaliyyəti ilə əlaqədar məsələləri həll etmək
 B illik maliyyə hesabatını təsdiq etmək
 A Mərkəzi Bankın büdcəsini təsdiq etmək
 D İdarə heyəti sədrinin müavinlərini təsdiq etmək

595 18. İdarə heyətinin sədri və digər üzvləri öz vəzifələrindən vaxtından əvvəl azad oluna bilərlər:

- C) AR Konstitusiyasına əsasən
 D Mərkəzi Bank haqqında əsasnaməyə əsasən
 e.Bankın İdarə Heyəti tərəfindən
 A Nazirlər Kabinetinin qərarına əsasən
 B Milli Məclisin qərarı ilə

596 17. İdarə Heyətinin iclasları çağırılı bilər:

- e.İdarə Heyətinin bütün üzvlərinin tələbi ilə
 C) İdarə Heyətinin ən azı digər iki üzvünün tələbi ilə
 B Direktorlar Şurası tərəfindən
 A Mərkəzi Bankın İdarə Heyəti sədrinin I müavini tərəfindən
 D səhmdarların ümumi yığıncağının qərarı ilə

597 16. Valyuta nizamlaşdırılması və nəzarəti qaydalarını müəyyən edir:

- e. Mərkəzi Bankın mühasibat idarəsi
 D) Mərkəzi Bankın İdarə Heyəti
 B Valyuta tənzimlənməsi idarəsi
 A Maliyyə Nazirliyi
 C Mərkəzi Bankın İdarə Heyətinin sədri

598 15. Kredit təşkilatlarına lisenziya vermək və geri almaq qərarını verir:

- D Daxili audit şöbəsi
 e)Maliyyə Bazarlarına Nəzarət Palatası
 B Mərkəzi Bankın səhmdarlarının ümumi yığıncağı
 A Mərkəzi Bankın İdarə heyətinin sədri
 C Mərkəzi Bankın İdarə heyəti

599 14. Azərbaycanın bank sistemində xarici kapitalın iştirakı limitini kim müəyyən edir:

- D səhmdarların ümumi yığıncağı
 e) düzgün cavab yoxdur
 A Maliyyə Nazirliyi
 B Milli Məclis
 C Mərkəzi Bankın İdarə heyəti

600 13. Mərkəzi Bankın təşkilatı strukturunda idarə etmə qaydalarını müəyyən edir:

- e. Maliyyə Bazarlarına Nəzarət Palatası
 D) Mərkəzi Bankın İdarə Heyəti
 A Nazirlər Kabineti
 B Milli Məclis
 C səhmdarların ümumi yığıncağı

601 12. Kredit təşkilatları üçün iqtisadi nizamlaşdırma normativlərini müəyyən edir:

- e.Maliyyə Nazirliyi
- C) Mərkəzi Bankın İdarə heyəti
- B səhmdarların ümumi yığıncağı
- A daxili audit şöbəsi
- D Direktorlar Şurası

602 11. Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşması istifadəsi qaydasını müəyyən edir:

- e.Bankın kredit idarəsi
- C) Bankın İdarə heyəti
- B səhmdarların ümumi yığıncağı
- A direktorlar şurası
- D Bankın İdarə heyətinin sədri

603 10. Mərkəzi Bankın İdarə Heyəti:

- e.Banklar haqqında əsasnaməni təsdiq edir
- D) Mərkəzi Bankın illik maliyyə hesabatını təsdiq edir
- C bankın kassa planını təsdiq edir
- A Respublikanın dövlət büdcəsini təsdiq edir.
- B bankın kredit planını təsdiq edir

604 9. Mərkəzi Bankın İdarə Heyəti:

- e.kassa planını təsdiq edir
- C) dövlətin pul və valyuta siyasətini təsdiq edir
- B dövlətin valyuta siyasətini təsdiq edir
- A Respublikanın dövlət büdcəsini təsdiq edir
- D kredit planını tərtib edir

605 8. Mərkəzi Bankın İdarə heyətinin üzvləri vəzifəyə təyin edilir:

- e.seçilmək yolu ilə
- D) konstitusiyaya uyğun olaraq
- B banklar haqqındakı əsasnaməyə əsasən
- A idarə heyətinin sədri tərəfindən
- C səhmdarların ümumi yığıncağının qərarına əsasən

606 7. Mərkəzi Bankın İdarə heyətinin üzvü ola bilərlər:

- e.yerli idarəetmə orqanlarının nümayəndəsi
- C) kənar şəxslər
- B Nazirlər Kabinetinin üzvləri
- A Milli Məclisin deputatları
- D dövlət hakimiyyəti orqanlarında xidmət edən şəxslər

607 6. Kənar şəxslər Mərkəzi Bankın İdarə heyətinin üzvü ola bilərmi?

- e.məcburi deyil
- B) hə
- C beş nəfərdən az olmayan
- A yox
- D istisna hal kimi ola bilər

608 5. Mərkəzi Bankı idarə edir:

- D Direktorlar şurası
- C) Mərkəzi Bankın İdarə heyəti
- A səhmdarların ümumi yığıncağı

- B Mərkəzi Bankın İdarə heyətinin sədri
 e.Mərkəzi Bankın aparatı

609 4. Bütün struktur bölmələri və Mərkəzi aparata daxil olan bölmələr fəaliyyət göstərirlər:

- D səhmdarların ümumi yığıncağı tərəfindən təsdiq olunmuş nizamnaməyə əsasən
 C) İdarə heyəti tərəfindən təsdiq olunmuş nizamnaməyə əsasən
 B səhmdarların ümumi yığıncağı tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq
 A bankın sədri tərəfindən təsdiq edilmiş normativ aktlara müvafiq olaraq
 e.Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş əsasnaməyə görə

610 3. Mərkəzi Bankın Mərkəzi aparatına daxildir:

- e.xarici audit və kredit ittifaqları
 D) daxili audit və digər struktur bölmələri
 A daxili audit bölməsi
 B xarici audit bölməsi
 C daxili audit və kredit təşkilatları

611 2. Mərkəzi Bankın struktur bölmələri müəyyənləşdirilir:

- e.Maliyyə Nazirliyi tərəfindən
 D) Mərkəzi Bankın İdarə heyəti tərəfindən
 A Mərkəzi aparat tərəfindən
 B Mərkəzi Bankın sədri tərəfindən
 C Daxili audit şöbəsi tərəfindən

612 1.Mərkəzi Bankın təşkilati quruluşuna daxildir:

- e.kredit təşkilatları, mühasiblik, idarə heyəti
 C) ərazi idarələri, idarə heyəti və Mərkəzi aparat
 A idarə heyəti və kredit təşkilatları
 B idarə heyəti, mərkəzi aparat və sığorta təşkilatları
 D idarə heyəti, kredit təşkilatları, Mərkəzi aparat

613 .Kommersiya banklarının fəaliyyətinin son nəticəsi olan mənfəət (zərərlər) hansı fəaliyyətin nəticəsidir?

- e.kreditləşmə
 a.balans
 maliyyə
 b.strateji
 d.plan

614 32. Bankın imici ilə əlaqədar xərclərə daxildir:

- e.hesablaşmaların təşkili və aparılması xərcləri
 b poçt, teleqraf, telefon xidmətləri xərclərinin ödənişi
 c xüsusi mətbuata abunə yazılışı xərcləri
 ezamiyyət xərcləri
 d blankların əldə edilməsi və hazırlanması xərcləri

615 31. Kommersiya banklarının ümumi gəlirlilik göstəricisidir:

- d ümumi gəlirin mühasibat işçilərinin sayına nisbəti
 c mənfəətin kredit işçilərinin sayına nisbəti
 a bankın ümumi gəlirinin kredit qoyuluşuna nisbəti
 b) bankın ümumi gəlirinin bank işçilərinin orta siyahısına nisbəti
 e.bankın xalis mənfəətinin səhmdarların sayına bölməklə

616 30. Kredit əməliyyatının gəlirliliyi necə müəyyən edilir:

- e. kredit əməliyyatlarının hesablaşma əməliyyatlarına nisbəti ilə
- a əməliyyat xərclərinin verilmiş kreditlərin məbləğinə nisbəti qaydasında
- c mənfəətin verilmiş kreditlərin məbləğinə nisbəti kimi
- b) əməliyyat gəlirlərinin verilmiş kreditlərin məbləğinə nisbəti kimi
- d xalis mənfəətin kredit qoyuluşuna nisbəti qaydasında

617 29. Dividendlərin ödənişinin təhlili zamanı nəzərə almaq lazımdır:

- d. dividendlərin bankın kapitalına nisbətini
- b bankın maliyyə vəziyyətini
- a səhmdarların fəallığını
- c) ödəniləsi dividendlərin səviyyəsinin sabitliyini
- e. dividendlərin səhmdarların sayına nisbətini

618 28. Birbaşa maliyyə itgiləri meydana çıxır:

- b) kredit üzrə faizlər vaxtında ödənilmədikdə
- a kredit üzrə ödənişlər vaxtında aparıldıqda
- e.vasitəçilik əməliyyatları səmərəsiz olduqda
- d.hesablama əməliyyatlarında yanlışlıq olduqda
- c qiymətli kağızlarlr yararlı əməliyyat aparıldıqda

619 27. Səhmdar kapitalının gəlirliliyi müəyyən edilir:

- e.səhmdarlara çatası dividendlərin səviyyəsi ilə
- a balans mənfəətinin səhmdar kapitalına nisbəti qaydasında
- b xalis mənfəətin səhmdar kapitalına nisbəti kimi
- d) vergi ödənildikdən sonra yerdə qalan mənfəətin səhmdar kapitalla nisbəti yolu ilə
- c ödənilən vergi çıxıldıqdan sonra yerdə qalan mənfəətin ümumi kapitalla nisbəti kimi

620 26. Mənfəətin faktorlu təhlili imkanı verir:

- e.hesablama əməliyyatından gəlirlərin mənfəətin səviyyəsinə təsiri müəyyənləşdirməyə
- b bank fəaliyyətinin ayrı ayrı göstəricilərinin plan mənfəətinə təsirini müəyyənləşdirməyə
- c kredit fəaliyyətinin əldə olunan mənfəətin səviyyəsinə təsirini müəyyənləşdirməyə
- a) bank fəaliyyətinin əsas ümumiləşdirici göstəricilərin əldə olunan mənfəətin səviyyəsinə təsirini müəyyənləşdirilməyə
- d vasitəçilik göstəricilərinin xalis mənfəətin səviyyəsinə təsirini müəyyənləşdirməyə

621 25. Bir sıra hesabat dövrləri üzrə mənfəətin dinamik təhlili imkan verir ki:

- b bankın rentabelliği haqqında tam məlumat əldə etmək
- a bankın maliyyə fəaliyyəti haqqında tam məlumat əldə etmək
- e.nizamnamə fondunun vəziyyəti haqqında təlimat almaq
- d rentabelliğin bankın maliyyə vəziyyətinə təsirini öyrənmək
- c) bankın cari fəaliyyətinin nəticələri haqqında tam təsəvvür əldə etmək ???????????

622 24. Bankın əldə etdiyi mənfəətin əsas təyinatıdır:

- d səhmdarları dividendlə təmin etmək
- b xüsusi təyinatlı fondların yaradılması
- a bankın fondlarının formalaşması
- c) bankı müflisləşmə qorxusundan qorunması
- e.gəlirliliyini müəyyən etmək

623 23. Mənfəət nəyin formalaşmasının daxili mənbəyidir:

- c maddi resursların

- a kredit resurslarının
- e.material ehtiyatlarının
- d qeyri maddi resursların
- b) maliyyə resurslarının

624 22. Bank fəaliyyətinin maliyyə nəticələri necə hesablanır:

- e.mənfəət məbləğini xərclərə bölməklə
- a bankın ümumi gəlirindən bank işçilərinin saxlanılma xərcləri çıxılmaqla
- c bankın əldə etdiyi gəlir məbləğindən əsas fondların amortizasiya məbləği çıxılmaqla
- b) bankın əldə etdiyi gəlir məbləğindən aparılmış xərclər çıxılmaqla
- d mənfəət məbləğindən xərclər çıxılmaqla

625 21. Bankın ümumi mənfəəti nəyin təsiri ilə dəyişilir:

- e. işçilərin sayının dəyişilməsi ilə
- b mənfəət marjının quruluşunun
- c mənfəət marjının bankın xüsusi vəsaitlərinə nisbəti
- a) mənfəət marjasının həcmnin
- d mənfəət marjının tərkibinin

626 20. Bir işçiyə düşən mənfəət necə müəyyən edilir:

- b xalis mənfəətin passivlərə nisbəti ilə
- a balans mənfəətinin əməliyyat işçilərinin orta sayına bölməklə
- d xalis mənfəətin əməliyyat işçilərinin sayına bölməklə
- e.balans mənfəətinin səhmdarların sayına bölməklə
- c) balans mənfəətinin bankın işçilərinin orta sayına bölməklə

627 19. Bankın ümumi mənfəətinin dəyişilməsinə təsir edir:

- c ödəmə qabiliyyəti səviyyəsi
- b) aktivlərdən səmərəli istifadə səviyyəsi
- d passivlərdən istifadə səviyyəsi
- e.hesablaşmaların stabillik səviyyəsi
- a cəlb olunmuş vəsaitlərdən istifadə səviyyəsi

628 18. Bankın mənfəətində ümumi dəyişikliyə səbəb olur:

- e.bankın ehtiyat fondundakı dəyişiklik
- a) bankın xüsusi kapitalının həcmindəki dəyişiklik
- c bankın ümumi kapitalının həcmi
- b ödəmə qabiliyyətinin səviyyəsi
- d bankın rentabellik səviyyəsindəki dəyişiklik

629 17. Maliyyə əmsallarının köməyi ilə bankların mənfəətliliyi necə müəyyən olunur:

- e.bir bankın əmsallarının Mərkəzi Bankın normativ əmsalları ilə müqayisə etmək
- a) bir bankın əmsallarının rəqabət apardığı digər bankın əmsalları ilə müqayisə qaydasında
- c bir bankın əmsallarının həmin bankın əmsalları ilə müqayisəsi ilə
- b bir bankın əmsallarının Mərkəzi Bankın əmsalları ilə müqayisə etmək qaydasında
- d bir bankın əmsallarının plan əmsalları ilə müqayisə etmək qaydasında

630 16. Maliyyə əmsalları əsasında bankların mənfəətlilik səviyyəsinin təhlili necə aparılır:

- e.düzgün cavab yoxdur
- b) faktiki maliyyə əmsalları səviyyəsinin normativ səviyyə ilə müqayisəsi yolu ilə
- c maliyyə əmsallarının iqtisadi normativlərlə müqayisə etməklə
- a faktiki maliyyə əmsalları səviyyəsinin əvvəlki səviyyə ilə müqayisəsi yolu ilə

- d plan maliyyə əmsalları səviyyəsinin normativ səviyyə ilə müqayisə etməklə

631 15.Kommersiya bankları resurslarının daha sabit hissəsi necə müəyyən edilir?

- e. nizamnamə kapitlinin mənfəətə nisbəti kimi
 c) .mənfəətin bankın xüsusi kapitalına nisbəti kimi
 b.mənfəətin bankın ehtiyat fonduna nisbəti kimi
 a.mənfəətin bankın ümumi kapitalına nisbəti qaydasında
 d.mənfəətin nizamnamə kapitalına nisbəti qaydasında

632 14.Mənfəətin xüsusi kapitala nisbəti nəyi göstərir?

- e. ehtiyat fondunun səviyyəsini
 b) .bank resurslarının stabil hissəsini
 c.nizamnamə kapitalının stabil hissəsini
 a.bankların resurs bazasının vəziyyətini
 d.xüsusi təyinatlı fondların vəziyyətini

633 13.Bankın rentabelliği.....əmsalı ilə müəyyən edilir:

- d.aktivlərin passivlərə nisbəti
 c) .mənfəətin aktivlərə nisbəti
 b.mənfəətin aktivlərə və passivlərə nisbəti
 a.mənfəətin passivlərə nisbəti

634 12.Faiz marjasının nisbi həcmi.....əmsalı ilə xarakterizə edilir:

- e.passivlərin mənfəətə nisbəti
 a) .müəyyən dövr üzrə faiz mənfəətinin həmin dövrdəki gəlir gətirə bilən aktivlərin orta qalıqına nisbəti
 c.fəiz mənfəətinin passivlərə nisbəti
 b.mənfəətin müəyyən dövr ərzində gəlir gətirməyən aktivlərin orta qalıqına nisbəti
 d.mənfəətin gəlir gətirən passivlərin orta qalıqına nisbəti

635 11.Faiz marjasının nisbi həcmi necə xarakterizə edilir

- e.passivlərin orta qalıqının faiz mənfəətinə nisbəti ilə
 c) .faiz mənfəətinin aktivlərin orta qalıqına nisbəti ilə
 b.fəiz mənfəətinin passivlərin orta qalıqına nisbəti ilə
 a.mənfəətin passivlərə nisbəti ilə
 d.mənfəətin bankın gəlirliliyinə nisbəti ilə

636 10.Faiz marjasının mütləq səviyyəsinə təsir edir:

- e.faktoring əməliyyatlarının həcmindən
 a) .aktiv-passiv əməliyyatlar üzrə faiz dərəcələri arasındakı fərq
 c.qiymətli kağızlar portfelindəki yüksək likvidli aktivlərin payı
 b.passiv əməliyyatların gəlirliliyi
 d.bankın xüsusi kapitalı ilə xüsusi vəsaitləri arasındakı fərq

637 9.Faiz marjasının mütləq həcmi asılıdır:

- e.trast əməliyyatlarının səviyyəsindən
 b) .kredit portfelindəki güzəştli və yüksək riskli ssudaların həcmindən
 c.qiymətli kağızlar portfelindəki güzəştli və yüksək riskli ssudaların həcmindən
 a.kredit portfeli ilə qiymətli kağızlar portfelinin nisbətindən
 d.rentabellik səviyyəsi ilə gəlirlilik səviyyəsinin nisbətindən

638 8.Faiz marjasının mütləq həcminə təsir edir:

- e.bütövlükdə nizamnamə fondu
- c) .bankın xüsusi kapitalı ilə cəlb etdiyi vəsait arasındakı nisbət
- a.fəiz gəliri gətirən passiv əməliyyatlar
- b.bankın vasitəçilik əməliyyatları
- d.nizamnamə fondu ilə ehtiyat fondu arasındakı nisbət

639 7.Faiz marjasının mütləq həcmiasıdır

- e.Bankın Müşahidə Şurasının fəaliyyətindən
- a) .faiz gəliri gətirən aktiv əməliyyatların həcmindən
- c.bankın vasitəçilik əməliyyatlarından
- b.fəiz gəliri gətirən passiv əməliyyatların həcmindən
- d.pul hesablaşmalarının vəziyyətindən

640 6.Faiz marjası..... göstərir

- b.passiv əməliyyatlar üzrə xərclərin aktiv əməliyyatlar üzrə xərcləri örtə bilmək səviyyəsini
- e. düzgün cavab yoxdur
- d.aktiv əməliyyatlar üzrə xərclərin passiv əməliyyatlar üzrə gəlirlərin örtülmə səviyyəsini
- c) .aktiv əməliyyatlardan əldə edilən gəlirin passiv əməliyyatlar üzrə xərclərin örtülə bilmək səviyyəsinin
- a.passiv əməliyyatlardan əldə edilən gəlirin passiv əməliyyat xərclərini örtə bilmək səviyyəsini

641 5.Bankın mütləq mənfəətiasıdır:

- e.bankda rəhbərliyin səviyyəsindən
- b) .gəlir gətirən aktivlərin quruluşundan
- c.bank işçilərinin qarşılıqlı münasibətindən
- a.gəlir gətirən passivlərin quruluşundan
- d.bankdakı ideoloji işin vəziyyətindən

642 4.Kommersiya bankının mütləq mənfəətinin həcminə təsir edir:

- e.ödəncilik səviyyəsi
- a) .aktivlərin gəlir gətirən hissəsi
- c.rentabellik səviyyəsi
- b.passivlərin gəlir gətirən hissəsi
- d.gəlirlilik səviyyəsi

643 3.Bankın mənfəətliliyi ona imkan verir ki:

- e. hesablaşmaları sürətləndirilsin
- a) .yeni filiallar açmaq yolu ilə öz fəaliyyət miqyasını genişləndirsin
- c.rentabellik səviyyəsini aşağı salsın
- b.filiallarla qarşılıqlı münasibəti genişləndirsin
- d.borcların aşağı salınmasına nail olmaq

644 2.Yetərli səviyyədə mənfəəti olan bank.....imkanı əldə edir

- e. hesablaşmaları səmərəli təşkil etmək
- b) .pul bazarında bankın rəqabət qabiliyyətini müəyyən etmək
- c.vergi üzrə ödənişləri azaltmağ
- a.bankın işçi heyəti ilə münasibətləri yaxşılaşdırmağ
- d.mənfəətin bölüşdürülməsi üzrə qərar qəbul etmək

645 1. Bankın sərəncamındakı yetərli mənfəət imkan verir:

- e. işin səmərəliliyini yüksəltməyə
- b) .qəfil itgilərin yaranmasına qarşı möhkəmlik ehtiyatı yaratmağa
- c. işçilərin sayını artırmağa

- a.müştərilərlə iqtisadi münasibətləri yaxşılaşdırmağa
- d.bankın fəaliyyətini nizamlamağa

646 Sintetik uçotun vəzifəsidir:

- idarəetmə qərarlarının qəbulu üçün sintetik uçotdan istifadə
- analitik uçot sənədlərində pul vəsaitlərinin, qiymətlilərin mövcudluğu və hərəkətinə nəzarət
- analitik uçot məlumatlarının balansda əks etdirilməsi
- analitik uçot əməliyyatları üzrə dəqiq məlumatların əldə edilməsi
- analitik uçot məlumatlarının sintetik hesablar üzrə qruplaşdırılması

647 Əməliyyat jurnalının aparılmasında məqsəd:

- hesablar üzrə balans müəyyənləşdirmək
- bank daxili əməliyyatların uçotunu aparmaq
- balansdan kənar hesablar üzrə qalıq çıxarmaq
- əməliyyatları sintetik uçotda əks etdirmək
- cari ilin əməliyyatları üzrə qalıqların çıxarılması

648 Sintetik uçot məlumatlarından istifadə olunur:

- bankın daxili fəaliyyəti haqqında hesablamaşmaların ümumiləşdirilməsində
- kadrların fəallığının təhlilində
- ilkin pul hesablama sənədlərinin ümumiləşdirilməsində
- mühasibat hesablarına nəzarətdə
- bank fəaliyyətinin təhlili və idarə olunmasında

649 Sintetik uçot sənədidir:

- kartotekalar
- gündəlik dövriyyə cədvəli
- şəxsi hesablar
- faizlərin hesablama cədvəli
- hesablar üzrə qalıq cədvəli

650 Analitik uçot sənədidir

- gündəlik sənədlər
- hesablar üzrə qalıq cədvəli
- gündəlik dövriyyə cədvəli
- gündəlik balans
- aylıq balans

651 Analitik uçotun sənədidir

- illik balans
- şəxsi hesablar
- gündəlik dövriyyə cədvəli
- gündəlik balans
- aylıq balans

652 Kredit təşkilatının balansısıra hesabları əsasında tərtib edilir.

- üçüncü sıra hesabları üzrə
- həm birinci həm ikinci
- ikinci sıra
- birinci sıra
- balans arxası hesablar üzrə

653 Açılmış hesabların qeydiyyat kitabı doldurulur:

- düzgüncəvab yoxdur
- elektron formada və ya kağız daşıyıcısı formasında
- yalnız kağız daşıyıcısında
- yalnız elektron qaydasında
- istənilən qaydada

654 Müştərinin şəxsi hesabından çıxarış verilir:

- çıxarış verilmir
- elektron formada və ya kağız daşıyıcısı formasında
- yalnız kağız daşıyıcısı formasında
- yalnız elektron formasında
- şifahi formada

655 Şəxsi hesablarda yazılış əsasında aparılır.

- .kassa sənədləri
- ilkin sənədlər
- sintetik uçot sənədləri
- analitik uçot sənədləri
- həm analitik, həm sintetik uçot sənədləri

656 Müştərilərə açılan hesabların qeydiyyatı kitabında aşağıdakı məlumat məcburidir:

- müştərinin imzası
- bank hesabı müqaviləsinin tarixi və nömrəsi
- şəxsi hesabın adı
- yuxarı təşkilatın adı
- şəxsi hesabın sahibinin adı

657 Müştərilərə açılmış hesabların qeydiyyatı kitabında aşağıdakı məlumatlar məcburidir:

- müştərinin banka olan borcu
- hesabın açılma tarixi
- yuxarı təşkilatın adı
- şəxsi hesabın adı
- müştərinin fəaliyyət növü

658 Əməliyyat günü ərzində Mühasibat xidmətinə daxil olan sənədlər kredit təşkilatının hesablarında əks olunur:

- istənilən vaxtda
- həmin günü
- kredit təşkilatı tərəfindən müəyyən olunan müddətlərdə
- ertəsi iş günündən gec olmayaraq
- başqa vaxtlarda

659 Kredit təşkilatında əməliyyat gününün müddəti tərəfindən müəyyən edilir.

- .bankın müdiri tərəfindən sərbəst
- Mərkəzi Bankın normativ sənədi
- Mərkəzi Bankın baş mühasibi
- Mərkəzi Bankın göstərişi ilə
- kredit təşkilatının özü

660 Nağd pulların banka verilməsi üçün elanı tərtib edir:

- bankın baş mühasibi
- yalnız müştəri
- müştəri və ya kredit təşkilatının işçisi
- yalnız kredit təşkilatının işçisi
- bankın uçot işçisi

661 Mühasibat işçilərini onların dəqiq vəzifələrini və xidmət göstərdiyi hesabları müəyyən edir:

- müşahidə şurası
- kredit təşkilatının baş mühasibi
- mərkəzi Bankın normativ sənədi
- kredit təşkilatının rəhbəri
- banklar haqqında qanun

662 Mühasibat işçiləri məşğuldurlar:

- nağd pulların inkassasiyası ilə
- Pul hesablaşma sənədlərinin qəbulu və sənədlərə nəzarət
- pul hesablaşma sənədlərinin verilməsi ilə
- müştəriləri dinləməklə
- nağd pulların qəbulu və verilməsi ilə

663 Xarici valyutada əməliyyatların uçotuaparılır:

- .balansdankənar hesabatlarda
- manatla aparılan balans hesablarında
- balansın ayrıca bölməsinin hesablarında
- ayrıca balans hesablarında
- manatla aparılan şəxsi hesablarda

664 Balans və balansdan kənar hesabların müxabirləşməsinə

- Mərkəzi Bank üçün hesabat tərtib ediləndə icazə verilir
- icazə verilmir.
- yalnız illik hesabatın tərtibində icazə verilir.
- icazə verilir.
- Mərkəzi Bankın razılığı ilə icazə verilir.

665 İkitərəfli yazılış metodu müxabirləşməsində istifadə olunur.

- müxbir hesabların
- balans və balansdan kənar hesabların
- yalnız balansdan kənar hesabların
- yalnız balans hesablarının
- Mərkəzi Bankın icazə verdiyi hesabların

666 Bankın hesab planında aktiv-passiv hesablar əks olunurmu?

- bankın fəaliyyət istiqamətindən asılı olaraq hə
- yox
- bankın uçot siyasətindən asılı olaraq
- Hə
- Mərkəzi Bankın icazəsi ilə

667 Bankın hesab planı dedikdə başa düşülür.

- balansdankənar hesablar
- mühasibat uçotunun sintetik hesablarının sistemləşdirilmiş siyahısı
- hesabların iqtisadi məzmununa görə qruplaşdırılması

- mühasibat uçotunun analitik hesablarının siyahısı
- hesablar üzrə qruplaşdırılmış cədvəl

668 10.İnventarlaşma tərəfindən müəyyən edilir:

- e.audit xidməti
- a. səhmdarların yığıncağı
- b. baş Mühasib
- d.) bankın rəhbəri
- c. müvəkkil şəxs

669 9.Mühasibat uçotu hesablarının təyinatıdır:

- c. hesabatların təqdim edilməsi
- e.operativ uçotun təşkili
- d. bankın balansının tərtibi
- a.) yekcins bank əməliyyatlarının qruplaşdırılması və cari uçotu
- b. cari əməliyyatların əks olunması

670 İnventarlaşma.....deməkdir.

- əmlak və öhdəliklərin qiymətləndirilməsi
- . əmlakın mühasibat uçotunda faktiki əks olunması
- əməliyyatların qanuniliyinin təmin olunması
- əmlakın və öhdəliklərin qiymətləndirilməsinin vəziyyəti və mövcudluğunun yoxlanması və sənədli təsdiqi
- təşkilatların əmlak və öhdəlikləri bu təşkilatın əmlak və öhdəliklərindən ayrılıqda uçota alınması

671 Mühasibat uçotu üzrə sənədlər təmin edir.

- Bank fəaliyyəti haqqında dəqiq məlumat almağı
- bankın rentabelliğini
- Bank fəaliyyətinin tam və arası kəsilməz olmasını
- Dövlət ilə kredit təşkilatı arasında fikir ayrılığının yaranmamasını
- mühasibat uçotunun normativ aktlara uyğunluğunu

672 Bankın aktiv passivləri onların əldə edilməsi və ya mövcudluğu anında.....uçota alınır:

- balans dəyəri ilə
- cavabların hamısı düzdür
- ilkin dəyəri ilə
- bərpa dəyəri ilə
- faktiki dəyəri ilə

673 Məzmunun formaya nisbətən üstünlük prinsipi dedikdə..... başa düşülür.

- əməliyyatlar onların iqtisadi mahiyyətinə görə əks olunması.
- Mərkəzi Bankın normativ aktlarına müvafiq olaraq əks etdirilməsi.
- əməliyyatlar mühasibat uçotunun aparma qaydaları əsasında əks olunması.
- əməliyyatlar aktuallığına görə əks olunması
- əməliyyatlar onların hüquqi formasına müvafiq əks olunması.

674 Əməliyyatların müntəzəm əks etdirilməsi prinsipi dedikdə..... başa düşülür:

- e.əməliyyatın istənilən vaxt əks olunması
- b. əməliyyatların iş günü ərzində əks olunması
- a. əməliyyatların əməliyyat günü ərzində əks olunması
- əməliyyat aparıldığı gün əks olunması.
- c. əməliyyatların həftə ərzində əks olunması

675 Kredit idarələrində uçot işinin təşkili prinsipidir:

- d. əməliyyatların dövriliyi
- a. əməliyyatların hesabatlılığı
- e. əməliyyatların işgüzarlılığı
- b. əməliyyatın müntəzəm əks olunması
- əməliyyatların təminatlılığı

676 Kredit idarələrində uçot işinin təşkili prinsipidir.

- c. əməliyyatların hesabatlılığı
- e. əməliyyatların aktivliyi
- d. əməliyyatların mövsümliliyi
- bank fəaliyyətinin müntəzəmliyi
- a. əməliyyatların təminatlılığı

677 Banklarda mühasibat uçotunun predmeti dedikdə..... başa düşülür:

- a. mühasibat uçotunun hesab planı.
- e. hesabların müxabirləşmə qaydası
- c. aktiv və passiv formasında mühasibat uçotu obyektləri.
- bank əməliyyatlarının aktiv və passiv hesablarda əks olunması
- b. bank hesabları üzrə əməliyyatların məcmusu.

678 Mərkəzi Bankın passiv əməliyyatıdır:

- kassa əməliyyatları
- banknot emissiyası
- banklara qısa müddətli ssuda verilməsi
- a. dövlət qiymətli kağızlarına qoyuluşlar
- hesablaşmaların təşkili.

679 Mərkəzi Bankın kapitalı ibarətdir:

- verdiyi kreditlərə görə faizlərdən
- a) Nizamnamə kapitalı və kapital ehtiyatında
- a. Mərkəzi Bankın kapital ehtiyatından
- a. yalnız Nizamnamə kapitalından
- dövlət büdcəsindən verilən vəsaitdən

680 Mərkəzi Bankın hesabat ilinin mənfəəti ilk növbədə yönəldilir:

- işçi heyətinin mükafatlandırılmasına
- keçən ilki itkilərin ödənilməsinə
- a. dövlət büdcəsinin formalaşmasına
- maddi maraqların yaradılmasına
- a) Mərkəzi Bankın kapital ehtiyatının formalaşmasına

681 Mərkəzi Bankın ehtiyat kapitalı formalaşır:

- Mərkəzi Bankın hesabat ilinin mənfəətindən ayırmalar hesabına
- banklararası kreditlər hesabına
- Maliyyə Nazirliyinin ayırmaları hesabına

682 Mərkəzi Bankın kapital ehtiyatı müəyyən edilir:

- nizamnamə kapitalının 10% miqdarında
- tədaviyə buraxılmış nağd milli valyutanın 15 % miqdarında
- tədaviyə buraxılmış nağd pulların 8% miqdarında

- tədavülə buraxılmış nağd milli valyutanın 5% miqdarında
- tədavüldəki nağd pulların 3% miqdarında

683 Mərkəzi Bankın yenidən maliyyələşmə əməliyyatıdır.

- istehlak krediti
- stabilləşmə krediti
- dövrüyyə krediti
- lombard krediti
- kontokorrent krediti.

684 Kredit təşkilatlarının ittifaqı və assosiasiyası

- dövlətidir.
- qeyri-kommersiya təşkilatıdır.
- hökumətidir.
- kommersiya təşkilatıdır.
- fərdi şəxslərindir.

685 Xidmət sferasına görə banklar bölünürlər:

- bir və iki pilləli
- regional, regionlararası, beynəlxalq
- filialsız və çox filiallı
- universal və ixtisaslaşmış
- xırda, orta, iri

686 Funksional təyinatına görə banklar bölünürlər:

- bir pilləli və ya iki pilləli
- emission, depozit kommersiya
- regional, regionlararası, beynəlxalq
- universal və ixtisaslaşmış
- xırda, orta, iri

687 Kredit təşkilatları ittifaqı və assosiasiyaları:

- yalnız kassa əməliyyatlarını yerinə yetirə bilirlər
- bank əməliyyatlarını yerinə yetirə bilməzlər.
- yalnız depozit və ssuda əməliyyatlarını yerinə yetirə bilirlər.
- istənilən bank əməliyyatlarını yerinə yetirə bilirlər.
- yalnız hesablaşma əməliyyatlarını yerinə yetirə bilirlər.

688 Bankın ehtiyat fondunun səviyyəsi müəyyən edilir:

- bütün kapitalın cəminə nisbətən faizlə
- nizamnamə kapitalına nisbətən faizlə
- xalis gəlirə nisbətən faizlə
- mənfəətin həcminə nisbətən faizlə
- yığılma fonduna nisbətən faizlə

689 Bölüşdürücü bank sistemi:

- sahə banklarıdır
- bir pilləlidir.
- çox pilləlidir.
- iki pilləlidir.
- üç pilləlidir.

690 Kredit təşkilatının əsas məqsədidir:

- hesablaşmaları həyata keçirmək
- mənfəət əldə etmək
- müəssisələrə kassa xidməti göstərmək
- müəssisələri kreditlə təmin etmək
- səhmdarlara dividend ödəmək

691 Bankın filialı yerinə yetirə bilər:

- yalnız kassa əməliyyatları
- kredit təşkilatının lisenziyasında göstərilən bütün əməliyyatları
- kreditləşmə obyektlərinin müəyyənləşdirilməsinin
- yalnız kredit əməliyyatlarını
- depozit cəlb etmək və ya hesablaşma əməliyyatları

692 Bankda əməyin həvəsləndirilməsi mənbəyidir:

- sığorta fondu
- istehlak fondu
- yığılma fondu
- yetərlik əmsalı
- xüsusi kapital

693 Bankın etibarlılığını əks etdirir:

- ehtiyat fondunun yetərliyi
- yığılma fondu
- istehlak fondunun yetərliyi
- kapitalın yetərliyi
- Nizamnamə fondunun yetərliyi

694 Bankın mənsub olduğu bütün əmlakın pul ilə ifadəsidir:

- ehtiyat və sığorta fondu
- kapitalın yetərliyi
- xüsusi kapital
- nizamnamə fondu
- bankın fondu

695 Lisenziya əsasında geniş bank əməliyyatlarını yerinə yetirir:

- ərazi idarələri
- kredit ittiqaqları
- sahə bankları
- Mərkəzi Bank
- Universal bank

696 Dövlətin rəsmi pul kredit siyasətini həyata keçirir:

- Maliyyə Nazirliyi
- kommersiya bankları
- maliyyə bazarlarına Nəzarət Palatası
- Banklar qrupu
- Mərkəzi Bank

697 Ayrı-ayrı bank əməliyyatlarını yerinə yetirmək hüququ olan kredit təşkilatıdır.

- sığorta kompaniyaları

- banklar
- bank assosiasiyası
- bank olmayan kredit təşkilatı
- bank birlikləri

698 Bankların mənafeyini müdafiə etmək üçün yaradılır:

- investisiya fondları
- kredit ittifaqları
- Mərkəzi Bankın ərazi idarələri
- Banklar Assosiasiyası
- sığorta kompaniyaları

699 Pul vəsaitlərinin cəmləşdirilib yerləşdirilməsi məqsədi ilə yaradılır:

- Mərkəzi Bank
- kredit ittifaqları
- maliyyə bazarlarına Nəzarət Palatası
- bank birləşmələri
- kommersiya bankları

700 Müasir bank sistemi:

- üç pilləlidir (banklar, qeyri bank maliyyə institutları və müxtəlif kompaniyaları)
- iki pilləlidir (kredit təşkilatları və qeyri bank kredit təşkilatları)
- iki pilləlidir (nizamlaşdırma və nəzarət funksiyalarını yerinə yetirən və təsərrüfat subyektlərinə xidmət göstərən banklar)
- pillələrin sayı maliyyə sisteminin inkişaf səviyyəsindən asılıdır
- iki pilləlidir (emissiya və kommersiya bankları)

701 Bazar iqtisadiyyatlı ölkələrdə bank sistemi ola bilər:

- yalnız iki pilləli
- bir pilləli
- çox pilləli
- üç pilləli
- yalnız dörd pilləli

702 Bank sisteminin yenidən qurulması:

- yaşamaq qabiliyyəti olmayan bankların ləğvi
- onun sağlamlaşdırılması
- bankların hüquqi-təşkilatı formalarının yeniləşməsi
- bankların birləşdirilməsi
- bankların müflisləşməsi

703 Azərbaycanda hal-hazırda kommersiya banklarının sayı:

- 40-a qədərdir
- 50-dən çoxdur
- 10-a qədərdir
- 100-dən çoxdur
- 50-yə qədərdir

704 Universal bank:

- investisiya fondlarını tənzimləyir
- fiziki və hüquqi şəxslərə xidmət edir
- manat və valyuta lisenziyasına malikdir

- bütün bank əməliyyatlarını həyata keçirir
- qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə əlavə lisenziyaya malikdir

705 Bankın mahiyyəti ondadır ki, o:

- pul nişanələrinin emissiyasını həyata keçirir
- nağdsız dövriyyəni təşkil etməklə tədavüldəki pul kütləsini azaldır
- maliyyə vasitəçiliyi üzrə ixtisaslaşır
- əmanətlərin qəbulu ilə məşğul olur
- nağdsız dövriyyənin təşkili etməklə tədavüldəki pul kütləsini artırır